

[www.mutaliboglu.com](http://www.mutaliboglu.com)

Elvin Mütaliboğlu || Con Perlinin ruhları

Con Perlinin  
ruhları

Elvin Mütaliboğlu





**Elvin Mütaliboglu  
(Hüseynov)**

1987-ci il noyabr ayında Bakıda anadan olub.

1995-ci ildə təhsilini Mingəçevir şəhərindəki Dilqəm Nağıyev adına 9 nömrəli orta məktəbdə başlayıb. 1998- 2002-ci illər ərzində 3 saylı uşaq incəsənət məktəbini bitirib.

2006-ci ildə Təfəkkür Universiteti İqtisadiyyat fakultəsinin maliyyə - kredit ixtisasına daxil olub. 2009-cu ilin iyulundan Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının (Bakı şəhəri) üzvüdür.

Elvin Mütaliboglunun üç şeir və poemalar kitabı işıq üzü görüb: "Həmin o röyalar yaşadır məni", "Mən dünyani öz dün-yamda yaşadım" və "Mənim də səmada bir ulduzum var".

"Con Perlinin ruhları" romanı onun sayca dördüncü kitabı olmaqla detektiv janrıda ilk romanıdır.

**Elvin Mütalıboğlu**



**Con Perlinin  
ruhları**



**Bakı 2011**

## Lirik “mən” dən qəhrəmanlığa çağırış

Redaktor: Yusif Mirbağıroğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.  
Montaj: Təranə Hüseynova  
Elektronlaşdırınan: Sənubər Hüseynova

**Elvin Mütaliboglu.** Con Perlinin ruhları.  
Bakı, «Çaşioğlu». 2011, səh.134.

[www.mutaliboglu.com](http://www.mutaliboglu.com)  
elvin@mutaliboglu.com

ISBN 978-9952-27-306-9

Əsasən lirik şeirlər və poemalar, həzin mahnişalar müəllifi kimi tanınan Elvin Mütaliboglu bu kitabında detektiv janra müraciət edib. Onun üç qəhrəmanından biri azərbaycanlıdır. Bu səyyahların qədim Hələbdə başlarına gələn macəralar romanın süjet xəttini təşkil edir.

“Con Perlinin ruhları” romanı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Elvin Mütaliboglu, 2011.

Elvin Mütaliboglu gənc şairdir. Onun üç kitabı nəşr olunaraq oxucularına çatdırılıb. Bu kitabların lirik qəhrəmanı şairin özüdür. Çünkü sevgi yanğısı, həsrət motivi, eşq arzusu şairin qəlbindən sözülür və lirik “mən”ə çevrilir. Poemaları da bu qəbildəndir.

Yaşadığı doğma torpağına bağlılıq, qoynunda gəzdidiyi şəhər və onun adamları Elvinin poeziya süzgəcindən keçib şeirləşir. Bütövlüyüնə çat düşmüş Vətənin hayına yetmək, onun bütövlüyü uğrunda vuruşmaq da şairin arzusudur.

Elvin şeirdən-şeirə, kitabdan-kitaba adladıqca qələminin möhkəmliyinə inamını artırır. Dar və məhdud çərçivədən çıxaraq onu narahat edən, qəlbində yuva qurmuş mövzulara yanaşır, ona öz yaradıcılıq prizmasından baxır. Elə bu kitabda qələmə aldığı hadisələr kimi. “Con Perlinin ruhları” detektiv janra söykənsə də, hadisələr eramızdan əvvələ gedib çıxsa da onun qələmi milli kökdən və ruhdan ayrılmır. İnsanları əsrlər boyu narahat edən cəmiyyət naqışlıklarının da diqqətini cəlb edir.

Dünyamızı bürüyən müharibə alovları, tiranlıq arzusu, dağdırılan şəhərlər, kəndlər, qırılan sadə insanlar, terror aktları, bir-birinin inkişafına paxılılıq edən ölkələr, dini ayrı-seçkilik fonunda dartsımlar və s. bu günümüzün

reallıqlarındandır. İkiüzlülük, yalançılıq, xəsislik, acgözlük, sərvət və şöhrət hərisliyi baş alıb gedir. Gənc qələm sahibini də bu və ya digər hallar narahat edir, öz dünya baxışı, yaradıcılıq manerasından sözünü deməyə çalışır.

Con Perlin kimdir? O, ruh olmaq etibarilə həm də insan cildinə girmiş bir qaniçən, tax-tac səltənətinə yiyələnmək istəyən, daha çox yaşamaq, ölməzlik qazanmaq arzusunda olandır. Ona qarşı mübarizə aparanlar- üç səyyah isə bir-birinə yaxın olan ölkələrin adamlarıdır. Azərbaycanlı Cavidan, misirli Yusif və türk Mevzat, Hələb şəhərinin sultANI, onun ailəsi, ətrafindakılar və s. Hələb sultanının ailəsinə, şəhərin özünə vurulan yaralar, qırılan günahsız adamlar nəyin qurbanı olurlar? Nə vaxtsa Amerikadan bir yerdə gətirilmiş boyunbağı və medalyon – fitnə- fəsad, ölümlər kabusunun Hələbə gətirilməsi, özü də Con Perlində boyunbağının, medalyonun isə Sulində olması hamının dinc həyatını pozur, qanlar töküür, təlaşlar yaşanır. Con Perlin ölməzlik qazanmaq üçün qovğalardan keçərək Sulinə gəlib çatmış medalyona sahib olmaq istəyir. Çünkü həm boyunbağının, həm də medalyonun onda olması ona ölməzlik, əbədilik gətirərdi. O da Hələbi qana boyadığı, insanları atasız, qardaşsız qoyduğu kimi bütün dünyaya meydan oxuyardı. Şər qüvvə ilə insanlığın, əmin-amanhığın mübarizəsi səngimək bilməzdidi. Yaxşı ki, həyatda olduğu kimi əsərdə də şər qüvvəyə

qarşı çıxan işiqlı qüvvələr var. “Con Perlinin ruhları”nə qədər çox olsalar da artımlı deyillər, gec-tez sonda məhvə məhkumdurular.

Hələb camatının nə günahı vardı? Onlar daim narahat yaşayırdılar. Bu təşviş və qorxu Con Perlinin insanları ölümlə hədələməsindən, evləri, şəhərləri viran qoymasından irəli gəlirdi. Dağıntılar, ölüm kabusu daha çox mənəvi eybəcərliyin zəmanəmizlə uzlaşması, artıb qorxunc həddə çatmasındadır ki, müəllif buna qarşı öz səsini ucaldır, öz sözünü deyir.

Əsərdə səyyahların yol məcaraları, Con Perlinin qəsri ətrafında cərəyan edən hadisələr də diqqəti çəkir, maraqla izlənilir. Oxucunu intizarda saxlayır.

Cavidanla Sulinin gizli aşiqliyinin xoşbəxt sonluqla bitməsi, sultan oğlu Məhəmmədin ləyaqətli, ağıllı və namuslu Cəzirəyə olan məhəbbəti də oxucunun marağını özünə cəlb edən sujet xətlərindəndir.

Xeyirin şər üzərindəki qələbəsi çalxalanan planetimizdə də əmin-amanhığın, sakitliyin bərqrar olması istəyinə köklənib...

Kitabın məziyyətləri barədə çox danışmaq olar. Əlbəttə, bu kitabda hələ cilalanmağa, dolğunlaşdırılmağa ehtiyac duyulan sətirlərə, fikirlərə də rast gəlinə bilər. Fəqət burada səmimi və inadkar yazarın ovqatı əks olunub.

Detektiv janrıñ çoxillik ənənələri ilə təbiyənlənmiş tələbkar və nəzakətli oxuculara "Con Perlinin ruhları" kitabını təqdim etməyi lazımlı bildik...

*Yusif Mirbağıroğlu,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.*

Artıq bu hadisədən əslər keçməsinə baxmayaraq, Hələb şəhərinin sakinləri hələ də bunu yaddan çıxarmamışlar. Çünkü, o zamanlar bütün ölkələrin diqqəti məhz bu şəhərdə baş verən hadisələrə yönəlmüşdi. Bütün bunların sayəsində şəhər həm Ərəbistanda, həm də bütün dünyada şöhrət qazanmışdı. Düzdür, bu şöhrət hər kəsin düşündüyü kimi xoşbəxtlik, sevgi və ya səadət üzərində qurulmuşdı. Tam əksinə, lənət və qorxulardan ibarət olan ağlaşıgmaz macəralarla dolu idi.

Çox uzun illər öncə Hələb şəhərində Con Perlin adıyla məşhur olan cadugər vardı. Əslən amerikalı olan cadugər uzun müddət idi ki, bu şəhərdə məskən salmışdı. Şəhər əhalisi onun qəzəbindən çox qorxardı. Sehrli gücə malik olan Con Perlin amansız və qəddar idi. Onun adı insanlardan üstün cəhəti də onda idi ki, şər Allahı ona bir deyil, bir neçə ruh və onların üzərində hakimlik vermişdi. Onların hər biri cadugərin boynundakı boyunbağıya tabe idilər. Ruhların hamısı vaxtilə insan olsalar da acgözlük-ləri ucbatından bu günə düşmüşdülər. Cadugərin boyunbağısına sahib olmaq istəkləri indi onların özlərini həmin boyunbağının quluna çevirib yaşam və ölüm arasında qoymuşdu.


İndi cadugərin istəyi şəhəri işgal edib öz hakimiyətini qurmaq, bir də gözəllər gözəli Sulini ələ keçirmək idi. Sulin uzun illər Hələbdə hakimlik etmiş Sultan Səid ər Təfahirin sonuncu övladı, yeganə varisiydi. Sultan Səid ər Təfahir oğlu ilə birgə cadugərin hiyləsinə tuş gələrək

məhv edilmişdi. Sultanlıq taxtına müvəqqəti olaraq onun ögey qardaşı Əli ər Təfahir çıxmışdı. Yeni sultan ögey olsa da, qardaşı qızı Sulini nəzarətsiz buraxmırıldı. Bilirdi ki, ailənin son varisi və davamçısı olduğuna görə atası və qardaşı kimi onu da öldürmək istəyəcəklər. Bu qorxuya yaşayan Sultan Əli ər Təfahir Sulinə sarayın daxilində yaşamağı, yalnız vacib olan hallarda kənara çıxa bilməsini əmr etmişdi. Sultan Əli ər Təfahir onu Con Perlinin əlin-dən sona kimi qoruya bilməyəcəyini düşünüb, ailəsinin ölümündən sonra onun yoxa çıxdığı haqda şəhərə xəbər yaymışdı. Hətta onun ölümü və ya harada gizlənməsi haqqında doğru məlumat verən hər kəsə bəxşis verəcəyin də söyləmişdi.

Sultanın bu hiyləsi cadugər Con Perlini həqiqətən də çəşdirmişdi. O elə bilirdi ki, Sultan Əli ər Təfahir qardaşı Sultan Səid ər Təfahirə ögeyliyinə görə nifrət bəsləyir. Hakimiyyəti bir daha geri qaytarmasın deyə, qardaşı qızı Sulini öldürmək üçün axtardığını və ya artıq öldürdüyüünü zənn edir. Çünkü, Əli ər Təfahir sultanın ögey qardaşı olduğuna görə hakimiyyətdə sonacan qalmağı mümkün deyildi. Haçansa Sulinin ailə quracağı təqdirdə onun həyat yoldaşı taxta çıxmaqla hakimiyyət yenidən geri dönməli idi. Con Perlin üçün Sultan Əli ər Təfahiri aradan götürmək o qədər də çətin deyildi. Ancaq nədənsə hələ ki, bu haqda fikirləşmirdi. Onun əsas hədəfi birinci növbədə Sulin idi. Cadugərə görə Sulinə sahib olmadan hər hansı bir hərəkət etmək təcrübəli cadugər üçün böyük təhlükə

doğura bildirdi. Onun Sulini nə məqsədlə axtarması isə heç kəsə bəlli deyildi. Sultan Əli ər Təfahirsə hansı yolla olsa cadugəri məhv etməyə çalışırıdı. Ancaq cadugəri öldürüb Hələb şəhərini tam azadlığa çıxarmaq o qədər də asan deyildi. Con Perlinin izinə düşüb, onu məhv etmək istəyənin özü az bir zamanda ölümlə cəzalandırılırdı. Dağın zirvəsindəki meşəlikdə özünə qəsr salan Con Perlini yalnız şər qüvvələr qoruyurdu. Qəsrin ətrafi qara tikanlarla əhatə olunmuşdu. Bu tikanlar qəsrin gözətçiləri sayılırdı. Onlar zəhərli olduğundan qəsr hamı üçün əlçatmaz görünürdü.

Sultan Əli ər Təfahirin həyat yoldaşı xanım Rəbiyyə Sulinə qarşı yaxşı münasibətdə deyildi. Ailənin yeganə oğlu Məhəmməd isə atası kimi təmiz ürəkli və mehriban olduğundan əmisi qızının elə keçməməsi üçün qızı daim nəzarətdə saxlayırdı. Ona heç kəslə əlaqə saxlamağa imkan vermiridi. Ancaq onun sarayda, dörd divar arasında sıxılmaması üçün tez-tez ən vacib işlərini belə atıb ona baş çəkirdi. Sultan isə yalnız axşamdan-axşama onunla görüşə




bilirdi. Çünkü o nəinki Sulini cadugerdən, həm də hər ehtimala qarşı bəzi saray qulluqçularından da gizlədirdi. Yaxşı bilirdi ki, Con Perlin hər vaxt onun qarşısını kəsə bilər. Əslində Sultan Əli ər Təfahir başa düşürdü ki, qızı gizlətdiyini cadugər anlasa, onu da qardaşı kimi dəhşətli bir sonluq gözləyər. Günlər keçdikcə Con Perlin daha da səbirsiz və amansız olurdu. Hər hansı bir insan öz cildini tamam dəyişib tanınmaz hala keçsə belə cadugər onun kim

olduğunu əziyyət çəkmədən təyin edə bilərdi. Buna baxmayaraq Sulinlə bir neçə dəfə qarşılaşa da nədənsə onu tanımadı. Con Perlin tez-tez əhalinin arasında gəzir, söhbətlərə qulaq asır və özünə lazımı məlumat yığırırdı. O, bu yolla Sulinin yeri haqqında dəqiq məlumat əldə edəcəyinə ümidi edirdi.

Con Perlin əhali arasına çıxanda kimdəsa şübhə yaratmamaq üçün hər dəfə cildini dəyişirdi. Bu da onun üçün çətin olmurdu. Beləliklə də onu kimsə tanımirdi, cildini tez-tez dəyişməyi cadugərin hər işində ona yardımçı olurdu. Ancaq əhali arasında rahat gəzmək cadugər üçün az da olsa təhlükəli idi. Con Perlinin bundan yeganə çıkış yolu əhalinin içindən özünə casus seçmək idi. Ancaq yenə də nəzərə alsaq ki, məşhur cadugər Con Perlinin ölümünü hamı səbirsizliklə gözləyir, başa düşərik ki, bu da heç o qədər asan çıkış yolu deyilmiş. Həm də seçdiyi adamın da kimə xidmət edəcəyi müəmmalı görünürdü. Beləliklə, bir müddət tamam səssiz və hərəkətsiz qalmağı düşünən cadugər izini az da olsa itirməklə bərabər, həm də özünə çıkış yolu fikirləşməli idi.

Bu aralar Sulin də güclü nəzarətdə saxlanılırdı. Onun heç vaxt boynundan çıxarmadığı bir boyunbağı vardi. Həmin boyunbağı təmiz platindən ərəb qılinci təsvirində,



Sulin

üzərinə isə brilyantdan hazırlanan qırılmış ilan təsvir olunmuşdu. Atası Sultan Səid ər Təfahir həmin boyunbağıya böyük maraq göstərdiyindən, Sulin də onu hər zaman boynunda gəzdirirdi. Boyunbağı ona daim atasını xatırladırdı. O, atasını uşaqkən itirdiyindən çox az xatırələrə malik idi. Əmisi Sultan Əli ər Təfahir ona atasıyla bağlı xatırələri xatırlamaqda kömək edirdi. Ancaq bəzi suallar hələ də sultan qızını təəccübləndirirdi. Atası və qardaşının müəmmalı insanın əlində çox sırlı bir şəraitdə ölməsi və

hələ də cəsədlərinin tapılmaması onu çox düşünməyə vadar edirdi.

Döyüşün baş verdiyi yerdə yalnız sultanın və onun oğlunun atları başı bədənindən ayrılmış şəkildə tapılması, cadugərin bu yolla nəyəsə işarə verməsi və ələ keçməməkçün bir az uzağa atılmış boyunbağı da orda baş verənləri dəhşətə bürünmiş mənzərə şəklində canlandırırdı. Sultan Səid ər Təfahirin ölümünü tapılmış boyunbağı, bir müdət sonra isə çaydan çıxan libası təsdiqləyirdi. Onun oğlu Faruk ibn ər Təfahir haqqında isə hələ də məlumat yox idi. Sulin isə onların ölmədiklərinə, əksinə yaşadıqlarına inanırdı. Çox təəssüf ki, ondan savayı buna inanan yox idi. Con Perlinin nə qədər murdar, qəddar və hiyləgər olduğunu tək o deyil, hamı bilirdi.

Əslində cadugər hadisə baş verən yerə tez-tez gəlirdi. O başa düşürdü ki, Sulin bütün bu suallara cavab tapmaq üçün haçansa ora gedəcək. Ona görə bu fürsəti əlindən vermək istəmirdi. Yeni sultan da öz növbəsində cadugərdən heç də az hiyləgər deyildi. Sulin atasının öldürülüyü yerə çox tez-tez gedirdi. Lakin Con Perlin ona rast gəlmirdi. Bu, Sultan Əli ər Təfahirin Sulinə verdiyi əmrlə əlaqədar deyildi. Sadəcə olaraq Sultan Əli ər Təfahir Sulinə tamam təhlükəsiz bir yeri göstərərək ailəsinin orda qətlə yetirildiyini bildirmişdi. O sultanlıq taxtında qardaşı Sultan Səid ər Təfahirdən zəif olsa da, ağılda ondan geri qalmırıldı. Anlayırdı ki, qız çətinə düşən kimi birinci ora qaçacaq və bu da onunçün həyatı bahasına

başa gələ bilər. Sultan çox dərin düşüncəyə malik və savadlı bir insan idi, amma buna baxmayaraq dövlət işlərində o qədər də səriştəsi yox idi. Onun qardaşından üstün cəhəti onda idi ki, heç vaxt düşünülməz qərar verməzdi. Həmişə də döñə-döñə deyərdi:


- Bir iş görəndə gərək ona çəkəcəyin əziyyət qədər də fikirləşəsən, yoxsa faydası olmaz.

Bu aralar Hələb çox sakit bir döñəmdə yaşayırıdı. Cadugərdən xəbər yox idi. O hələ də öz sakitliyini saxlamaqda davam edirdi. Sulinin bu qədər müddət ərzində gözdən itməsi onu çox düşündürdü. Sultan ailəsinin axırına çıxməqçün əlindən gələni edən Con Perlin Sulini ələ keçirməmiş öz sakitliyini pozmaq istəmirdi. O, Sulinin şəhərdən qaçıb getməsindən ehtiyat edirdi. Arabir Sultan Əli ər Təfahirin ona qarşı oyun qurmağından şübhə edən Con Perlin, tez-tez gecələr onun sarayının əhatəsində dolanırdı. Fikirləşirdi ki, bir gün Sulinin orda olması haqqında nəsə bir əsasla üzləşəcək. Ancaq son zamanlar onun saraya ziyarətinin artması sultanın oğlu Məhəmməd ibn Əli ər Təfahiri şübhələndirmişdi. Yuxunun ən şirin vaxtında itlərin dayanmadan hürümələri, pəncərənin önündən qara kölgənin keçməsi Məhəmmədi çox narahat edirdi. Əlində dəqiq bir dəlil olmadıqdan atasına bu haqda danışa bilmirdi. Fikirləşirdi ki, atası onu cadugərdən çox qorxduğu üçün əksini gözünün önünə gətirməsini düşünər və bu da Məhəmmədin şəxsiyyətinə uyğun olmayan bir düşüncə tərzi olardı. Axı Məhəmməd ibn Əli

ər Təfahir bir Allahın qəzəbindən, bir də valideynlərini itirməkdən savayı həyatda heç nədən qorxmurdu. Ona görə də Məhəmməd bircə Con Perlinin onun ailəsinə ziyan vuracağından çox ehtiyat edirdi və bu səbəbdən o təlaş içində idi. Cadugəri görmədən rahatlıq tapmayan Məhəmməd gecələr sarayın bəzi gizli yerlərində pusqu qurmayı qərara alır. Ancaq bu bir o qədər də fayda vermir. Çünkü cadugər onun bu əməlindən xəbərdar idi. Məhəmməd ibn Əli ər Təfahir yalnız hər gün eyni zamanda yataq otağının pəncərəsi qarşısından keçən ruhdan savayı heç nə hiss edə bilmirdi. Bunu da cadugər onun gözünü qorxutmaqdan ötəri qəsdən edirdi.

Vaxt keçdikcə Con Perlinin varlığı və əməlləri, cadugərliyi bütün şan-şöhrəti dünyaya yayılır. Səyyahların Hələbə axını başlayır. Çoxlarının marağına səbəb olan cadugəri görmək istəyənlərin siyahısı get-gedə çoxalır. Ancaq onu görmək istəyənlərin yarısı cadugərin varlığına inanır, yarısı isə inanmırıdı. Buna görə də onu öz gözləriylə görmək istəyirdilər. Lakin bu, Hələb əhli üçün təhlükənin artması demək olardı. Çünkü əhalinin sakit keçən dönəmi bir anda zülmətlərə qərq olub tamam dəyişə bilərdi. Buna görə həm sultan, həm də şəhər əhalisi həddindən artıq təlaş keçirirdi. Əslində qorxmağa da dəyərdi. Axı cadugərin qəzəbi az da olsa hələ indi-indi soyuyurdu. Heç kəs onun yenidən qəzəblənməsini gözü nün önünə belə gətirmək istəmirdi. Onun sıfəti qara sufi əbası ilə örtülü olmasına baxmayaraq baxışı ilə qəzəbini

açıq biruzə verə bilirdi. Con Perlin hirsli baxışlarıyla baxanda bəs edərdi ki, iri zəhmli gözləri hər kəsi vahiməyə salsın.



**Cadugər Con Perlin**

Bir gün Sultan Əli ər Təfahirin yanına sarayın ən hörmətli adamlarından biri, həm də sultanın yaxın köməkçisi və vəziri olan Calal ibn Osman daxil olub

yaxınlarda Hələbə səyyahların gələcəyini söyləyir. Bu xəbər Sultan Əli ər Təfahiri bir az düşünməyə vadə edir. Sultan onları yaxşı qarşılıamağını, burda olan müddət ərzində xüsusi qayğı göstərməyini, çox məmənun halda yola salmağını şəxsən vəzirin özünə tapşırır və səyyahların təhlükəsizliyi üçün ordunun ən güclü əsgərlərindən istifadə etməyini bildirir:

- Çalış keçən səfər olanlar tökrarlanması - deyə ona dönə-dönə xəbərdarlıq edir.

Sultan Səid ər Təfahirin dövründə Con Perlin haqqında araştırma aparan səyyahlardan ikisi ölümlə üzləşdiyindən o vaxtdan bura səyyah axını qismən kəsilmişdi. Sultan Əli ər Təfahir isə bunu yenidən bərpa etmək üçün əlindən gələni edirdi. Sultan, vəziri Calal ibn Osmana cadugər haqqında səyyahlara heç bir məlumatın verilməməsini, hətta onun çox uzun müddət qeyb olmasını bildirməsini tapşırır və söyləyir:

- Calal, çalış Con Perlinin qəzəbinə bir də tuş gəlməyək. Artıq neçə vaxtdır ki, cadugər gözdən itib, hamımız da hüzur içinde yaşayıraq. Heç bir problemimiz yoxdu, əhali də şəhərdə rahat nəfəs alır. Cadugər peydə olandan yerli əhali şəhərdə xeyli seyrəlmüşdi. Hələ təzə-təzə hamı özünə gəlir. Əgər bütün olanlar yenidən bir də baş versə Hələbdə ikimizdən, bir də Con Perlinin ruhlarından savayı heç kəs qalmayacaq - deyə sultan sözünü zarafatyana bitirdi.

Calal ibn Osman isə bunun o qədər də asan olma-yacağını sultana çatdırır. Çünkü onların bura nə məqsədlə gəlişi hamıya bəlli idi. Sultan Əli ər Təfahir bu işi də vəzirin öhdəsinə verir. Özü isə dincəlmək məqsədi ilə oğluyla birgə ova çıxmağı qərara alır. Hər şey hazır olduqdan sonra sultan, oğlu Məhəmməd ibn Əli ər Təfahirlə birgə ova çıxır. Onlara yol yoldaşı olan Con Perlin arada Məhəmmədi qorxutmaq üçün onun gözünə görünürdü. Sonda quru bir ağacın altında dayanan cadugər axır ki, Məhəmmədin qəzəbinə tuş gəlir. Tüfəngi qaldırıb cadugəri hədəf alan kimi sultan silahın lüləsini sol əliylə yuxarı qaldırıb:

-Silahla çalış düzgün davranasan. İnsan boyuna bərabər nəinki nişan almaq, hətta tutmaq belə təhlükəlidir – deyir.

Məhəmməd qurumuş ağacın yanından keçən çayın kənarına baxanda oradakı çəmənlikdə oynayan balaca qızı diqqətindən yayındırdığını başa düşür. Sultan əlini oğlunun başına çəkib gülümşəyir və yola davam edirlər. Ovun uğurla nəticələnməsinə baxmayaraq Məhəmməd hələ də səhər olanları unuda bilmir. Sultan isə ova oğlu ilə çıxdığına görə həddindən artıq şən və sevincli idi. Çünkü o ilk dəfə idi ki, ova şəxsi mühafizəçiləri olmadan yeganə oğlu ilə birgə çıxmışdı.

Axşam geri qayıdanda Məhəmməd çox fikirli görünürdü. O, yorğun halda otağına keçərək dincəlmək istəyir. Amma fikir ona o qədər güc gəlmüşdi ki, yuxusu

belə ərşə çəkilmişdi. Sultan isə Sulinlə birgə sarayın bağçasında oturub söhbət edirdi. Birdən Məhəmmədin gözü pəncərəsinin önündən keçən qara kölgəyə sataşır. O dərhal ayağa qalxıb, həmin pəncərədən sarayın bağçasına baxanda Sulinlə atasının söhbət elədiyini görür. Vaxt itirmədən həyətə doğru iri addımlarla irəliləməyə başlayan Məhəmməd birinci növbədə anasına qətiyyən çölə çıxmamağı tapşırır, özünü isə sarayın həyətinə yetirir. Üzünü Sulinə tutaraq:

- Ana, burda oturunca keç qulluqçulara nəzarət et. Axır vaxtlar sarayda özbaşınalıq baş alıb gedir - deyərək qızı oradan saraya çəkmək istəyir.

Tərəddüd içində qalan Sulin hələ ki, nə baş verdiyini anlamır. Məhəmməd əli ilə atasına sarayın üstünə işarə edir. Sultan astaca və heç bir şübhə yaratmadan oğlunun işarə verdiyi yerə baxanda Con Perlinin orda olmasını asanlıqla görür. Gözləri ilə Sulinə işarə verib Məhəmmədin dedikləri kimi saray qulluqçularının işinə baş çəkməsini söyləyir. Nələr baş verdiyini bilməyən Sulin əmisi və Məhəmmədin köməkliyi ilə saraya daxil olur. Sultan Əli ər Təfahir cadugərdə şübhə yaratmamaq üçün bağçada qalır. Saraya daxil olanda Məhəmməd anasına və Sulinə olanları danişir. Vəzir, sarayın döyüşçülərinə hər an hücuma hazır olmalarını əmr edir. Sözü gedən məşhur cadugər şər qüvvələrin hakimi Con Perlin sarayın üstündən nəhayət ki, yerə, sultanın yanına enir:

- Hə, sultan, axır ki, görüşə bildik. Düzü, bundan o qədər də məmənun olmadığını görürəm - deyə Con Perlin iti baxışlarla sarayı əhatəyə alan döyüşçülərə baxır.

Sultansa: - Mən, sözün açığı, Con Perlin, haçansa sənin bura gələcəyini gözləyirdim - deyir. Ancaq məhz bu gündü gün olmasını bilmirdim.

Bilirsən nə var? Ölənə kimi sənilə mübarizə aparacam. İndi məni öldürsən belə, axırtdə biz yenə qarşılaşacaqıq. Onda yenə də yanında olacam. Əvvəl Allaha sonra isə mənə cavab verməli olacaqsan. Bax, onda sənin gününə baxacam. Mən hələ Sultan Səid ər Təfahiri, onun gənc oğlu Faruk ibn Səid ər Təfahiri, bir də zülm verdiyin bu qədər əhalini demirəm! - deyə qəzəblə cadugərin üzünə baxır.

Cadugər isə hündürdən gülərək ona səslənir: – Mən bütün bunları sənə görə etmişəm. Rahat həyat sürüüb, hüzur içində yaşayasan deyə. Guya istəmirdin sultan olmayı? Sən hələ mənə kin bəsləməkdənsə mənə qulluq edib minnətdar olmalısan.

Mənə bax, sultan, mən səni ürəyim istədiyi an öldürə bilərdim, ancaq eləmədim. Sənin qardaşın uzun müddət hakimiyyətdə olub. Çox dövlətlər onun gücündən qorxurdular. Gördüyün kimi bu qədər gücə malik olmasına baxmayaraq mən onu asanlıqla məhv elədim. Demək, səni öldürmək də mənimcün çətin deyil. Ancaq mən bunu düşünmürəm. Əksinə, bura sənilə razılaşmağa gəlmışəm. Mən Sultan Səidin gücünü sənə qaytaracam. İstədiyin hər

hansısa bir dövlətin torpaqlarını zəbt etməkdə sənə yardımçı olacam. Səni dünyanın ən böyük gücə malik sultani edəcəm. Ancaq bir şərtim var. Əvəzində Sulini mənə verəsən. Onun sənin himayəndə olduğuna əminəm. Bu qədər illər məni aldatdıguna görə də səni cəzalandırma-yacağam. Bircə Sulini mənə ver. Onsuz da o daha sənə lazım deyil. Haçansa ərə getsə, məcburi sultanlıq taxtından getməli olacaqsan. Qardaşın sənə güvənsəydi əsrlər boyu nəsildən-nəslə ötürülən hakimiyyətə qız övladının ərini də əlavə etməzdi. Çünkü qorxurdu ki, bura bir gün sən keçərsən. Yoxsa sultanlıq taxtı indiyə qədər atadan oğula, ya da qardaşa ötürülürdü. Qadınsa taxta o zaman çıxa bilərdi ki, onun oğlu azyaşlı olsun. İndi düşün, sənə vaxt verirəm. Təklifimi qəbul etsən, mənim qəsrim tərəfə gələrsən, yolda özüm səni qarşılayacam.

Bu aralar Calal ibn Osman döyüşə keçmək istəsə də Məhəmməd icazə vermir. Çünkü düşünürdü ki, indi atası təhlükədə olsa da, hücumdan sonra onu riskə atmış olacaq. Ona görə cadugərin hələ ki sakit olduğunu görüb artıq bir hərəkətə yol verməyir. Con Perlin də sultana demək istədiklərini deyib bir andaca qeyb olur. Sultan Əli ər Təfahir isə oğlu Məhəmməd ibn Əli ər Təfahirə baxıb Con Perlinin gəlişindən necə xəbər tutduğunu soruşur. Məhəmməd isə olanları bir-bir anlatmağa başlayır. Sultan bunları vaxtında demədiyi üçün oğluna bir az hirslənir. Məhəmməd isə buna subutu olmadığından susub qalmağa məcbur olduğunu söyləyir. Hətta, ovda onu silahı çəkməyi cadu-

gərin hiyləsi vadar elədiyini deyəndə sultan artıq özündən çıxır. O, Məhəmmədə:

- Elə olan vaxt adamı xəbərdar elə ki, heç olmaya hazırlıqlı dayanaq. Onun hər gəlişi bu cür sakit keçməyə də bilər - deyə tapşırıq verir.

Sulinsə bir kənarda dayanıb sakitcə baxırdı. İndi onun könlündən cadugəri öldürüb atasının və qardaşının qisasını almaq keçirdi. Ancaq buna o qədər də gücü olmadığını düşünürdü. Vaxt olacaq bir ığidin onun qarşına çıxacağını, cadugəri öldürüb bütün dərd-sərini unutdurub onun qisasını alacağını gözləyir, elə bu xəyalla da yaşayırıdı. Sulin çox gözəl və cazibəli xanım idi. Onun gözəlliyyinə baxıb heyran qalmamaq olmazdı. Əslində Con Perlinin hər yerdə onu axtardığını hamı bilirdi. Ancaq onun yaşaması barədə heç kimdə məlumat yox idi. Sultan Əli ər Təfahir hakimiyyətə gələndən bəri Sulinin yaşayıb-yasamaması müəmmalı olaraq qalmışdı. Çoxları onu əmisi Sultan Əli ər Təfahir, çoxları isə də cadugər Con Perlin tərəfindən öldürüldüyünü düşünürdülər.

Cadugərin peyda olmasından artıq yüz il keçmişdi. Buna baxmayaraq cadugər at belində gəzməklə bərabər çevik və güclü idi. Dindarlar bunu qiyam gününün yaxınlaşlığı üçün Allahan verdiyi işaret kimi, elm adamları isə bunun təmiz yalan olduğunu, əslində bilinməyən başqa bir tərəfinin olduğunu söyləyirdilər. Falçılar isə Con Perlinin sadəcə bir qəzəbli ruh olduğunu və şeytan tərəfindən göndərildiyini deyirdilər. Onun mövcudluğu haqda

söylənilən fikirlər kimi ölücəyi günü söyləyənlər də müxtəlif idi. Din adamları onun tez bir zamanda qeybə çəkilib bir də qiyamət günündə gələcəyini, alımlər bunu yalnız yeni kəşf olunan, içində yuxu dərmanı olan silahın sayəsində onu əvvəl yuxuya aparıb sonra isə məhv ediləcəyini, falçılar isə Allahın göndərəcəyi seçilmiş adamın sayəsində ölücəyini söyləyirlər.

Əslində bir dəfə Con Perlinə qarşı savaşda ona qalib gələn olmuşdu. Lakin həmin adam Rifah ibn İsa savaş zamanı ağır yaralandığı üçün bunun üstü açılmadı. Deyilənə görə həmin adam cadugərin ölüm sırrını bilirdi. Onu ağır vəziyyətdə saraya gətirsələr də, təbiblər onu xilas edə bilmədilər. Ölməmişdən əvvəl boynundakı boyunbağını birtəhər çıxarıb Sultan Səid ər Təfahirə verir və çox çətinliklə də olsa onu təzə dünyaya gələn qızı Sulinin boynundan asmasını arzulayır. Sonra isə "Conun cismi yoxdu, ruhu isə....." demişdi. Sözünü sonacan bitirə bilmədiyi üçün bu hadisə sərr olaraq qalmışdı. Bir müddət sonra Con Perlin bir daha yenidən peyda olur. Beləliklə onun əslində ölmədiyini, sadəcə, ağır yaralandığı fərziyyələri ortaya çıxır. O zaman Sulin dünyaya təzə gəldiyinə görə Sultan Səid ər Təfahir həmin boyunbağını qızının deyil, öncə öz boynuna taxır.


Sultan tez-tez saraydan təkbaşına çıxıb harasa gedirdi. Bunun ona təhlükəli olduğunu desələr də, heç kəsə qulaq asmağı xoşlamırıdı. Getdikcə də bu səfərlərini gücləndirirdi. Axır vaxtlar özünə qapanan sultan daha da

səbirsiz olmuşdu. Əslində o həmişə özünü güclü və yenilməz görməkdən həzz alırdı. Buna görə də Con Perlinin ondan güclü olmasını qəbul edə bilmirdi. Sultan Səid ər Təfahirin bir pis cəhəti onda idi ki, bir kəsə sərr verməyi, məsləhət almağı xoşlamırıdı. Ancaq ondan fərqli olaraq qardaşı Sultan Əli ər Təfahir isə addımباşı Calal ibn Osmanla məsləhətləşib sərrini də onunla bölüşürdü. Sultan Səidin günlər keçdikcə cadugəri öldürmək qəzəbi artırdı. Təbii ki bundan da Con Perlinin xəbəri vardı. Sultan ona zərbə endirmək üçün münasib vaxt gözləyirdi. Lakin ani bir səhvin ucbatından bilə- bilə cadugərin qurduğu tora keçir. Artıq hər şeyin gec olduğunu görəndə Con Perlinin əlinə keçməsin deyə, Rifah ibn İsanın Sulin üçün verdiyi boyunbağını çıxarıb bir az kənara atır. Beləcə, hakimiyyət ırsən keçəndə isə həmin boyunbağı Sultan Əli ər Təfahirə gəlib çatır. Sarayın vəziri Calal ibn Osman ona bu boyunbağı haqqında məlumat verəndə yeni sultan onu dərhal Sulinə verir.

Con Perlin həmişə üzü örtülü libasda gəzdiyi üçün onun simasını görmək mümkün olmurdı.

Bir gün tezdən Calal ibn Osman Sultan Əli ər Təfahirin yanına gəlir və Türkiyədən təşrif buyuran üç səyyahın artıq saray yaxınlığında olduğunu bildirir. Sultan da dərhal onları yanına dəvət etməsini söyləyir. Calal ibn Osman saray gözətçilərindən olan İmrani çağırıb səyyahların yanına yollayır. Onları sultanın öz sarayına dəvət

elədiyini bildirir. Hər biri müxtəlif dövlətlərin nümayəndəsi olan səyyahlar gözətçi ilə birgə saraya daxil olurlar.



Saray bəzək işləri, oyma naxış və heykəltəraşlıq əsərləri ilə bəzədilmişdi, yerə Səmərqənd xalıları döşənmişdi. Sarayın sultan ailəsinə məxsus olan zəngin kitabxanası da vardı. Saray çox dəbdəbəli idi. Bağda isə bülbüllər cəh-cəh vurur, tovuz quşları vüqarla gəzişirdilər. Buradakı əlvən çiçəklər, hovuzlar bağa hədsiz yaraşış verirdi. Sarayın darvazalarında gözətçilər dayanmışdı.

Səyyahlar da bu gözəlliyyə heyran qalırlar. Onlar qədim türk elindən gəlməklərinə baxmayaraq, onlardan yalnız biri- Mevzat türk idi. Digərləri isə Yusif -Misirdən, Cavidansa Azərbaycandan idi. Sultan Əli ər Təfahir onların hər üçünü sarayda görməyindən çox məmnuñ olduğunu söyləyir. Onlara sultana məxsus yeməklərdən süfrə açılır. Calal ibn Osman İmrani təzədən saraya çağırır. Sultan Əli ər Təfahir isə səyyahlara Hələbdə olduqları müddətdə İmranın onların yanında olacağını bildirir. Səyyahlar Sultanın oğlu Məhəmməd ibn Əli ər Təfahirlə də tanış olurlar. Onların bu gəlişinin əsas səbəbləri Con Perlin haqqında araşdırmaq ididir. Burdan sonrakı səfərləri isə Misirə - Zevsin məbədinə getmək ididir. Səyyahlar Sultan Əli ər Təfahirdən onlara qarşı səmimi və qonaqpərvər olmasından çox razi qalmışdır. Calal isə sultanın dediyi kimi İmrana səyyahların yanında Con Perlin haqqında heç bir söz deməməyini əmr etmişdi. Əks halda onu saraydan qovub Hələbdən sürgün edəcəyi ilə hədələmişdi. Səyyahlar İmranla birlikdə saraydan ayrılan dan sonra qalacaqları evə yollandılar. Yolda Mevzat İmrandan soruşur:

- Con Perlinin qəsri buraya yaxındır mı?

İmran isə qorxusundan, tez canını qurtarmaq üçün burda elə biri yaşamır -deyə cavab verir.

Yusif isə Con Perlinin məşhur cadugər olduğunu, illərdi burada yaşadığını bildirir. İmransa bunu necə sübut edə bilərsən? -deyə sual edir.

Bu zaman Cavidan yoldan keçən bir uşağı saxlayıb:

-Con Perlini tanıırsan? - deyə sual verir.

-Con Perlin pis adamdı və çoxlu ruhları var. Uşaq deyir.

Cavidan uşağın alnından öpərək cadugərin adı bir fırıldaqçı olduğunu bildirərək ondan qorxmamasını və həmişə düzgün danışmasını söyləyir.

Yalanı üzə çıxan İmran pis vəziyyətdə qalıb nə edəcəyini bilmir. Səyyahlar onun üzünə baxaraq heç nə demirlər, sakitcə yollarına davam edirlər. İmransa yalanlarına davam edir.

-Con Perlin artıq yoxdur onu bura gələn bir səyyah öldürüb. O vaxtdan sonra cadugərdən xilas olmuşuq. İndi də hüzur içində yaşayıraq və elə bir problemimiz qalmayıb.

Bu zaman Cavidan yenə də onun dediklərinə inanmadığından, yoldan keçən yeniyetmə bir qızı saxlayıb:

-Con Perlin nə zaman öldü?- deyə soruşur.

-Cadugər ölümsüzdü, indiyə qədər ona kimsə qalıb gələ bilməyib. Qız səyyahlara söyləyir.

Cavidan qızı təşəkkür edir, üzünü çevirib İmrana deyir:

-Sən danış, biz eşidirik, Con Perlin öldü, orda qalmışdın.


İmran artıq deməyə söz tapmir. Calal ibn Osmanın qorxusundan məsələni tam deyə bilmir və yenidən qayıdır ki, Con Perlin əslində pis insan deyil, sadəcə güclü sehir-

bazdı, ona görə də hamı ondan qorxur. Yoxsa heç kəsə pisliyi dəyməyib.

Cavidan bu səfər də yoldan keçənlərin birini saxlamaq istəyəndə İmran:

-Yaxşı, yaxşı, danışram. Deyə səslənir.

-Bax belə, bir az yola gəl. Deyərək azərbaycanlı səyyah İmrana bildirir.



**Cavidan, Mevzat, Yusif**

Beləliklə, İmran sözə başlayır:

-Calal ibn Osman cadugər haqqında sizə nəsə bir məlumat versəm məni saraydan qovub, burdan da sürgün edəcək.

- Maraqlı hekayədi, bəs Con Perlin hanı? Bu vaxt Mevzat dillənir

- Qarşidakı dağın zirvəsindəki qəsri görürsünüz? - deyə İmran ətrafi meşəlik olan dağın başındakı qəsri göstərir. Con Perlin orada yaşayır, onu öldürmək o qədər də asan deyil. Onu öldürməyə bir dəfə cəhd olundu, amma həmin adamın özü tələf oldu.

Yusif soruşur:

- Bəs deyirlər ki, 120-130 yaşı var, düzdü?

- Yox, yalandı. Sadəcə o, uzun illərdi burda məskunlaşış. Ancaq yaşı haqqında dəqiq məlumatı heç kəs bilmir-deyə İmran cavab verir.

- Mevzat: -Bəs simasına baxanda yaşılı olması bilinmir?


- Yox. Cadugər qara örپəkdə gəzir, onun simasını bu günə qədər görən olmayıb.

Cavidan söhbətə qarışır:

-Bu məsələdən nəsə gözüm su içmir, bayaq mən usağa dediyim kimi cadugər sadəcə olaraq bir firıldaqçıdı. Həyatda nə varsa Allah tərəfindən bərabər paylanıb. Ola bilməz ki, o bizdən dəfələrlə çox yaşasın. Mənə bu məsələ danışılonda 120 yaşa inanmamışdım. O ki, qaldı ölümşülvünə. Bəlkə də Con Perlin sadəcə olaraq bir nəfər deyil.

Buna inanaram, amma bir insanın bu qədər yaşamağına qətiyyən.

İmran səyyahları evə ötürdükdən sonra saraya qayıdır. Orada onu Calal ibn Osman gözləyirdi. Səyyahlara cadugər haqqında nə cavab verdiyini soruşur. İmran isə bu haqda heçnə soruşmadıqlarını bildirir.



Məhfuz və İbrahim qardaşları

Hələbdə Məhfuz və İbrahim qardaşları da yaşayırıdı. Onlar tacir ailəsindən olsalar da, ataları Əhməd ər Ədavi dünyadan çox erkən köçdüyüünə görə yoxsulluq içində

böyükmişdülər. Məhfuz təhsildə digər həmyaşıdlarından seçilə də , İbrahim ibn Əhməd ər Ədavinin isə oxumaqla o qədər də arası yox idi. Buna görə də o, karvana qoşulub tacirlilik etmək fikrinə düşür. Məhfuz da qardaşını tek qoymamaq üçün təhsilini atıb ona qoşulur. Əvvəllər İrandan gələn karvana qoşulan qardaşlar sonradan özlərinə dəvə alıb ayrıca işə başlayırlar. İndi iki qardaş uzun illərdir ki, Qazaxıstandan arpa- buğda gətirirdilər. Onların və bu işlə məşğul olan bəzi tacirlərin sayəsində Hələbdəki achiğın qarşısı az da olsa alınmışdı. Havaların həddindən artıq isti keçməsi və quraqlıqla əlaqədar taxıl, buğda əkinin uğursuzluğa düşər olmuşdu. Zəmilərin çoxu tam yararsız hala düşdüyüündən ölkədə qılıq hakimlik etməyə başlamışdı. Ölkənin öz ehtiyatları əhaliyə bəs etmirdi. Məhfuz və İbrahim qardaşları buğda almağa imkanı olmayanların dəvələrini özləriylə aparıb buğdaya dəyişirdilər. Əl- ələ verib çalışan iki qardaşın yeddi dəvəsi vardı. Lakin bunların yalnız beşi ilə yola çıxırdılar.Qalan ikisi isə yorulmuş dəvələri əvəz edirdi. İbrahim bəstəboy, zəif,cılız, Məhfuz isə ucaboylu, düz qamətli və ağır çəkiyə malik insan idi.

İbrahimin sadəlövhəlüyündən istifadə edib onu aldatmaq olurdu. Məhfuz isə çox iti düşüncə tərzinə və dərin bir ağla malik idi. Hələ sağ ikən bir gün Rifah ibn Isa İbrahimə cadugərin boynunda çəkisi 20-25 qrama yaxın təmiz yaqt daşından olan boyunbağıdan danışmışdı. Rifah ibn Isa öləndən sonra cadugərin də öldüyünə əmin olan İbrahim ibn Əhməd ər Ədavi Con Perlinin

boynundakı yaqutu tapmaq üçün qardaşının narazılığına baxmayaraq dəvələrdən birini götürüb onun qəsrinə yollanır və dəvəylə birgə yoxa çıxır. Qardaşı Məhfuz ibn Əhməd ər Ədavi onun dalınca gedəndə yolda Con Perlini görür və onun əlinə keçməsin deyə geri qayıdır. Qardaşının cadugər tərəfindən öldürülüyüünü anlayır. Anasının gecə- gündüz ağlamaqdan gözləri kor olur və bu dərdə dözməyib dünyadan köçür.

Məhfuz qardaşının qisasını almaq üçün cadugərlə üz-üzə gəlsə, bilir ki, onu da öldürəcək və yenə də qisas yerdə qalacaq. Bunun üçün hələ ki səbr edən Məhfuz münasib zamanın gəlməsini gözləyir. Anasının və İbrahimin ölümündən sonra Məhfuz ibn Əhməd ər Ədavi bir-bir dəvələri satıb dolanır. Həyatından küskün olduğu üçün daha əvvəlki kimi karvanla tacirlik etmir. Qardaşının ailəsinə də güc-bəla ilə baxlığından özü ailə qurmağa heç tələsmir. Hər kəsi daha da kədərləndirən isə İbrahim ibn Əhməd ər Ədavinin Sultan Səid ər Təfahir kimi itkin düşməsi idi. Nə qədər axtarsalar da onu tapmaq mümkün olmayıb. Ancaq Con Perlinin həmin ərazidə rahatlıqla gəzdiyinə görə İbrahimini öldürdüyüնə əmin olurlar. Ən azından bir dəfə şəhər sakini təsadüf nəticəsində cadugərlə üz-üzə gələndə onun zəhmindən ürəyi partlamışdı.

Cadugər əlində əlcək, qara uzun geyimdə gəzirdi. Onun tək gözləri görünürdü. Amerikadan gəlməsinə baxmayaraq ərəb dilində mükəmməl danışa bilirdi. O həmişə təhlükə hiss edəndə əlini boynundakı yaqut daşının üstünə

tutardı. İbrahim cadugərin qəsrinə yollananda onun yenica dünyaya gəlmiş Cəzirə adlı qızı var idi. İndi həmin qız Sulinlə həmyaşiddi. Ata həsrətiylə böyük Cəzirə Allahu ona verdiyi həyatdan çox narazı idi. Gözəl bir qız olmasına baxmayaraq ailə qurmağı qətiyyən düşünmürdü. O, əmisinin himayəsində böyüüb, təbiyə alıb, onun sayəsində də təhsilə yiyələnmişdi. Məhfuz ibn Əhməd ər Ədavi onun təhsilinə diqqətini çox yönəltdiyi üçün Cəzirə dərin bir savada malik idi. Qızın əsas marağı yenilik keşf etmək idi. Şəhərdə arxeoloji qazıntılar aparan alımların yanında çalışan Cəzirə onlarla birgə bu sənəti davam etdirmək və xarici dövlətlərə getmək istəyirdi. Ancaq Məhfuz buna qətiyyən razı deyildi. O, həmişə qardaşı qızına sənətini davam elə, ancaq səni gözümdən qıraqa qoymaram. Bir dəfə atana icazə verdim, hələ də peşmanlılığını çəkirəm. Ancaq bu dəfə eyni səhvi təkrarlamayacağam deyərdi. Məhfuz qardaşı İbrahimin ölməndə özünü günahlandırırdı. Həmişə ondan söz düşəndə kaş icazə verməyəydim getməyə, kaş özüm də onunla gedəydim söylərdi. O həmişə deyərdi ki, bir gün Con Perlin əlimə keçsə, onun diri-dirisi dərisini soyub, özünü isə hündür bir ağacdan asacam ki, hər kəs onun mənfur vücud olduğunu anlasın.

Ancaq bir gün meşənin əhatəsində gəzəndə, Con Perlinə rast gəlir. Demək olar ki, canını onun əlindən zorla qurtarır. Uzaqdan Məhfuzu seçən cadugər onun arxasiyca astaca gəlməyə başlayır. Özünü itirən Məhfuz ibn Əhməd ər Ədavi yixila-yixila da olsa özünü şəhərə çatdırır.

Yenidən üzə çıxmadaqdan çəkinən Con Perlin geri çəkilməyə məcbur olur. Çünkü o nə qədər gözə görünməsə Sulini o qədər də tez ələ keçirəcəyinə əmin idi.

Məhfuz əvvəlki kimi o qədər də güclü, qüvvətli deyildi. Ömrün qırxinci baharına təzəcə yetişməsinə baxma yaraq altmış yaşındakı kimi görünürdü. Qardaşının dərdindən bu hala düşən Məhfuz onun yadigarı, Cəzirəni gözündən kənarə qoymurdu. Bu da onun bütün ağrılı- acılı günlərinə təsəlli idi.

İbrahimin ölümü barədə əldə tam bir məlumat olmadığından haçansa onunla üz-üzə gələ biləcəyini düşünüb elə bu arzuyla da yaşıyirdi. Arabir itkin düşən qardaşını cadugərin qəsrində dustaq olmasını zənn edib çox vaxt meşənin kənarlarında saatlarla dolanırdı. Ona elə gəlirdi ki, cadugər onu hiss etmir, yoxsa çoxdan öldürərdi. Amma dəfələrlə Con Perlin ona çox yaxın məsafədə olmuşdu, lakin nədənsə ona hücum etməmişdi.

Şəhərə səyyahların gəlməsini eşidən Məhfuz ibn Əhməd ər Ədavi onların cadugər haqqında araşdırma aparmasından narahat idi. Ən azından bunun nə ilə sona yetməsini ondan yaxşı bilən olmazdı. Bir gün səyyahların ona yaxın yerdə yaşıdığını biləndə onların evinə gedir. Axşam üstü qapılarının döyülməsini görən səyyahlar qapını açanda qarşılarda orta yaşı bir adam görülür. Məhfuz salam verib sözə başlayır:

- Sizin bura gəlmə səbəblərinizi yaxşı bilirəm, amma ümidvaram fikrinizi dəyişmisiniz.

Misirli səyyah Yusif onun nədən danışdığını soruşur, Cavidan isə qonağı evə dəvət edir. Səyyahlar süfrə açıb çaydan- çörəkdən gətirirlər. Əvvəl qarşısındaki yeməyə təccübə baxan Məhfuz onun nə olduğunu anlamır. Ona görə də imtina edib tox olduğunu söyləyir. Təkidləri görüb birtəhər yeməkdən bir qaşq alıldıqdan sonra fikrini dəyişir və yeməyə başlayır.

Cavidan öz xalqının milli yeməklərindən biri olan "piti" bişirmişdi. Bu yeməyi həyatında ilk dəfə yediyini söyləyən Məhfuz onu bu qədər dadlı bişirdiyinə görə Cavidana təşəkkür edir. Onun bura nə üçün gəldiyini anlayan Mevzat Con Perlin haqqında nə bilirsınız deyə sual verir.

Məhfuz ibn Əhməd ər Ədavi başına gələn ağrılı- acılı günləri bir-bir onlara danışır. Səyyahlar onu sona kimi dinləyib, dərdinə şərik olurlar. Məhfuz səyyahları bu yoldan çəkindirmək üçün öz həyatını onlara danışır ki, qorxub geri çəkilsinlər. Ancaq bu alınmır. Çünkü, səyyahlar cadugər haqqında eşitdikcə həvəslənib araştırma aparmaq maraqları daha da artırdı. Con Perlinin həqiqətən də cadugər olmasına inanmayan dostlar onun sadəcə, firıldaqçı olduğunu deyirdilər. Gecə yarısına qədər çəkən səhbətdən sonra Məhfuz ibn Əhməd ər Ədavi sağollaşib evinə qayıdır. Səyyahlar onu qapıya qədər ötürürülər. Məhfuz qapının ağızında:

-Siz yemək bişirməyi öz aranızda necə bölüşdürümsünüz deyə sual verir.

- Gündə birimiz bişiririk. Deyə Yusif cavab verir.
- Onda iki gün sonra görüşərik. Deyərək Məhfuz ordan uzaqlaşır.

Səyyahlar da yır-yığışdan sonra yatırlar.

Səhər tezdən qapı bir də döyülür. Mevzat qapını açır və qarşısında İmranı görür. Hələ yuxulu olan türk səyyah ona axşamın xeyir deyir. İmransa səhərin çoxdan açıldığı və sultanın onları yanına çağırduğunu bildirir. Başını astaca qapıdan çıxarıb gözlərini səmaya dikən türk səyyah hələ ki ay və ulduzların öz yerlərində parladığını görür. Birtəhər yoldaşlarını silkələyib ayıldır. Qalxın, sultan bizi çağırır deyir.

Cavidan: - Bu vaxtı ?

Mevzat: - Hə, səhər çoxdan açılıb.

Cavidan təəccübə pəncərəyə, sonra təkrarən Mevzata baxır.

Mevzat da: - Yəni İmran belə deyir.

Hələ yuxulu halda olan səyyahlar İmranla birlikdə saraya doğru yollanırlar. Yolda Mevzat İmrandan sultanın onları nə üçün belə sübh tezdən çağırduğunu soruşa da İmran bilmədiyini söyləyir. Cavidan isə sən həmişə heç nə bilmirsən deyə ona irad tutur. Səyyahlar saraya daxil olanda Sultan Əli ər Təfahiri at belində və yanında da üç at olduğunu görürler.

Ərəb atlarının ümumilikdə ayaqları çox möhkəm, başı kiçik, alnı enli, sıfəti düz və qısadır. Atlarının rəngi əsasən boz, kürən, kəhər və bəzən də qara kəhər olur.

Ərəb atları başqa atlardan dözümlüyü və uzaq məsafəni yaxşı qət etməsi ilə fərqlənir. Bunların üç tipi var: xədban, kühəylan və siqləvi. Sultan Əli ər Təfahirin cins atlardan yaxşı başı çıxır. Sultan səyyahları görən kimi, hə, qoçaqlar, minin, ova gedirik deyir. O, həm də mahir ovçu idi. Bir söz söyləmədən Cavidan, Mevzat at belinə qalxırlar.



Yusif isə hələ ki yerindən tərpənmirdi. Bir az gözlədikdən sonra İmran ona ata qalxmasını deyir. Misirli səyyah atın yanına gedir. Atın bir tərəfindən birtəhər qalxmaq istəyəndə digər tərəfindən yerə düşür. Sonda Cavidanla Mevzat öz atlarından enib ona ata qalxmaqdə

köməklik edirlər. Bu zaman heç nə söyləməyən sultan sakitcə olanları seyr edib gülürdü. Alınmış mənzərədən Yusifin yanaqları qızarmışdı. Sultan onların hazır olub-olmamalarını soruşur. Yusif isə əgər bunu hərəkət etdirə bilsəm, yola düşə bilərik söyləyir. Cavidan və Mevzat yenə də bir-birlərinin üzünə baxırlar və türk səyyah bir daha atdan düşüb Yusifin atını öz atının yəhərinə bağlayır. Beləcə yola düşürlər. Yolda Yusifin atın boğazından bərk-bərk yapışdığını görən sultan atını saxlayır və ona elə dayanma, atı qəzəbləndirərsən deyir. Cavidan ona atda necə oturmasında kömək etdikdən sonra yenidən yola davam edirlər.

Bir ağacın altında dayanmış iki saray keşikçisinin yanında sultan və səyyahlar atdan düşür. Yusif sə atdan düşəndə son anda ayağı atın yəhərinə ilisir və üzü üstə yerə dəyir. Tez yoldaşları onun köməyinə yetişir. Sultan onların hər birinə bir ov tüfəngi verir və arxasında gəlmələrini bildirir. Cavidan Yusifə istəyirsən sənin silahını mən aparım deyir. Misirli səyyah isə yox, bundan başım çıxır deyə cavab verir. Mevzat isə yenə də sən tüfəngini dolu saxlama, bizdən arxada deyil öndə get deyə ona məsləhət görür. Yusif pərt olmuş halda ona baxıb gülür, narahat olma, hər şey yaxşı olacaq deyir. Bu zaman Cavidan Mevzata deyir ki, inan ona deyirsə yaxşı olacaq, demək, ən azından yaşamağa ümidişim var.

Bu vaxt sultan silahları qaldırın deyə qarşidakı meşəliyə əli ilə işarə verir. Səyyahlar qarşı tərəfə baxanda

heyrətə gəlirlər. Qalın ağaclarla örtülü olan meşənin içində çay daşlarından tikilmiş qəsrin üstündə bəlkə də yüzlərlə ruhlar uçuşurdu. İlk görünüşdə qorxunc bir nağılı və yalnız yuxu kimi görünən mənzərəni xatırladırı. Buna inanmaq çətin olsa da, olanlar göz qabağında idи. Ruhları o qədər də yaxından görmək olmasa da, uzaqdan görünüşü insanın ağını başından alırdı. Dəstə ağaçqanad kimi bir yerdə topalanın ruhlar çox iti sürətlə qarma-qarışq hərəkət edirdilər. Meşənin üzəri tam onların əsarətində idи. Ora kimsənin yaxınlaşa bilməsi güman ola bilərdi. Çünkü ruhlar yalnız şər qüvvələrə məxsus olan Con Perlinin əmrlərinə tabeydi. Yəni ruhların hamısı şər qüvvə idи. Buna görə də hər zaman insanlara hücum etmək təhlükəsi var idи. Ruhların meşənin üzərini qara bulud kimi bütöv örtməsi cadugərin meşəni tam işğal etmək arzusundan irəli gəlmirdi, ruhlar yalnız Con Perlin yuxuya getdiqdən sonra onun başına dolanırdılar. Qəsr də meşənin ortasında olduğu üçün ruhlar öz sahibləriylə bərabər həm də meşənin başına dolanırdılar. Meşədən də qətiyyən səs gəlmirdi. Tək ruhların uğultulu səslərindən başqa. Elə bil meşədə indiyə qədər heyvan, ya da quş olmayıb. Meşədən kənarda hər tərəfin güllü-çiçəkli çəmənlik içində olmasına baxmayaraq, meşənin içində boz torpaqdan savayı heç nə yox idи. Bir-birinə sıx dayanmış ağacların bircəciyi də



meyvə gətirməmişdi. Get-gedə quruyub məhv olmaq təhlükəsiylə üz- üzə qalan ağaclar cadugərin qəsrini daha gizlədə bilmirdi.


Con Perlinin qəsri orda olmazdan əvvəl meşəecazkar gözəlliyyə, bir- birindən dadlı, ləzzətli meyvəyə, müxtəlif bitki, heyvan və quş növlərinə malik idi. Con Perlin orada məskunlaşandan meşə yavaş- yavaş öz görkəmini itirdi. Allahın lənətinə düçar olan cadugər onun

yaratdığı hər şeydən məhrum idi. İlkin görünüşdə onu şeytanın özü olmasını da anlamaya olardı. Yaşadığı yerdə tez-tez təbii hadisələr baş verirdi. Axşamlar meşənin içi yanmış ocaqlara görə qırmızı görünürdü. Sanki cəhənnəmi xatırladan mənzərəni o özü qəsdən yaratmışdı və ondan ləzzət alırırdı. Bəzən içəridə Con Perlinə bənzər bir dəstə ruh dolanırdı ki, bu da onu ələ keçirməkdə çətinlik törədirdi. Hərtərəfli yüksək qorumaşlara malik olan cadugər getdikcə daha da əlçatmaz, daha da güclü olurdu. Zaman- zaman ona sitayış edən ruhların sayı da artırdı. Bu qədər qorxunc və təhlükəli görünən mənzərəyə baxan səyyahlar bir neçə dəqiqə ərzində özlərini itirdilər. Gözləriylə gördüklerinə inanmasalar da, susmuş şəkildə ruhlara və yalnız qülləsi görünən qəsrə baxırdılar.

- Hə bunu axtarmırdınız ? Mən indi tapıb verdim sizə. Bu da sizin araşdırmanız deyə sultan hər üç səyyaha bildirir.

Bir söz tapıb deyə bilməsələr də gördükleri onlara hər şeyi anladırdı. Sultan Əli ər Təfahir əlindəki silahı keşikçiyyə uzadır və yenidən söhbətə başlayır. Üzünü səyyahlara çevirib mənim sizi bura gətirməyimin iki səbəbi var deyir:

- Birincisi, axtardığınızı sizə göstərib onun necə sehrlili olmasını öz gözlərinizlə görməyiniz idi. Con Perlin əgər cadugər olmasaydı, şəxsən onu özüm öldürərdim. Çox təəssüf ki, o bu qədər asan ölü deyil. Səmada heyrətlə



seyr etdiyiniz onun günü -gündən çoxalan ruhlarıdı. Cadugəri məhv etmək üçün birinci onun ruhlarından başlamaq lazımdır. O da göründüyü qədər asan bir iş deyil. Çox alımlar onun haqqında araşdırmaalar aparıb, amma heç bir qənaətə gəlməyiblər. Çünkü bu ruhlardan bəhs olunan elm yoxdur. Buna görə də onların nə cür məhv edilməsi haqqında məlumat vermək mümkün deyil. Bu meşəyə artıq uzun illərdi ki, insan ayağı dəymir. Dəyənin də ölüb ölməməsi bilinmir. İndiyə qədər çox insan onu öldürməyə cəhd edib, amma alınmayıb. Özləri onun tələsinə düşüb

məhv olublar. Con Perlini burda sizin kimi yerli bir səyyah öldürməyə cəhd etmişdi. Amma cadugər onun özünü öldürdü. İndiyə qədər cəmi bir olənin cəsədini ələ keçirə bilmışik. Yerdə qalanlarının izi- tozu hələ də tapılmır ki, tapılmır. Cadugəri məhv etməyin çıxış yolunu yalnız olən o səyyah Rifah ibn İsadən savayı heç kimin bilməməsidi. O da Con Perlinin boynunda qiymətli bir boyunbağının olmasını demişdi.

Həmin boyunbağının izinə o zamandan bəri çox insanlar düşüb. Hər biri də tamahlarına qurban gediblər. Cadugərin öldüyünü zənn edən tacirlərdən biri də onun dalınca gedib geri qayıtmayıb. Sonradan məlum olub ki, cadugər sən demə, sağ imiş. Tacir İbrahim ibn Əhməd ər Ədavi oləndə mənim cəmi iyirmi üç - iyirmi dörd yaşı var idi. Buraları da məndən iyirmi səkkiz yaş böyük qardaşım Sultan Səid ər Təfahir idarə edirdi. Deyərək sözünü bitirir.

Səyyahların üçünün də yuxusu qaçmışdı. Cavidan Sultandan bura gəlmələrinin ikinci səbəbinin nədən ibarət olmasını soruşur. Sultan Əli ər Təfahir dərindən ah çəkib bir daha sözə başlayır:

- Bura mənim ən dərdli yerimdi. İllər önce bu məkanda Con Perlilə savaşan qardaşım Sultan Səid ər Təfahir oğlu Faruq ibn Səid ər Təfahirlə birlikdə itkin düşüblər. Zaman -zaman sultanın ölməsini subuta yetirən dəlillər əlimizə keçməsinə baxmayaraq oğlu haqqında heç bir məlumat əldə eləmək mümkün olmayıb. Əslində onun

yoldaşı xanım Züleyxa bir gün yeməkdən zəhərlənib oldu. Deyilənlərə görə bunu ona xidmət edən qulluqçularдан biri qəsdən etmişdi. Həmin qulluqçu dərhal edam olundu. Düzünü desəm, artıq bunun da Con Perlin tərəfindən törədilməsinə inanıram. Deyəsən, cadugərin sırrını qardaşım da yaxşı bilirmiş, ona görə də Con Perlin onu məhv elədi. Əgər siz onu məhv edə biləcəyinizi düşünürsünüzsə onda buyurun, bu sizin Con Perlin, bu da siz. Savaşın, necə istəyirsiniz. Mən bir söz demirəm.

- Bizim əsas məqsədimiz onu öldürmək yox, onun haqqında araştırma aparmaqdı -deyə Mevzat cavab verir.

- Con Perlin o qədər də axmaq deyil, bunlara inansın, onun boyunbağısına sahib olmaq istəyən hər kəs belə deyir. Ancaq bunu da zaman göstərəcək. Sultan gülümsəyərək sözünü bitirir.

- Yox bunlar heç biri bizim araşdırımızı daxil deyil. Həqiqəti desəm biz hələ o boyunbağı haqqında məlumatı burda eşitmışik. Bura gəlməmizin səbəbi də yalnız Con Perlinin bir həqiqət olmasına əmin olmaq və onun haqqında dəqiq məlumatı əldə edib özümüzə aparmaqdır. Sübut kimi digər ölkələrdə bu məlumatları yayacaqıq -deyə misirli səyyah Yusif bildirir.

Sultan isə fikirdən, düşüncədən ayrılib misirli səyyaha sual verir:

- Sən özün danışdığını fikrə inanırsan? İndi deyirsən ki, gedib cadugərin qapısını döyüb onun haqqında məlumat topalayıb Misirə aparacaqsan, vəssalam, eləmi? O

olməsə nəsə sirlərini bilmək mümkün deyil. Çünkü gördüyüün kimi ruhların əlindən meşəyə yaxınlaşmaq olmur. O ki qaldı ora girib araştırma aparasan. Həm də meşədə cadugərə bənzər minlərlə ruh var, onu bunların içində tapıb seçmək də ən ağır problemlərdən biridi- deyə cavablayır.

Sultan səyyahlarla birlikdə saraya qayıdır. Yolda səyyahlar bu işin çox ağır olduğunu nəzərə alıb vaxt itirmədən birbaşa Misirə yollanıb fironlar haqqında yeni araşdırımların aparılmasına qərar verirlər və hər üçü bu fikirlə razı olur.

Sarayda sultan və onun oğlu Məhəmməd ibn Əli ər Təfahirlə birgə stol arxasına keçirlər. Yeməkdən sonra Sultan səyyahlara sarayın bağçasında rahatlıqla gəzə biləcəklərini söyləyir. Özlərini rahat hiss edən səyyahlar sarayın bağçasında gəzirlər. Cavidan sultanın oğlu Məhəmmədlə birlikdə saraya daxil olur və Sulinlə qarşılaşır. Məhəmməd onu təqdim etsə də, əslində kim olduğunu bildirmir. Ancaq Sulinin gözəlliyi azərbaycanlı səyyahi valeh edir, onun gözlərində işiq saçır. Bu zaman saray əyanlarından biri Məhəmmədə yaxınlaşaraq Sultan Əli ər Təfahirin onu çağırduğunu deyir. Məhəmməd ibn Əli ər Təfahir məcburən Sulin və Cavidanı tərk edib atasının yanına yollanır. Sulinlə uzun müddət səhbət edən Cavidan bura gəlmə səbəblərini ona açıqlayır. Sultan qızı, Cavidanın hansı təbiətə malik olmasını onunla etdiyi səhbət zamanı anlayır. Sultan Səid ər Təfahir haqqında

baş verən hadisənin çox ağır olduğunu səyyah Sulinə danışır. Onun yeganə oğlunun da öldüyündən pis olduğunu söyləyəndə artıq Sulin dayana bilmir. Gözləri dolan qızçıqaz Cavidana:

- Onun qızı haqqında nəsə bilirsən deyəndə səyyah susur.

- Sultan onun haqqında heç nə danışmadı deyə səyyah Sulinə cavab verir.

Bu zaman göz yaşlarına bürünən qızçıqaz çətinliklə də olsa birtəhər:

- Sultanın qızı da var deyərək səyyahının üzünə baxır.

Deməyə söz tapmayan Cavidan səssizcə Sulinin üzünə baxır və nədən ağladığını başa düşmür. O heç ağlına da gətirməzdə ki, qarşısındaki insan elə sözü gedən Sultan Səid ər Təfahirin qızı ola bilər. Bu sirrin hamidan gizli saxlanılmasına baxmayaraq Sulin heç özü də bilmədən Cavidanla paylaşır və ona sultan qızı olduğunu hiss etdirir. O, bunun böyük sırr olduğunu, hətta sarayda belə çoxlarından gizli saxlanıldığını deyəndə Cavidan ona bəs nə üçün məndən də gizli saxlamadın sualını verir. Sulinsə ona baxıb susur. Cavidana həyatının ən vacib sırrini açmaqla ona etibar edən Sulinin elə ilk andan ona güvənməsi azərbaycanlı səyyahı çox təəccübləndirir. Bir anlıq sakitlikdən sonra Cavidan Sultan Səid ər Təfahirin başına gələnləri Sultan Əli ər Təfahirdən eşitdiyini və bundan çox pərişan olub təsirləndiyini Sulinə bildirir.

- Con Perlinin ölməndən sonra bütün ağrılı-acılı günlər sona gələcək. Cavidan söyləyir.

- Artıq nağıllara inanmırıam deyərək Sulin Cavidana cavab verir.

Başına gələnlərdən bezmiş qızçıqaz bunu söyləyərkən əsas məqsədi olan ata və qardaşının qisasını ala biləcəyi ümidi itirməmişdi, sadəcə, bu cür təsəlliləri çox eşitməsi idi. Sulin Cavidanın hardan gəldiyini soruşur. Cavidan Azərbaycandan olduğunu deyir. Sulin səyyahdan cadugər haqqında nə üçün bu qədər maraqlandığını soruşur. Cavidansa Con Perlinin səs-sorağını türk səyyah dostundan eşitdiyini və ordaca birgə qərara alıb dərhal buraya yollandığını deyir. Sulin bir az susur və əsas məqsədini soruşur. Cavidan cavabında:

- Burada əsas məqsədimiz bunun dəqiqlik olub-olmaması idi. Dünyanı bürüyən bu məşhur Con Perlinin həqiqətən də mövcud ola bilməsinə inanmaq üçün buradayıq söyləyir.

Sulin: - Bəs necə oldu, inana bildiniz?

Cavidan: - Bəli, sultan sağ olsun, məqsədimizi öyrənən kimi köməyini əsirgəmədi.

Sulin: - Onda sizin işiniz də bura qədərmüş. Qayıdır gedəcəksiniz, elə deyilmə!

Cavidan: - Yox, hələ ki, buradayıq, əlimizdə subutumuz olmasa, bunu kiməsə inandırıa bilmərik.

Sulin: - Nə deyim, bacarılsızsa Con Perlini ruhlarıyla birgə özünüzlə aparın. Sizə ən yaxşı sübut elə onun özü ola bilər.

Cavidan: - Yox, cadugəri sizdən ayırmaq istəmərik, bizə məlumat olsa da bəs edər.

Sulin: - Onda sizə belə bir köməklik edə bilərəm. Onun boynunda çox böyük dəyərə malik boyunbağı var. İstəyirsən onu öldür, boyunbağı da sənin olsun. Məncə, gözəl fikirdi.

Cavidan gözlərini qiyib fikirləşir.

- Məncə, bu ən pis fikirdi. Bizim bu barədə məlumatımız var. Ən azından o boyunbağı bir kərə də olsun Con Perlinin boynundan çıxmayıbsa, deməli, o da lənətlidi. Lap belə olmasa da Con Perlın bir cadugərdi, deməli, o boyunbağının özünün də tilsimi var. Mən elə düşünürəm ki, Con Perlini onun boyunbağısı ilə birlikdə məhv eləmək lazımdı. Yoxsa artıq tamah baş yarar, deyirlər biz tərəflərdə. Mən şəxsən belə düşünürəm. O şeytana qulluq eləyən bir varlıqdı.

Cavidanın danışığına diqqət yetirən Sulin onun nə qədər güclü biliyə və dərin düşüncəyə malik olduğunu hiss edir. Cavidan ondan nəsə soruşmaq istəyir, ancaq son anda fikrindən yayınır. Bunu anlayan Sulin ondan nə söyləmək istədiyini soruşsa da Cavidan önemli deyil deyərək söhbətdən qaçır. Sulin bir daha onun heç nədən çəkinməməsini söyləyir. Səyyah çətinliklə də olsa sözə başlayır.

- Bilirəm, sualıma cavab vermək o qədər də asan deyil. Amma atanız haqqında bilmək istəyərdim. Sultan mənə qısa danışdı. Bircə onu bildim ki, cadugər öldürüb, ancaq nəyə görə cəsədi tapılmadı, cadugər ona nəyə əsasən tələ qurdu, bilmədim. Eləcə də Farukdan bu qədər müddət ərzində bir soraq yoxdur. Bu qədər əhalinin içində niyə məhz sizin ailə ilə mübarizə aparır? Ortada bir sıra cavabsız suallar var.

Sulin isə bu hadisə baş verəndə onun çox kiçik olmasını və əmisinin onu bu haqda indinin özündə də az məlumatlandırmasını söyləyir. O, Cavidana atasının öldüyü yeri sultanın dediyi kimi anlatmağa başlayır.

- Atam qardaşımla ova gedəndə Con Perlinin tələsinə düşüb. Onları xəbərsiz halda yaxalayan cadugər onlardan əlamət saxlamayıb. Bircə atamın atının başı kəsilmiş olması orada güclü bir mübarizə getməsinin canlı şahididir. Sonradan libasının çaydan tapılması da müəmmalı olaraq qaldı. Artıq bu hadisənin üzərindən çox illər keçib. Mən bir daha öz ailəmi görə bilməyəcəyimi düşünürəm. Ancaq Con Perlın ölməyincə, ümidi kəsən deyiləm.

Atasının və qardaşının cadugərlə savaşılığı yeri Cavidana təsvir edir, indiyə qədər ora tez-tez getdiyini və o məkanın onun həyatında unudulmaz bir dərd qoyduğunu söyləyib kövrəlir.

Cavidan Sulinin kədərləndiyini görüb ondan verdiyi suala görə üzr istəyir. Birtəhər özünü ələ almağı bacaran Sulin Məhəmmədin gəldiyini görən kimi söhbətin

mövzusunu dəyişir. Səyyah da ona səmimi söhbət üçün təşəkkür edib Məhəmmədlə birgə sarayın bağçasına enir. Ancaq Cavidanın fikri çox qarışmışdı. Sulinin dediyi yerlə sultanın apardığı yer qətiyyən bir-birinə uyğun gəlmirdi və tərslikdən hər ikisi də Sultan Səid ər Təfahirə Con Perlinin orda hücum etməsini demişdilər. İki yoluñ ayrıcında qalan səyyah Sulinin tez kövrəldiyini görəndə sualını da saxladığı üçün bir az fikri qarma-qarışq olmuşdu. Məhəmməddən bu sualı bir də soruşanda o da Sulinin dediklərini təkrar edir.

Sultandan bu barədə soruşmaqdan çəkinən səyyah nə edəcəyini bilmir. Nədənsə, bu, sultanın ağlına gəlmir. Axı o qardaşı qızına bu barədə yalnız bilgilər vermişdi. Sulinin bu barədə Cavidana danışa biləcəyini ağlına gətirməyən Sultan Əli ər Təfahir çox sakit halda Calal ibn Osmanla səyyahlar haqqında danışırıldı. Onların qaldığı evə mütləq gözətçi qoyulmasını və bütün gün ərzində evin önündə durmasını tapşırır.

Səyyahlar qaldıqları evə qayıdanda vəzirin əmrinə əsasən İmran bir gözətçi ilə onların dəstəsinə qoşulur. Evə çatanda İmran gözətçiye qapının önündən bircə addım da olsun kənara çəkilməməsini tapşırır və bunun kimin əmri olmasını bir daha xatırladır.

Yenidən səyyahlar bir otaqda bir araya gəlirlər. Səhər gördüklərindən heyrətlənən üç səyyah bir-birləriylə Con Perlin haqqında danışırlar. Yusif Con Perlinin ruhlarını görəndən bəri hələ də özünə gəlməmişdi. Mevzat

bunun nə qədər təhlükəli ola bilməsindən danışdıqca misirli səyyahın az qala dili tutulurdu. Əvvəl bunu heç kim hiss eləməsə də sonradan Cavidan başa düşür. Həmin dəqiqə Mevzata işarə edir və beləcə söhbətin mövzusunu dəyişirlər. Cavidan Yusifə Misir haqqında bir neçə sual verir. Mevzat da ora nə zaman gedəcəklərini soruşur. Artıq burda qalmaqdan çəkinən misirli səyyah nə zaman tez getsək, o qədər yaxşı olar deyərək yoldaşının sualına cavab verir. Onun vəziyyətinin o qədər də yaxşı olmamasını anlayan türk səyyah ona sultanın burda nə üçün gözətçi qoyduğunu xatırladır. Bundan ürəklənən misirli səyyah otağına keçib yatağa uzanır. Otaqda Cavidan və Mevzat yenidən Con Perlin haqqında danışmağa başlayırlar. Mevzat çox təəccübləndiyini və bu haqda beyninə bir fikir girmədiyini bildirir. Cavidan da onun sözünə şərik olur. Səyyahların heç biri meşənin üzərində qıy vuran ruhları gözlərinin önündə çəkə bilmir.

Cavidanın fikirləri qarışq idi. Sulinin və Məhəmmədin ona yalan danışdığını düşünən səyyah qızın kədərlənməsini yadına salanda onun bu haqda heç cürə yalan danışa bilməməsinə inanır. Böyük bir dövlətin sultanını adı səyyah qarşısında yalan danışmasını düşünmək belə istəmir. Buna görə fikri qarmaqarışq olan Cavidan digər yoldaşlarına nisbətən yorğun idi. Con Perlinin ruhlarının get-gedə çoxalması Mevzatın beynini qarışdırırıldı. O, Cavidandan bu necə ola bilər sualına cavab istəyir. Azərbaycanlı səyyah isə bu haqda beyninə heç bir fikirin

gəlmədiyini söyləyir. Hər gecə o qədər ruhların cadugəri qoruması Con Perlinin nədənsə qorxmasından xəbər verir -deyən Cavidan onun o qədər də güclü olmadığını, yalnız şər qüvvənin sayəsində fəaliyyət göstərməsini, yaşamasını söyləyir. Mevzat onu öldürməyin hansısa bir yolu olduğunu fikirləşir. Lakin bunun nədən ibarət olduğunu anlamanı səyyah əvvəl-axır bu suala cavab tapacağını söyləyir. Cavidan Con Perlinin nə cür yaranmasını, onun bu gücə necə yiyləndiyini fikrindən keçirir. Yer üzündəki bütün insanların gücü birdir. Güclü, qüvvətli, yenilməz və yeganə olmaq bircə Allaha məxsusdu. Mən şəxsən bunu Allahın yerdə bizlər üçün qurduğu bir sinaq ya da şeytanın hazırladığı bir tələ kimi başa düşürəm.

Beləcə uzun və yorucu söhbətdən sonra hər iki səyyah yatmağa uzanırlar. Qorxu hissindən balıncdan bərk- bərk yapışan Yusif o gecə ağızı evdəki pişiyin yumuşaq tükünə dəyməsi nəticəsində diksinir. Həyəcandan qantər içində olsa da, birtəhər özünə gəlir və yenidən yuxuya gedir. Cavidansa bütün gecəni Sulini, onun danışğını fikirləşməkdən yalnız səhər üzü yata bilir.

Sübh açılan kimi sultan vəziri Calal ibn Osmana səyyahlarla çox ehtiyatlı olmalarını bir daha tapşırır. Onların qəsrə tərəf yaxınlaşdığını bilsə, cadugər hər üçünü də məhv edəcəyindən ehtiyat edən sultan onları gəldikləri kimi sağ-salamat yola sala bilməsini səbirsizliklə arzulayırdı. O vaxt başqa səyyahların başına gələnlərin təkrar-

lana bilməsindən ehtiyatlanan sultan bunun baş verməməsi üçün əlindən gələni əsirgəmirdi.

Səhəri çox əzgin halda oyanan səyyahlar Məhfuz ibn Əhməd ər Ədavini axtarmaq qərarına gəlirlər. Onlara qonşuluqda yaşadığını söylədiyi üçün səyyahlar onu çox asan tapacaqlarına əmindilər. Con Perlin haqqında ən dəqiq məlumatları ondan ala biləcəklərini düşünən səyyahlar səhər yeməyindən dərhal sonra onu axtarmağa çıxırlar. Ancaq bu çox müşkül məsələyə çevirilir. Düzdür, Məhfuz ibn Əhməd ər Ədavi özü də əvvəl tacir olduğundan onu səhər camaatının yarsı tanıydı. Soraqlaşa – soraqlaşa onun evini yalnız günortauüstü tapa bilirlər. Səyyahlar qapını nə qədər döysələr də açan olmur.

Evə qayıdan Cəzirə səyyahlara yaxınlaşır. Onlar Məhfuzun evdə olmasını soruşanda Cəzirə dərhal yox deyə cavab verir. Məhfuz ibn Əhməd ər Ədavini nə üçün axtardıqlarını soruşanda isə səyyahlar ona heç nə bildirmirlər..... O, sənin nəyindi deyə Mevzat sual verir. Cəzirə isə əmisi olduğunu söyləyir. Bir az keçmiş Məhfuz qayıdır gəlir. Səyyahları görən kimi sevinən Məhfuz ibn Əhməd ər Ədavi qonaqlarını evinə dəvət edir. Cəzirə onlara yaxşı qonaq süfrəsi açıb, çaydan- çörəkdən gətirir. Yeyə- yeyə səyyahlar Məhfuzu onları maraqlandıran suallar verirlər. Cavidan ondan Con Perlinin Sultan Səid ər Təfahiri harada və necə ələ keçirməsi haqqında sual verdikdə Məhfuz ibn Əhməd ər Ədavi hadisəni sultanın anlatdığı kimi söyləyir. Bunları eşitdikcə Cavidanın fikri

yenidən qarışır. Onu çox fikirli görən Məhfuz səbəbini soruşur. Cavidan:

- Səhər sultan bizi bir meşəliyin yanına aparmışdı. Uzaqdan baxırdıq. Con Perlinin qəsrinin qülləsi az-maz görünürdü. Üstündə də xeyli ruh vardı. Sultan dedi ki, keçmiş Sultan Səid ər Təfahir biz dayanıb seyr etdiyimiz yerdə cadugərlə vuruşub, itkin düşüb. Saraya qayıdanda Sultan Əli ər Təfahirin oğlu isə onun öldüyü yeri mənə başqa cür təsvir etdi deyir. Sulinin anlatdığını isə gizlin saxlayır. İndi dünəndən bunun nə demək olduğu üzərində düşünürəm.

Məhfuz ibn Əhməd ər Ədavi Cavidanı dinlədikcə bunu anlayır və səyyaha başa salaraq söyləyir:

- Con Perlin çox amansız və qəddardı, onun üçün istər yaşı, istər cavan olsun, istərsə də körpə, heç bir fərqi yoxdu. Hansı əlinə keçsə heç düşünmədən yerindəcə məhv edir. Sultanın dediyi yer ən dəqiq məlumatdı, Məhəmməd ibn Əli ər Təfahirin dediyi isə səhvdir. Ona sultan özü yalnız məlumat verib.

Bu yerdə Cavidan dərin bir fikirə gedir. Artıq o öz-özlüyündə bilir ki, Sulin gec-tez ora gedəcək və əvvəl-axır da cadugərnən rastlaşacaq, elə Con Perlinə də bu lazımdı. Ona görə bəlkə indinin özündə də həmin yeri nəzarətində saxladığını anlayan səyyah Sulinin bu barədə dəqiq bilmədiyini anlayır və sultan da qızı buna görə səhv məlumat verdiyi ona aydın olur. Ancaq bəzi suallar da ortaya çıxır. Niyə məhz Sulin? Sıra ilə bütün ailənin

ölümüne səbəb olan cadugər bəs nə üçün Sultan Əli ər Təfahirə və ya onun ailəsinə toxunmaq istəmir? Ancaq Sulini öldürməkdən bu qədər zamandı əl çəkmir?

Məhfuz isə bu vaxt Cavidana söyləyir:

- Mənim qardaşım İbrahim ibn Əhməd ər Ədavi itkin düşməzdən əvvəl hansı istiqamətdə və hara gedəcəyini mənə dəqiqliklə anlatmışdı. Getdiyi yerdə qayıtmayanda da onun dalınca getməyə məcbur qaldım. Həmin yərə onun dediyi yolla yox, həmin yola üzbeüz olan yolla getdiyim üçün indi sağlam, yoxsa mən də artıq onun tələsinə keçmişdim. Con Perlinin öldüyüünə əmin olsam da, ehtiyatımı əldən vermədim. Həmin yərə çatanda gördüm, cadugər ölməyib və həmin yerdə çox rahatlıqla gəzir. Məni görsə də birtəhər özümü şəhərə çatıra bildim. Əhali sıx olduğundan izimi itirdi. Sultan da bütün bunları yaxşı bildiyi üçün yeri səhv göstərir. Mən, sözün açığı, dediyim Sultan Səid ər Təfahirin bir qızı da var. Bütün şəhərə yayıb ki, qız itkin düşüb. Hətta, onun yerini söyləyənə mükafat verəcəyini də bildirib. Con Perlin əgər indi onun yeri barədə xəbər tutsa, öldürməmiş əl çəkən deyil.

Cavidan eşitdiyi sözlərdən çox təəccüblənərək:

- Bəs Con Perlin onu nə üçün öldürmək istəyir - deyə Məhfuz ibn Əhməd ər Ədavidən soruşur:

- Əslində burda əsas rolu hakimiyyət oynayır- deyə Məhfuz fikrini bildirir. İbrahim o vaxt söyləmişdi ki, Con

Perlin hakimiyyəti ələ keçirmək üçün sultan qızını öldürmədən sakitləşməyəcək.

Cavidan Məhfuzə söyləyir:

- Nəsə mənə bu anlaşılmaz gəlir. Sənin sözündən indi belə çıxdı ki, Con Perlin böyük gücə malik olan sultani bir an içində öldürdü, indi də onun qızından qorxur, yox, burada nəsə ayrı bir iş var.

Əslində bunun belə olduğunu Məhfuz ibn Əhməd ər Ədavi də bilirdi, sadəcə səyyahlara tam məlumat verməkdən çəkinirdi. Sözü dəyişərək cadugərin boyundakı boyunbağıdan danışdı.

- Qiymətli daşdan olan boyunbağı füsünkar gözəlliyyə malik olmaqla bərabər, həm də böyük bir tarixin canlı salnaməsidi. Con Perlinin ölümündən sonra həmin boyunbağı kimin əlinə keçsə, tale üzünə güləcək. Çünkü indinin özündə cadugər sağ ola-ola həmin boyunbağıya görə ölümü gözə alanlar da çoxdu - deyə Cavidanı sualdan yayındırır.

Mevzat da Con Perlinin boyunbağısından çox onun hamidən gizlətdiyi simasından maraqlandığını bildirir.

- Bu qədər müddət ərzində onu görən olmamışdı. Elə üzü örtülü şəkildə də xəlvətdə gəzib dolaşır. Mənə elə gəlir ki, bunun da maraqlı bir açıqlaması olmalıdır - deyərək Məhfuzə baxır.

Məhfuz ibn Əhməd ər Ədavi bir az fikirləşir, sonra türk səyyaha üzünü tutaraq bu barədə çoxlu fərziyyələrin olmasını söyləyir.

Ancaq ən əsas iki fərziyyə vardı. Birincisi Con Perlinin çox qorxunc simaya malik olması və bu səbəbdən kimsəyə görünməsini istəməməsidi. İkincisi isə böyük ehtimal ki, o, üzüaçıq halda xalqın içində rahatlıqla gəzib dolanması və heç bir kəsin də onu tanımaması idi. Bu şəkildə o öz qurbanlarını rahatlıqla seçir, sonra isə aradan götürməsi üçün çətinlik çəkmirdi. Düzdü, bunların heç biri dəqiqliyən deyil, sadəcə bir fərziyyədi. Amma yenə də ən ağlabatan bir məsələdi. Məhfuz bu barədə Mevzata əlavə bir neçə fikir də söyləyir.

Səyyahlar Məhfuzla şirin söhbət edəndə Cəzirə onlara yaxşı qulluq eləyir. Bişirdiyi ləziz yeməklər səyyahların xoşuna gəlir. Onlar Məhfuz ibn Əhməd ər Ədavinin evindən çox razı bir şəkildə ayrılırlar.

Bu aralar Con Perlin də səyyahların şəhərə gəlməsindən xəbərdar idi. Sadəcə, onu narahat etmədikləri üçün səsini çıxarmırdı və sakitliyinə davam edirdi. Son ziyarətindən sonra bir daha sultanın sarayına getməyən Con Pelin yenidən ora gedib baş çəkməyi qərara alır. Axşam Sulin Məhəmmədlə və Sultan Əli ər Təfahirlə birlikdə sarayın həyətində söhbət etdikləri vaxtı hiyləgər Con Perlin özünü yetirir. Söhbət çox qızığın getdiyindən onun gəlişini hiss edən olmur. Sakitcə bir kündə dayanıb stol arxasında əyləşən bu üç insanların kimliyini müəyyənləşdirir. Bu qədər qorumaların içində gözdən yayınmayı bacaran cadugər sultani və onun oğlu Məhəmməd ibn Əli ər Təfahiri tanışa da onların yanında əyləşmiş gənc və

yaraşıqlı xanımı tanımır. Ancaq onun Sulin olmasını ehtimal edir. Con Perlin diqqətini onların söhbətinə yönəldir ki, bəlkə qızın kim olduğunu dəqiqləşdirə bilsin. Öz maraqlı uşaqlıq illərindən söz açan Sultan Əli ər Təfahir necə böyüüb boyaya başa çatmasından danışır. Həyatının ən yaddaqalan illərinin hakimiyyətə gəlməzdən əvvəl olduğunu söyləyən sultan taxta çıxdıqdan sonra ona qarşı baxışların və o cümlədən davranışlarının dəyişdiyini söyləyir. Məhəmməd əmisiylə nə cür münasibətdə olduğunu atasından soruşur. Sultan da ona atasının ikinci dəfə evlənməsi ilə razılaşmayan Sultan Səid ər Təfahirin buna görə əvvəllər ondan xoş gəlmədiyini söyləyir.

- Sonralar get- gedə vaxt keçdikcə o da dəyişir. Atasının ölüm xəbərini eşitdikdən sonra məni dəfələrlə saraya dəvət edir, ancaq burada qorunmaların yanında, var-dövlət içində təhlükəli şəraitdə yaşamaqdansa, öz evimdə elə olduğum kimi, tam təhlükəsiz və rahat yaşamağı üstün tutub onun təklifiylə razılaşmadım. Ancaq yenə də tez-tez bura gəlib qardaşımı baş çəkirdim. Hər



Sultan Əli ər Təfahir

dəfə onun yanına gələndə Sultan Səid mənə sarayla bağlı əsas işlərdən danışır. Onun başına dəhşətli hadisə gəldikdə Calal ibn Osman xəbəri dərhal mənə çatdırıldı, kimsə anlamadan nəslimizin yadigarı olan sultaniq taxtına keçməyimi istədi. O, mənə Sultan Səid ər Təfahirin sadəcə olaraq yoxa çıxdığını, qayıdana kimi yoxluğunu kimsəyə hiss etdirməməyimi söylədi. Mən də o gündən saraya gəldim. Çox təəssüf olsun ki, sultan bir daha geri

qayıtmadı. Sultan qardaşı haqqında danişanda Sulin səssiz-səmirsiz ona qulaq asırdı. Məhəmməd isə atasına tez-tez keçmiş haqqında suallar verirdi. Uzun muddət sultan, Məhəmməd və Sulin açıq səma altında maraqlı söhbət etdi. Bütün bunları Con Perlin istəməyə- istəməyə də olsa, qulaq asmağa məcbur idi. Onu maraqlandıran əsas səbəb sultanla üz-üzə əyləşən qızın kimliyi idi. Sultan Əli ər Təfahir bu qədər vaxt ərzində tez-tez oğlu Məhəmməd ibn Əli ər Təfahirin adını çəksə də qızın adını dilinə belə almırı. Con Perlin getdikcə qəzəblənirdi.

Saatlarla ayaq üstə keşik çəkən gözətçilərdən biri bərk yorulduğundan boynunu əli ilə ovxalayıb başını yuxarı dikəndə qəribə və qorxunc mənzərəylə qarşılaşır. Səmada ruhların qiy vurdugunu görən gözətçinin qorxudan dili tutular. Yanında dayanan gözətçiye bunu anlatmaq istəsə də, onu anlamaya çətin olur. Özünü qəribə aparması və yüksək səslə anlaşılmayan sözlərlə danişması sultanın diqqətini ona yönəldir. Onun bərk qorxdığunu və özündə olmadığını görən Sultan Əli ər Təfahir oğlu Məhəmmədə və Sulinə dərhal sakitcə saraya keçmələrini söyləyir. Sultanın səs-küydən narahat olduğunu görən saray əyanları gözətçini sakitləşdirməyə çalışsalar da buna nail ola bilmirlər. Axırda əliylə səmaya işarə verəndə hamı Con Perlinin saraya gəldiyini anlayır. Dərhal gözətçilər sultana tərəf qaçıb onu qorumağa çalışırlar. Səmaya atəş açsalar da heç nə dəyişilmir.

Bunları seyr edən Con Perlin bir anda üzə çıxır. Gözətçilərdən birinin üzərinə bütün ruhlarını yönəldir və dəhşətli bir ölümle həyatına son qoyur. Qara libaslı, qorxunc və amansız cadugəri görən saray əyanları və gözətçiləri özlərini itirmişdilər. Calal ibn Osman sultanın təhlükədə olduğunu görəndə Sulini sarayın gizlin otağına saldırdıqdan sonra İmrana gözünü Məhəmməd ibn Əli ər Təfahirdən ayırmamasını əmr edir. Məhəmmədə isə qətiyyən heç bir hərəkət etməməsini göstəriş verir.

Çöldə isə səkitlik içində saray adamları və məşhur cadugər Con Perlin üz-üzə səssiz dayanmışdır. Sarayın səması isə cəhənnəmin mənzərəsini əks etdirirdi. Bir-birinə qarışmış yüzlərlə ruh dəli kimi o yan bu -yana hərəkət etməklə hamını daha da qorxuya salırdı. Bütün silahlarını gözətçilər cadugərə tərəf yönəltsələr də ona heç bir gullənin təsir etmədiyini bildikləri üçün atəş açmaqdan vaz keçdilər. Con Perlin adamların ondan necə qorxdığını gördü və bu da onun xoşuna gəlirdi. Ancaq bütün bunlara baxmayaraq o, yenə də sakitcə seyr edirdi. Ruhlar get-gedə səmadan enib yerə yaxınlaşırı. Gözətçilərsə saraya giriş qapısının bir az uzaq olmasına görə sultani durduğu yerdən tərpətməyin təhlükəli olmasını düşünürdülər. Əslində gah göydəki ruhlara, gah da qarşıda dayanan cadugərə baxmaqdan çox adam ağlığını itirmişdi. Sulinin gizlənməsindən tam əmin olan vəzir sarayın giriş qapısını geniş açdırır və ordunu Con Perlinin istiqamətində çölə yönəldir.

Saraydan birdən- birə böyük bir dəstənin çıxdığını görən hiyləgər cadugər əli ilə ruhların hamısını onların üstünə yönəldir. Gözətçilərdən biri cadugərə atəş açır. Ancaq bu ağıllı hərəkət olmur. Ruhların bir neçəsi hücum çəkərək onu işgəncəylə amansız bir halda öldürürlər. Gözətçilər sultanın tam təhlükəsizliyini zor- güclə birtəhər saxlaya bilirdilər. Con Perlin sakitcə heç nə olmamış kimi durub baxsa da, ruhların saray adamlarına hücumu davam edirdi. Sarayın həyatində qan su yerinə axırdı. Aralığın yaman qarışdığını görən İmran dərhal sarayın giriş qapılarını çöldən örtür ki, cadugər sarayın içini daxil ola bilməsin. Con Perlin bunu da digərləri kimi öldürmək fikrinə düşsə də sonradan fikrini dəyişir. İndi onun əsas hədəfi sultanı qoruyan gözətçilər idi. O dərhal onların üzərinə hücuma keçir. Bunu görən Məhəmməd atasının və vəzirin əmrlərinə məhəl qoymadan özünü saraydan çölə atır. Cadugər onu tanıyan kimi ruhların hamısını onun üzərinə saldırır. Ona heç bir zərər verməsələr də, ruhların hamısı six olaraq onun ətrafında o yan bu- yana şığıyırıldı. Sultana doğru irəliləyən Con Perlin axır ki, səsini çıxarıır:

- Hə, Sultan Əli ər Təfahir, mən sənə bir dəfə xəbərdarlıq etmişdim, ancaq sən buna məhəl qoymadın. Bu da sənə dərs olsun. Gələn dəfə bura gəlsəm, yenə də sənə toxunmayacağam, amma oğlun mənimlə birgə getməli olacaq. Sənin artıq yeganə şansın var, ya Məhəmməd, ya da Sulin. İndi məsləhət sənindi. Fikirləş.

Mən əminəm ki, Sulin səndədi, yoxsa bir söz deyərdin. Ən azından belə sakit baxmazdın mənə, elə deyilmə?

Bu sözlərdən sonra qorxunc, qalın və xırıltılı səsiylə ucadan gülür və ruhlar səmaya yüksəlirlər. Beləcə, cadugər də ordan uzaqlaşır. Yenə də gözətçilər sultanı çox ehtiyatlı şəkildə saraya gətirirlər. Həmin gün saray Con Perlinin ruhlarıyla savaşda xeyli gözətçilərini itirir. Bir anda savaş meydanına çevrilən saray təmamən al qan içində, hər tərəf isə cəsədlə dolu idi. Bütün gecəni gizlin otaqda keçirən Sulin yalnız səhər açıldıqdan sonra ordan çıxmaga müvəffəq olur. Sultan Əli ər Təfahir çöldəki ağır mənzərəylə üzləşməməsi üçün Sulini sarayın həyatınə düşməsinə icazə vermir.

Sultan həmin gün çox məyus görünürdü. Bu dəfə də itki verən saray tamam yasa batmışdı. Cəsədlər artıq qaldırılsa da qan ləkələrini hələ tam təmizləmək mümkün olmamışdı.

Səyyahlar da xəbərsiz səhər yuxudan qalxdılar. Yusif yaxşı səhər yeməyi hazırlayıır. Səhər naharından sonra səyyahlar vaxt itirmədən səhərin görməli yerlərinə baxmaq istayırlar. Hər üç səyyah geyinib səhərin bazarına doğru üz tutur. Yolda iki nəfər Con Perlinin yenidən peyda olduğunu danışır. Səyyahlar onlarla üz-üzə gəlsələr də, sözün nədən getdiyinin fərqiనə vərmirlər. Bircə Mevzatın eşitdiyi söz məşhur cadugər Con Perlin və ruhları idi. Onlar bir- biriyələ nə qədər mehriban danışib gülsələr də yoldan keçənlər onlara açıqli- açıqli baxırdı.

Artıq şəhər bazarına yollar yaxınlaşdıqca əhalinin nəsə bir hadisədən danışdıqları açıq- aydın bilinirdi. Səyyahlar onlara diqqətlə qulaq assalar da, düz-əməlli heç nə anla-mırlar. Con Perlinin ruhlarının hücum etdiyini eşidəndə səyyahlar narahat olurlar. Cavidan qoca bir kişini saxlayıb nələr baş verdiyini soruşur. Ağsaqqal ona olanları danışır. Axşam cadugərin saraya hücum etməsini bilən səyyahlar viranə qoyulmuş sarayda adamların, gözətçilərin ölməsini eşidən kimi Cavidan Sulinin adını dilinə gətirib onun başına nəsə bir işin gələ bilməsindən ehtiyatlanıb birbaşa yoldaşlarıyla birgə saraya yollanır. Yolda Con Perlinin qəzəblənməsinin əsas səbəbinin sultanla birgə onun qəsrinə yaxın getmələrini fikirləşirlər. Sarayın həyətinə daxil olan kimi Məhəmməd ibn Əli ər Təfahirlə qarşılaşırlar. Cavidan birinci növbədə ondan sultani və ötən dəfə görüyü qızı soruşur. Məhəmməd onların sağ-salamat olduğunu söylədikdə Cavidanın əhvalı düzəlir. Sultan oğlu səyyahın bu dərəcədə narahat olmasına görə şübhələnir, ancaq bunun fərqiñə varmır və sadəcə olaraq səyyahın Sulini tanımadan ona sevgi bəslədiyini düşünür.

İmranın yaralanması haqqında eşidən səyyahlar dərhal onun yanına gedirlər. Bütün hadisələrin artıq keçmişdə qalmasına baxmayaraq ruhları səmada görən gözətçinin hələ də dili açılmamışdı. Bu qarışq hadisə də səhər açılanda bütün şəhəri bürümüşdü.

Hamı təlaş içində idi. Uzun müddət səsi- sorağı gəlmədiyi üçün Con Perlin çoxunun yadından çıxırdı.

Ancaq axşamkı hadisədən sonra şəhər əhalisi cadugərin bu şəhərdən heç bir zaman əl çəkməyəcəyi və sona kimi mühəribə aparacağını və beləcə də hamının təhlükədə olmasını söyləyirdilər. Xəbərin bu qədər tez yayılması əhalini təlaşa salmaqla bərabər həm də onları yenidən şəhəri tərk etmələri ilə üz-üzə qoyurdu. Çünkü əhalinin dilinə düşən hadisə şayıələr sayəsində daha da böyüdülmüşdü. Cox avam sakinlər şəhərin lənətləndiyini və Con Perlinin də ona görə şəhər sakinləri ilə bu qədər amansızcasına davranmasını anlayırdılar. Camaat sultanın o qədər silahlı gözətçiləri cadugər Con Perlin tərəfindən çox asanlıqla öldürülə bildiyi təqdirdə, silahsız və gücsüz şəhər əhalisini ürəyi istədiyi kimi öldürə bilməsindən qorxurdular. Artıq bir neçə ailə qorxusundan elə səhər açılan kimi evlərini tərk edib digər şəhərlərə və ölkələrə üz tutmuşdular.

Sultan Əli ər Təfahir şəhər əhalisinin get-gedə azalmasından və köçməsindən narahat idi. Bunun qarşısını almaq üçün yeni planlar qururdu. Uzun illərdən bəri savaş halında yaşamaqdan bezmiş əhali canlarını qurtarmaq üçün özlərinə yeni sığınacaq axtarırdılar. Şəhərdə özbaşınılıqlar getdikcə artırdı. Əhali yaşayışından çox narazı idi və buna görə də günahı Sultan Əli ər Təfahirdə görürdü. Onun sultanlıq taxtından getməsi üçün bəzi sakinlər ona qarşı qiyam hazırlayırdı. Şəhər sakinlərindən biri olan Muhyiddin ər Salami əhalini sultana qarşı çevirənlərin ən əsası idi.

Xasiyyətcə o qədər də yaxşı olmayan Muhyiddini çoxları yalançı, paxıl, xəsis, ikiüzlü kimi tanıydı. Yaxşı biliyinin olmasına baxmayaraq onun bunun paxıllığını çəkməkdən, arxasınca danışmaqdən savayı işi yox idi. Muhyiddin ər Salami təhsilli adam olduğuna görə hər kəs ona hörmət edirdi. O da çalışırdı ki, özünü hamının yanında uca tutub, üstün göstərsin. Əhalini Sultan Əli ər Təfahirin əleyhinə səsləyən Muhyiddin ər Salami onların sultana qarşı qalxmağını istəyir. Ancaq səfəh Muhyiddin ər Salami dərk etmirdi ki bütün torpaqlar sultana məxsus olsa da Hələb öz əhalisi ilə birgə ona gərəkdi. Çünkü Sultan Əli ər Təfahir bütün Hələb torpağının deyil, Hələb əhalisinin də sultanıdır. Muhyiddin evlərini tərk edib gedən adamlara bir daha bura qayıtmaqlarına sultanın icazə verməyəcəyini söyləyib onların da bu dəstəyə qoşularaq birlikdə sultana qalib gələ biləcəklərini, özlərinə yeni sultan seçib və istər cadugər Con Perlindən, istərsə də Sultan Əli ər Təfahirdən canlarını qurtaracağını bildirir. Bu münvalla çoxlarının şəhərdən köçməsinin qarşısını almaqla bərabər artıq köçüb gedənlərin də bəzilərini geri qaytara bilən Muhyiddin onları daha heç nədən qorxmalarını, əksinə onlarla sona kimi mübarizə aparmalarının gərəkli olmasını söyləyir.

Bundan əlavə də şəhərdə gənclərdən ibarət ikinci bir dəstə də yaranırdı ki, onlar da Con Perlini aradan götürmək üçün öz canlarından belə keçməyə hazır idilər. Bunları Muhyiddinin başlılıq etdiyi dəstədən fərqləndirən

iki əsas amil var idi. Birincisi bu dəstəyə heç kəs başlılıq etmirdi. İkincisi dəstə cadugərin sultan sarayına etdiyi qəfil hücumu nəticəsində ölü saray döyüşülərinin yerini doldurub sultana kömək məqsədiylə toplanırdılar. Sayca digər rəqib dəstənin yanında azlıq təşkil etsələr də, onlara qoşulmaq fikirləri yox idi.

Muhyiddinin dəstəsinin yarıdan çoxunu qadınlar və azyaşlı uşaqlar təşkil etməklə bərabər dəstədə əsasən yaşlı nəsilin nümayəndələri toplanmışdı. Muhyiddinin marağı isə ara qarışmışkən fırsatlarından istifadə edib sultanlıq taxtını ələ keçirərək öz hakimiyyətini yaratmaq idi. Buna görə də əhalinin köcməsini istəməyən Muhyiddin ər Salami, öz hiyləgərlik prinsiplərini yeridərək Sultan Əli ər Təfahirin onlara layiq olmadığını təbliğ etməklə, bütün şəhər əhalisinə indən sonra özü qulluq edəcəyini bildirirdi. Təbii ki, özünün bir- iki əlaltısı da budur bizim əsil sultanımız deyərək Muhyiddini əhalinin gözündə qaldırırdılar.

Bütün bu olaylardan təbii ki, sultan hələ xəbər tutmamışdı. Onun başı çox qarışqı idı. Səyyahlar da kənarada sakitcə dayanmışdılar. Arada Cavidan Sulinin yanına gedib onun fikrini dağıdırdı. Çünkü, bu hadisə ən çox Sulini qorxutmuşdu. Ailəsinin məhv olmasının bəiskarı olan cadugərin indi də ona görə gəldiyini biliirdi. Düzü bilmirdi Con Perlin ondan nə istəyir. Ancaq dar günündə Cavidanın ona dəstək olması qızın ona qarşı marağını artırırdı. Təbii ki, bunlar da sultanın gözlərində yayınmırıldı. Əslində sultanın səyyahların üçündən də xoş

gəlirdi və onları bir-birindən fərqləndirməkdə çətinlik çəkirdi. İndiyə qədər şəhərə gələn digər səyyahlara nisbətən bunların sultanın sözündən çıxmamaları, ondan xəbərsiz heç bir iş görməmələri və saray əyanlarına qarşı ən yaxın dost kimi davranmaları Sultan Əli ər Təfahirə yaxşı təsir bağışlayırdı.

Yusif və Mevzat isə bu aralar Məhəmmədin yanına çəkilirlər. Çox həyəcanlı və təlaş içində görünən Məhəmmədin dərdinə şərik olmaq üçün səyyahlar onu bircə anda tək buraxmırıldılar. Hadisənin canlı şahidi, dili tutulmuş gözətçinin isə aqibəti hələ ki pisə doğru gedirdi. Onun dili tutulmaqla bərabər həm də qorxudan sərsəri kimi idi. Sultanın əmri ilə saray təbiblərlə bərabər başqa təbiblər də yaralılara yardım etmək üçün dəvətli idilər. Təbiblər dili tutulan keşikçinin bu vəziyyətə düşməsini normal bir hal kimi qiymətləndirib çox az bir vaxt ərzində özünə gələcəyini söyləyirdilər. Əslində Sultan Əli ər Təfahir heç vaxt sarayda çalışan ən kiçik gözətçiləri belə yüksək rütbəli əyanlardan ayırmırırdı. Hər zaman onlara da qayğı göstərməkdən boyun qaçırmazdı.

Təbiblərin işi bitdikdən sonra sultan vəziri yanına çağırır. Ondan təbibləri yola salmağı və yanına qayıtmamasını əmr edir. Calal ibn Osman təbiblərin hər birinə zəhmətlərinin qarşılığını yüksək dərəcədə ödəyərək onları yola salır. Ümumilikdə Sultan Səid ər Təfahirin dövründən saray qapısından içəri addımını atan qonaq əliboş geri qayıtmamışdı. İndi də onun ənənəsini qardaşı Sultan Əli ər

Təfahir davam etdirirdi. Calal ibn Osman yenidən sultanın hüzuruna qayıdanda sultan ondan yaralıların vəziyyəti haqda soruşur. Bir də ona axşam baş verənlərdən sonra əhalinin qorxduğu və şəhərdən köçmələrinin qarşısını almaqla əlaqədər dərhal yeni planların hazırlanmasını tapşırırdı.

Bu vaxtacan Muhyiddin şəhər əhalisini tam ələ almışdı. Artıq şəhər sakınları bir an öncə başlarına yeni bəla gəlməmişdən saraya hücum edib sultani taxtından salaraq Muhyiddini yeni sultan təyin edəcəkləri arzusunda idilər. Muhyiddin əhaliyə Con Perlinin yalan və bunun hiyləgər sultanın tələsi olduğunu söyləyirdi. Ətrafindakılar isə tez-tez də sağ olsun bizim sultan Muhyiddin ər Salami deyərək camaati özlərinə sarı çəkirdilər. Stresdən nə edəcəklərini bilməyən əhali də onlara qoşulub öz aralarında yeni seçdikləri sultani dəstəkləməyə başlayırdılar. İkinci dəstə isə saraya getməyi qətiləşdirir. Muhyiddin adamlarıyla birgə bu vaxtı onların yanına gəlir. Onları dəstələrinə qoşulmağa çağırır. Cavanlardan biri biz saraya yardıma gedəcəyik deyə cavab verir. Muhyiddin isə onlara:

- Sultanın dəstəsinə qoşulmaq istəyirsiniz? Buyurun, bə mən də onu deyirdim də. Gəlin, narahat olmayın, mən sizin yeni sultanınız Muhyiddin ər Salami olaraq sizi öz dəstəmə almaqla böyük şərəf duyuram deyərək cavanları öz dəstəsinə səsləyir.

Cavanlardan birinin gözünə Muhyiddinin dəstəsinə qoşulub onlarla bərabər hərəkata hazırlanan Fərəcullah dəyir. Fərəcullah yoxsul olsa da, cavanların gözündə həmişə dərin bilikli bir insan kimi tanınırdı. Onu da bu dəstənin içində görən gənc nəslin nümayəndələri çox təccübənləib soruşurlar:

- Sultandan həmişə razı idin. Bizə də onun dəstəsinə qoşulmağımızı söyləyərdin. İndi nə dəyişdi belə, sən də ona qarşı çıxırsan? Əsasən dilənciliklə birtəhər dolanan Fərəcullah onlara qayıdib deyir: - Düz deyirsiniz, mən həmişə deyərdim ki, sultan çox yaxşı insandı. Qorxmayıň gedin onun dəstəsinə qoşulun. Amma onu bilin ki, mən onu düşündüyüm qədər o da məni düşünsəydi, indi mən də dilənməklə yaşamazdım. Cavanlar ona əyri-əyri baxıb birbaşa saraya yola düşürlər.

Onlar bir az irəlilədikdən sonra Fərəcullah qayıdib Muhyiddinə bunlar saraya çatana qədər mənə izn ver gedim sultana bunların ona tələ qurdugunu və onu öldürmək üçün saraya gələcəklərini bildirim. Muhyiddin bunun yaxşı bir fikir olduğunu düşünür və Fərəcullah taxta çıxdığım ilk gündən sən mənim vəzirimsən deyib ona icazə verir. Fərəcullah dilənci də olsa şəhər əhalisi ona daim hörmət və ehtiram bəsləyirdi. Yolda kim görsə evinə dəvət edib qonaq kimi qarşılayardılar. Bu da Fərəcullahın səmimi və düzgün olması ilə əlaqədar idi. Həmişə gənclərə ağıllı məsləhətlər verərdi. Hər zaman onlara sultanın yaxşı bir adam olduğunu, cavan nəsillərə böyük

bəsləməsini bildirərdi. Fərəcullah hörmətsiz davranışın isə zaman- zaman ortadan yox olardı. Çünkü o əslində dilənci yox, sultanın öz adamlarından biri idi. Uzun illər bu şəkildə o saraya xidmət edirdi. Dilənməsi isə kimliyini gizli saxlamaqda ona kömək edirdi. Şəhərdə baş verənləri bir-bir sultana danışan Fərəcullah çox hadisənin qabaqcadan qarşısını almaqda ona yardımcı olurdu. Sultan ona istədiyi kimi danışmağa və istədiyi kimi davranışmağa imkan yaratmışdı.



Fərəcullah

Fərəcullah çox iti ağla malik idi. Bu illər ərzində heç kəs onun kim olduğunu anlamamışdı. O yalnız ən vacib anlarda sultanın sarayına gedərdi. Bəzi kiçik məsələləri isə çox vaxt özü yoluna qoyar və ya məktub şəkilində Calal ibn Osmana yetirərdi. Onu Sultan Əli ər Təfahir şəxsən özü evləndirmişdi. Ancaq o zaman Fərəcullah hələ ki, bu işə başlamamışdı. Bütün ömrünü saraya qurban verən Fərəcullah bundan heç də narazı deyildi. Əksinə, həyatından və işindən razı idi. Sultan onu bir neçə dəfə saraya dəvət eləsə də, sonradan onun işini heç kəsin bu qədər sərbəst apara bilməyəcəyini düşünürdü. Calal ibn Osmanın məsləhətiylə sultan bu vəzifəyə Fərəcullahı təyin etmişdi. Vəzir isə onu uşaqlıqdan tanıydı. Kiçik yaşlarından bir yerdə böyükən dostların ikisinin də xasiyyəti eyni idi. Calala bir gün sultan deyəndə ki, bizə şəhərdə bir adam lazımdı. Bizə çalışın, amma heç kəs onun bizdən olduğunu bilməsin. O, Fərəcullahı dərhal saraya gətirdirir, onunla razlaşır. Bu haqda fikirləssə də, Fərəcullah sonda razılıq verir və o gündən dilənci kimi şəhərdə yaşamağa başlayır. Əvvəli onun üçün çox çətin keçsə də, sonradan yavaş- yavaş bu həyata alışır.

Fərəcullah İslam dinini mükəmməl, təmiz və dəqiq bilirdi. Onun əhali içində hörmətlə qarşılanmasıın başlıca səbəblərindən biri də elə bu idi. O dindən danışmağa başlayanda böyükü - kiçikli hər kəs başına toplanıb sakitcə onu dinləyərdilər. Onu yolda görən gənclər tez

yanlarına çəkir, uşaqlar isə üstünə qaçıb din haqqında maraqlanırdılar. Fərəcullahın ağızı bütöv olduğuna görə heç kəs ona sərr verməkdən çəkinməzdidi. O artıq bu cür həyat tərzinə öyrəşmişdi və sultana indən sonra sarayda heç cürə yaşaya bilməyəcəyini deyərdi. Dilənci kimi həyat sürən Fərəcullah saray həyatına alışa bilməzdi. O, uşaqlərin atasının üstünə oğru damgası vurulur və böhtan atılır. Zindanda ona verilən işgəncələrə dözməyib olur. Anası isə atasının ölümündən beynində ruhi pozğunluq yaranır. Bir il sonra o da dünyasını dəyişir. O vaxtdan Fərəcullah özünü birtəhər dolandırır. Ağır həyat tərzi keçirməsinə baxmayaraq Fərəcullah yaşamağı bacarmışdı. Ancaq onun atasına şər atan adamı Sultan Əli ər Təfahir cəzalandırır. Muhyiddin də onun sultandan xoş gəlmədiyini düşünəndə öz xeyrinə istifadə edə biləcəyini düşünürdü.

Fərəcullah birtəhər də olsa yolda cavanlardan ibarət dəstəni xəlvət ötərək özünü onlardan qabaq saraya yetirir. Calal ibn Osman tez Sultan Əli ər Təfahirə xəbər edir. Vəzir onu həmişəki kimi gizlin keçidlə saraya gətirir. Fərəcullah daim saraya bu yolla daxil olurdu. Cənki onu saray keşikçiləri də tanımalı deyildi. Fərəcullah sultanın yanına keçir və vaxt itirmədən hadisəni xəbər verir. Birinci bura bir dəstə gəncin gələcəklərindən başlayıb onların hamisinin yaxşı adam olduqları və sarayda könüllü xidmət eləmək üçün gələcəklərini söyləyir. Axşamkı hadisədən sonra şəhər əhalisinin xeyli dəyişdiyini bildirir. O sultana əhalinin Con Perlin adında heç bir cadugərin

olmadığını və bunların hamısının bir oyun olduğunu inandıqlarını söyləyir. Şəhər sakinləri artıq onun hakimiyyətini istəmədiyini və onların saraya hücum edəcəklərini deyən Fərəcullah onlara Muhyiddin ər Salami adlı birinin başçılığı etdiyini bildirir. Sultan Əli ər Təfahir ondan həmin adamın kimliyi haqqında soruşur. Fərəcullah isə onun yalançı və xəsis olduğunu söyləyir. Camaatı onun üstünə qaldırmaqdə məqsədinin sultan kürsüsünü oturmaq istəyini deyəndə sultan gülümşəyir. Fərəcullah onun əhalinin içində əlaltı olduguunu və camaatı da ələ almaqdə böyük köməkləri dəydiyini deyir. Onların sayəsində şəhər sakinləri Muhyiddinə sultan dediklərini bildikdə sultan Əli ər Təfahir vəziri Calal ibn Osmanı yanına çağırır. Onunla məsləhətləşir, indi nə edəcəklərini soruşur. Vəzir isə bunun o qədər də pis xəbər olmadığını sultana bildirir. Sultan onu başa düşməyəndə vəzir məsələni tam açıqlayır:

- Biz əslində əhalinin şəhərdən digər ərazilərə köçməsinin qarşısını almaq isteyirdik. Demək olar ki, bu təsadüf olsa da alındı. Məncə, belə yaxşıdı. Ən əsası odu ki, əhali bir az özünə gəlib və köctüb getmək əvəzinə qalib mübarizə aparmağı düşünür. Özü də Con Perlini sizin quraşdırmanız olduğuna inanırlarsa, demək ondan da daha qorxmayacaqlar. Bizə bu dəqiqə ən vacibi əhalinin azalmamasıdır.

Sultan bir az Vəzirin üzünə baxır və əhali daha mənim sultan olmayı istəmir deyir. Özlərinə də aralarında yeni sultan seçiblər. Bundan da əlavə bura hücum

etməyə hazırlaşırlar. Biz bunları ki, istəmirdik söyləyir. Calal ibn Osman isə:

- Məncə, bu haqda narahat olmaq deyil, heç fikirləşməyə də dəyməz deyir. Ən azından bizim ordumuz və silahlarımız var. Əhalinin isə sadəcə olaraq sayı var ,silahları isə çox azdır. Bu haqda narahat olma, danışq yolu ilə məsələni həll etmək lazımdır.

Sultan bunların həqiqət olduğunu anlayır. Bu zaman əyanlarından biri gəlib sarayın qapısı ağızına çoxlu gəncin yığışdığını, özlərini isə şübhəli apardığını bildirir. Sultan onları içəri dəvət eləməklərini və dəvətə qədər sarayın həyatında gözləməklərini əmr edir. Vəzir sarayın həyatına düşür və keşikçilərə gənclərin içəri keçməsinə icazə vermələrini əmr edir. Keşikçinin biri sarayın qapısına çıxır və cavanları içəri dəvət edir. Vəzir cavanları sarayın həyatında qarşılıyır. Onlardan biri bizim sultana sözümüz var, əgər izin olmasa, sizə də deyə bilərik. Calal ibn Osman onlara gülümşəyərək:

- Xəbərimiz var igidlər. Ancaq təəssüf olsun ki, sultani görməzdən əvvəl bir az gözləməli olacaqsınız. Münasib vaxtda sizləri hüzuruna dəvət edəcək. Calal ibn Osman sultanın əmrini yerinə yetirən kimi yenidən onun hüzuruna qayıdır. Sultan Əli ər Təfahir çəşqinqılıq içində idi. Hələ ki, nə edəcəyini bilmirdi. Ancaq həmişəki kimi daimi və sadiq məsləhətçisi Calal ibn Osmanın dediklərinin həqiqətə çox uyğun olduğunu da bilirdi. Sultanın bir

qərara gələ bilməməsini görən Fərəcullah məcburən dilə gəlir:

- Sultanım, məsləhət vermək mənlik deyil, buna görə üzr istəyirəm, amma Calal ibn Osmanın irəli sürdüyü təklifdən savayı heç bir plan uğur gətirməyəcək. Əhali Con Perlini sizin tələniz kimi gördükcə ona qarşı qorxuları azalacaq. Məhz buna görə şəhərdə qalmağı üstün tutarlar. Əgər siz Muhyiddinin yalançı olduğunu üzə çıxarsanız, əhali yenidən köç etməyə başlayacaq. Onu cəzalandırısanız, gözdən düşə bilərsiniz. Hər kəs düşünəcək ki, Muhyiddinin güclü olduğundan qorxub aradan götürdünüz. Ondansa qoyun məsələ öz axarınca getsin. Həm də camaatın çox olmayı hələ bir şey deyil. Onlar bura gələnə kimi yolda yarıdan çoxu qorxusundan dağılacaq. Bura gələnlərsə sayca azlıq təşkil edəcəklər. Mən onları yaxşı tanıyıram. Tam dəqiqliklə deyə bilirəm ki, belə də olacaq. Qoy gəlib çıxsınlar, onda nə edəcəyinizə özünüz qərar verərsiniz.

Fərəcullahın dedikləri sultanı bir daha bu yolu seçməyə köməklik edir. Sakitcə taxtında əyləşəndən sonra, yaxşı qoy siz deyən kimi olsun, hələ bir gəlib çıxsınlar, ondan sonra nə edəcəyimizi düşünərik. Mənə ən vacibi odur ki, camaat buradan gedəndə salamat getsinlər. Onlar nə etsələr də çalışıb məsələni asan və sülh yoluyla həll edək. Qoy birdəfəlik şəhəri tərk etmək sevdasından vaz keçsinlər. O zaman işlərimiz daha da asan olar, həm də hansı işi görəcəyimizi anlamış olarıq. Yoxsa qərara gələ

bilmirik Con Perlin bəlasından necə can qurtaraq, Muhyiddini aradan götürək, yoxsa əhalinin qayğısına qalaq. Hamısı qarışib bir-birinə. Heç birini də axıra kimi həll edə bilmirik. Sultan sözünü bitirdikdən sonra Fərəcullah izn alıb kimsəyə görünmədən sarayı tərk edir. Sultan isə cavanları hüzuruna dəvət edir. Hər ehtimala qarşı gözətçilər onların üstlərini aradıqdan sonra içəri keçmələrinə icazə verirlər. Sultan Əli ər Təfahir onları çox mehribanlıqla qəbul edir. Vəzir Calal ibn Osman da həmişəki kimi sultanın yanında dayanmışdı. Sultan cavanları gözucu süzür:

- Sizin bura gəlmə səbəbinə artıq biliyəm, ancaq yenə də bunu sizin özünüzdən eşitmək istəyirəm. Buyurun, gəlişinizin səbəbinə bir daha özünüz açıqlayın.

- Bizim buraya gəlmə səbəbimiz çox sadədir. İndən sonra sizin saraya xidmət etmək, sultanımızı və şəhər əhalisini düşmənlərdən qorumaq istəyirik. Təbii ki, sizin izniniz olsa. Biz öz aramızda yiğişib buna qərar verdik və sizinlə, yaxud da Calal ibn Osmanla bu haqda danışmaq istədik. Sözün açığı bu məlumatın sizə çatlığından xəbərimiz yox idi. Ona görə də sarayın qapısına kimi gələ bildik. Amma içəri daxil olmanın bizə çətin olacağını düşünürdük. Keşikçi bizi içəri dəvət edəndə düzü, çox təəccübləndik. İstərdim şəhərdəki son vəziyyətlə sizi agah edim. Şəhərdə bəzi adamlar sultanlıq eşqinə düşüb. Buna görə hamını öz tərəfinə çəkmək istəyir. Müvəqqəti olsa da arzusuna çatıb. Ancaq biz onun dəstəsinə qoşulmaqdansa

saraya gəlməyi üstün tutduq. Deyə cavanlardan biri dillənir.

- Sən müvəqqəti deyərək nəyə işarə edirsən? Sultan Əli ər Təfahir gözləriylə cavanı bir az süzərək soruşur.

- Sultan sağ olsun, şəhərdə şayiələr gəzir ki, Con Perlin sizin əməlinizdi, biz bilirik ki, bu həqiqət deyil. Guya Muhyiddin ər Salami sultan olsa cadugəri öldürəcək, ona işgəncələr verəcək, bu şəkildə cadugəri həm təhqir edir, həm də onu ələ salır. Təbii ki, bu da cavabsız qalmayacaq. Əvvəl -axır cadugər onun layiqli cəzasını verəcək. Con Perlinin nə qədər gücə malik olduğunu hamımız bilirik. Onun əlindən canımızı qurtarmaq da bir az çətindi. Buna görə onun hücumundan qorunmaq üçün özümüzü o yoxmuş kimi aparıb və əsla onun xəyalının qorxusuya yaşamamalıyıq. Şəhər sakinləri də çox gözəl bilirlər ki, Con Perlin mövcuddur və sizinlə heç bir əlaqəsi yoxdur. Sadəcə, cadugərdən çox qorxduqları üçün özlərini bu fikirlə yaşamağa məcbur edirlər və daxilən onun bir tələ olduğunu inanmaq istəyirlər. Ona görə də bir yalançı qəhrəmanın iziylə gedirlər. Təbii ki, həmin saxta qəhrəman da onların zəifliyindən istifadə edib bundan yetərinçə yararlanmaq istəyir.

Sultan gəncin sözlərini eşidəndə Calalın üzünə baxdı və sözünü yarımcıq kəsərək onun adını soruşdu.

- Muhəqqiq ər Arabi – deyə gənc cavab verir.

Sultan başını yelləyir və gözətçilərdən birini yanına çağırır.

- Aparın bunları paltar və silahla təmin edin. Xüsusi təlim keçdikdən sonra saray gözətçilərinin tərkibinə qatın.

Cavanlar sultana tənzim edirlər. Bu arada Muhyiddin ər Salami camaatla birgə saraya tərəf üz tutur. Sultanınsa fikri Muhəqqiq ər Arabinin söylədiyi sözlərin yanında idi. Onun dediyi sözlərin həqiqətə malik olduğu göz qabağında daydı. Artıq sultan bu məsələyə tamam başqa gözlə baxırdı. Əhalinin Con Perlinə olan qorxusu çox qabarıq şəkildə özünü biruzə vermişdi. Bundan çıxış yolu tapmaq isə qeyri mümkün idi. Sultan Əli ər Təfahir Calalla birgə çıxış yolu axtarırırdı. Bu zaman gözətçilərdən biri içəri daxil olub qoşun şəkilində bir dəstə adamın saraya tərəf gəldiyini söyləyir. Calal ibn Osman hər ehtimala qarşı qoşunun hücuma hazır olmasını, bir qisminin saraydan çölə çıxarılmasını və sarayın qapılarının bağlanması əmr eləyir. Həqiqətən də Muhyiddin əhalinin bir qismi ilə saraya istiqamət götürmüdü.

Artıq hava da qaralmaq üzrə idi. Bu vaxt gəlməyi isə Muhyiddin təklif etmişdi. Ona elə gəlirdi ki, saray sakinlərini hazırlıqsız yaxalayacaq. Əhalini odun parçalarıyla silahlandırıb hücuma gələn Muhyiddir ər Salami bir azdan sultan olacağına ümid edib, iri addımlarla sarayın qapısına doğru hərəkət edirdi. O,



### Muhyiddin ər Salami və qiyamçılar

sarayın giriş qapısından qəfil içəri daxil olmayı düşünsə də saraya çatanda onları çöldə böyük bir qoşun gözlədiyini gördü və arzusunun puça çıxdığını anladı. Dərhal bunları sultanın dəstəsinə könüllü qoşulan gənclərin xəber verdiyini düşündü. Bu vaxt Sultan Əli ər Təfahir sarayın hündür eyvanına çıxaraq, üzünü əhaliyə tutub deyir:

- Bu nə işdi belə?

- Səni sultanlıq taxtından salmaq üçün bura təşrif buyurmuşsun. Məqsədimiz sənin Con Perlin adlı oyuncağından birdəfəlik yaxa qurtarmaqdır. Artıq hamımız yaxşı bilirik ki, o sənin hiylələrindən biridir. Ona görə onu öldürmürsən. Yoxsa o kimdi ki, sənin bu qədər qoşunun ola-ola onun qarşısında aciz dayanasan - deyərək Muhyiddin ər Salami dillənir.

- Yox, yalan deyirsən və bunu özün də çox gözəl bilirsən ki, bütün bunlar heç də mənim işlərimə daxil deyil. Sadəcə olaraq cadugərin gücü həddindən artıqdır. Ona görə də hələ ki, ona gücümüz çatmır. Sultan söyləyir.

- Əgər həqiqətən də belədirse, gücün yetmirsə onda sən o taxt-taca layiq deyilsən, qoy onu layiq olan və cadugərə gücü çatan idarə etsin. Bu sözlərlə Muhyiddin özünü əhalinin gözündə əsil döyüşü kimi aparır.

Sultansa ona Con Perlin haqqında sulallar verməyə başlayır, onu necə məhv edə biləcəyini soruşur. Muhyiddinsə onu ələ keçirməyin çox yolu olduğunu vurğulayır. Sultan gülərək deyir:

- Mən bu boyda qoşunla onu məğlub edə bilmədim. Ordum ağır itkilərə məruz qaldı, amma sən əlindəki bu odun parçalarıyla onu öldürmək istəyirsən? Çox gülməli fərziyyələrin var, Muhyiddin!

Muhyiddin özünü əhalinin yanında daha da qoçaq göstərmək üçün Con Perlini ələ keçirdikdə onun qorxunc gözlərini əlləriylə çıxaracağını və işgəncələrə məruz qoymağını bildirir.

Bu sözden sonra Muhyiddin ər Arabinin dediyi sözlər bir də təzədən sultanın yadına düşür və bu söhbəti uzatmaq üçün Muhyiddinə Con Perlin haqqında daha bir neçə sual verir. Muhyiddinsə əvəzində cadugəri təhqir-edici və gülüş yaradan sözlərlə bəzəyir:

-Daha bizi Con Perlin oyunçağı ilə qorxuda bilməyəcəksən deyərək əhalini sultanın əleyhinə yönəldib onun sultanlığının başa çatdığını bildirirdi.


Sultan isə sakitcə onu seyr edirdi. Muhyiddin nə qədər xəbis qəlbli olsa da, sultan əhalinin xətrinə onun qəlbinə dəymək istəmirdi. Onu bacardığı qədər mehriban dillə başa salmağa çalışırdı. Ancaq Muhyiddinin başa düşmək fikri yox idi. Əksinə əhalini qiyama qaldırmaq üçün əlindən gələni edirdi. Camaatın sevgisini hiylə yolu ilə ələ almağı bacaran Muhyiddin sultanın taxtını ələ keçirmək üçün qurduğu tələ o qədər də işə yaramırdı. Ən azından o tam silahlanmış və döyüşə hazır olan bir qoşunla üz-üzə gələcəyini ağlına belə gətirməmişdi. Bu hadisədən qorxu keçirən əhalinin çox hissəsi ordan uzaqlaşırdı. Muhyiddinin adamları isə onu dəstəkləmək üçün əllərindən gələni edirdilər. Sultansa əhalini ələ almaq üçün heç kəsə acı söz deyib, qəlblərinə toxunmurdu. Sadə adamlarsa əllərindəki odun parçaları ilə sakitcə dayanmışdılar. Sultan Əli ər Təfahir əhaliyə baxıb deyir: - And olsun bizi yaradan tək və gözəgörünməz Allaha! Con Perlin mənim işim deyil. Onu tutmaq üçün əlimdən gələni edirəm.

Muhyiddinsə sultanın sözünün əvəzində qayıdır söyləyir: - Ey əhali, mən sultan olsam Con Perlin gəlib qarşımıda diz çöküb mənə baş əyəcək. Onu tutmaq mənim üçün su içmək kimi asan bir işdir.

Muhyiddin belə danışanda göy üzünü ruhların bürüməsindən xəbərsiz idi. Bunu hiss edən sultan Calal ibn Osmana hamını xəbərdar edib ayıq-sayıq olmalarını əmr edir. Artıq Sultan Əli ər Təfahir cadugərin hardasa yaxın yerdə olduğunu hiss edir. Əhalinin fikri Muhyiddində olduğundan səmada dolaşan ruhları çox gec duyurlar. Birdən- birə Muhyiddinin üzərinə şığıyan ruhlar onun hər iki qolundan tutub səmaya qaldırırlar və dərhal oradan uzaqlaşırlar. Əhalinin bərk qorxduğunu görən sultan sarayın həyatınə aid qapıların açılmasını əmr edir. Qapılar açılır, əhalinin sayı onsuz da azalmışdı ki, onlar da sarayın həyatınə toplaşdırılar. Dündü, sarayın həyatınə keçmək heç nəyi dəyişmirdi. Ancaq yenə də əhali sarayda özlərini az da olsun təhlükəsiz hiss edirdi. Sultana qarşı etdikləri hərəkətlərdən çox peşman idilər və ondan üzr istədilər.

Hadisədən bir müddət keçdi. Con Perlinin digər qurbanları kimi Muhyiddindən də xəbər yox idi. Artıq hamı onun varlığını sanki unutmuşdu. Şəhərdə sakitlik idi. Bu aralar şəhərə yeni bir şayə yayılmağa başladı. Deyilənlərə görə şəhər kənarında Keri ana adlı bir qoca qadın yaşayırırdı. Onun yüksək görүcülik qabiliyyətinə malik olması haqqında söz-söhbət gəzirdi. Ancaq evinin

yerini dəqiq bilən yox idi. Keri ana haqqında məlumatlar saraya qədər gəlib çıxmışdı. Artıq saray əyanlarından bir neçəsi onun haqqında danışındı. Bu söhbət gəzib - dolaşır, sonda Calal ibn Osmanın qulağına çatır. Calal bunun həqiqət, yoxsa yenə də kiminsə oyunu olmasını bilmək üçün Fərəcullaha xəbər göndərir. Şəhərdə dilənci qılığında gəzən sarayın gizlin əyanı Calal ibn Osmana dərhal bu xəbər haqqında məlumat verir.



Keri ana

Əslində bu məlumat tam dəqiq idi. Keri ana şəhərin kənarında ucuq - sökük bir evdə yaşayırı. Onun evinin arxasından ensiz, amma gur axan çay keçirdi. Çayın iti dalğaları evin bir hissəsini artıq uçurmuşdu. Acınacaqlı bir şəraitdə yaşayan Keri ana uzun müddət idi ki, görücülik edirdi. Qalın və bəyaz saçları onun simasının tam görünməsinə imkan vermirdi. Hər iki gözdən məhrum olan görüşü bəstəboy idi. Onun dırnaqları yetərincə uzun olduğundan bir neçəsi qırılmışdı və bir-birinə uyğun gəlmirdi. Sarayda onun haqqında indi daha çox danışılırdı.

Sultan vəziri yanına çağırıb şəhərin vəziyyəti barədə soruşur. Calal ibn Osman da hələ ki sakitliyin hökm sürdüyünü bildirir və ona görüşü barədə məlumat verir. Sultan bunun nə qədər inandırıcı, olduğunu ondan soruşur. Calal ibn Osman isə bu barədə Fərəcullaha xəbər göndərdiyini və ondan bu məlumatların doğruluğu haqqında cavab aldığıni deyir. Bir az fikirləşdikdən sonra Sultan Əli ər Təfahir onu tapıb saraya gətirilməsini və bu işdən kimsənin xəbərdar olmamasını Calal ibn Osmana əmr edir. Vəzir birinci növbədə Fərəcullahu təcili gətizdirir. Onun köməyi ilə Calal ibn Osman görüşünün qaldığı evi yaddaşında saxlayır. Vaxt itirmədən atını çapıb deyilən istiqamətə yol alır. Bütün günü gəzdikdən sonra birtəhər görüşünün izinə düşür. Yorucu vəziyyətdə gəlib qocanın evini tapır. Qapını açıb içəri keçmək istəyəndə görüşü sən niyə gəldin deyə ondan soruşur. Vəzir qapının

ağzındaca dayanıb otağın içərisində ağaç kökündən düzəlmış stulda əyləşən qoca qadına baxır. Keri ana başını onun istiqamətinə tutub:

- Burada səni yox, sultani gözləyirdim. O niyə gəlmədi ki,- deyə sual verir. Sənin buraya nə üçün gəldiyini və məni nə üçün axtardığını yaxşı bilirəm. Sənin beynində bu dəqiqə çoxlu suallar var, mən onların cavablarını yalnız sultan buraya gəldikdən sonra deyə bilərəm – deyir. Əliylə Calal ibn Osmana getməsini işaret verir. Vəzir nə qədər edirsə, qadını yola gətirə bilmir. Kor - peşman saraya qayıdır sultani olanlardan xəbərdar edir.

Sultan buna görə əvvəl çox qəzəblənir. Qoca bir insanın bu boyda şəhərin sultanına tabe olmaması və onun əmrlərinə əməl etməməsi onu özündən çıxarır. Calal ibn Osmana həmin qocanı həbs eləməsini əmr edir. Ancaq az keçməmiş fikrindən daşınır. Səhəri gün Sultan Əli ər Təfahir vəziri ilə birgə səhərin alaqqaranlığında Görücünün evinə yollanır. Onlar içəri daxil olan kimi Keri ana sultanın gəlişini hiss edir.

- Sanki bura həmişəki kimi daimi qonağım Sultan Səid ər Təfahir gəlib deyərək kövrəlir.

- Mənim qardaşımın burda nə işi vardı ki? Sultan ona çox təəccübə baxır və sorusur.

- Əvvəllər Sultan Səid ər Təfahir bura çox tez-tez gələrdi. Mən ona çox məsləhətlər vermişəm. Riski böyük olan işlərə girməzdən əvvəl həmişə onun törədə biləcəyi fəsadlar haqqında maraqlanardı. Mən onu olacaqlardan

xəbərdar eləmişəm. Bir gün bura gələndə mənə bir cadugərdən söhbət açdı və məndən onun haqqında bir neçə məlumat istədi. Mən onun əmrinə əməl eləmək üçün günlərlə fikirləşib məsələni yozmağa çalışdım. Sonda buna nail oldum. Sultana bunun haqqında məlumat vermişdim. Mən o zaman sultana onun çox təhlükəli olması barədə xəbərdarlıq etmişdim, sadəcə olaraq bir müddət gözləməli idi. Sultan Səid ər Təfahirin səbirsizliyi həm cadugərin daha da amansız olmasına, həm də özünün məhvini səbəb oldu. Keri ana olanları bir-bir xatırlamağa başlayır.

- Qardaşım nə etməli idi ki, deyə sultan soruşur.

- Bunun artıq bir əhəmiyyəti yoxdur. Cadugər fikrimizin nədən ibarət olmasını biləndən sonra, o da özünü müdafiə üçün əks planlar qurdu. Artıq bununla onu məhv eləmək mümkün olmayıcaq.

Keri ana Con Perlinin uzun müddətdi yaşadığıni, lakin yaşıının az olduğunu bildirir.

Bu söz sultanın fikrini tamam qarışdırır. Görücü ona cadugərin qeyri-adi gücə malik olduğunu söyləyir. Çox uzun müddətdir ki, onun peydə olması hamını pərişan hala salıb. Çoxlarını cəzalandırıb və yaxud ölümünə səbəb olub. Sultan ondan ögey qardaşı haqqında məlumat verməsini istəyir.

Görücü bu sırların yaxın vaxt ərzində açılacağını bildirir. Sonradan yenidən Con Perlin haqqında danışır. Con Perlin yaxın günlər ərzində bir-birinin ardınca çoxlu

hücumlara keçəcək və son döyüsdən məğlub ayrılacaq. Buna da səbəb seçilmiş insan olacaq. O tanrı tərəfindən seçilib və bura xilaskar kimi göndərilib. O, hamının canını cadugərin əlindən qurtaracaq. Cadugəri öldürmək o qədər də çətin iş deyil, sadəcə onun zəif bir nöqdəsini tapmaq lazımdı. Con Perlinin kiçik bir sırrı var ki, bu da onun məhviniə səbəb olacaq. Həmin o sırrın nə olduğunu anlaya bilsəniz, onu öldürmək üçün əlinizdə böyük bir fürsət yaranacaq. Hakimiyyətin dəyişməsini görmürəm. Hələ ki hakimiyyət sənin əlində qalacaq. Mən həm Con Perlinin ölcəcəyini görürəm, həm də burdan uzaq bir yerdə yenidən hakimiyyətə başlamağı.

Sultan çox təəccübülu şəkildə Keri anaya baxanda qoca görücü deyir:

- Con Perlinin əsas bir sırrı də var ki, onu bilmək bir az çətindi. Bax ikinci sırr açılmasa cadugər hər dəfə öləndən sonra bir də diriləcək. Görücünün sözlərinə diqqət yetirən sultan onun dediklərinin doğru olacağı haqqında düşünürdü. Ancaq yenə də tam olaraq inanmırıldı. Keri ana bunu onun gözlərindən oxuyurdu və onu inandırmaq üçün əlindən gələni edirdi. Axırda ona bilirəm mənə o qədər də inanmırısan, amma nahaq. Mən bunları tam dəqiqliklə sənə çatdırıram. Sən özün də bütün bunları hiss edirsən, amma nədənsə inanmaq istəmirsən. Mənim dediklərimi unutma, indi inanmırısan, amma zaman inamın açarıdır. Vaxt keçdikcə sözlərimin həqiqət olduğunu anlayacaqsan.

Bu aralarda səyyahlar Məhfuzla dostlaşırlar. Məhfuz onlara keçmişinin bütün sırlarını açıb danışır, ta qardaşı İbrahim ibn Əhməd ər Ədavinin itkin düşdürüyü günə qədər. Səyyahlar bunları artıq bir dəfə dinləsələr də, bu dəfə tam və daha açıq şəkildə öyrənmiş oldular. Məhfuzun nə qədər əzab-əziyyət çəkdiyini eşidən səyyahların Con Perlinə olan nifrəti daha da artırdı.

Səyyahların daha burda işləri qalmamışdı. Növbəti ölkəyə səyahət eləmək istəyirdilər. Bu ölkə Misir idi. Mumiyalar və fironlar haqqında yeni araşdırmaclar aparmaq istəyən səyyahlar Misiri qarış-qarış gəzib tarixini öyrənmək üçün tələsirdilər. Onlardan ikisi buranı tez bir zaman ərzində tərk etməyi düşünsələr də, Cavidan başqa bir fikirdə idi. O hələ ki, burada qalmağı fikirləşirdi. Bu, Sulinə olan marağından irəli gəlirdi. Ancaq dostlarına olduğu kimi deməkdən çəkinir və Con Perlin haqqında məlumatları dəqiqləşdirmədən heç bir yana getməyəcəyini deyirdi. Ona görə Con Perlin sadəcə bir insandı və əsla ölümsüz deyil. O ki, qaldı yüz ildən artıq ömür sürməsinə, bunun da heç o qədər sehri tərəfi yoxdur. Con Perlinin hakimiyyətini sultanlıq və ya şahlıq taxtına bənzədən Cavidan onun nəsildən nəslə irtsən keçməsini güman edirdi.

Ümumilikdə onun cadugər haqqında bir neçə maraqlı və ağlabatan fərziyyəsi vardı. Yoldaşları daha getmək istəsələr də Cavidan bunu istəmirdi. O Con Perlin haqqında araşdırmanın vacib olduğunu və onun bütün

sırlarını çözməmiş heç bir yana getməyəcəyini söyləyirdi. Əslində Mevzat da cadugər haqqında araşdırmaları davam etdirmək istəyirdi, amma bunun həm qorxulu həm də çox riskli bir iş sayındı. Ancaq misirli səyyah Con Perlin haqqında araşdırmalar aparanda böyük bir təhlükə içində olacaqlarını bilirdi.

Azərbaycanlı səyyah Cavidan Sulinə olan məhəbbətini əsassız sayındı. Ona elə gəlirdi ki, bu sevgi birtərəflidir. Çünkü, Sulin sultan qızı idi, ömrü boyu da sarayda yaşamışdı, Cavidan isə oba-oba gəzib yenilik axtaran bir səyyah. Çox götür-qoy etdiğdən sonra Cavidan dostları ilə birgə Misirə getməyi yəqinləşdirir. Ertəsi gün səyyahlar saraya gəlirlər. Sultan Əli ər Təfahir onları öz sarayında gülərzülə qarşılıyor. Səyyahlar Hələbə gələn gündən sultanın rəğbətini qazanmışdılar. Sultan sarayın başında kiçik ziyafət süfrəsinin açılmasını tapşırır. Hər tərəfi gül -çiçəklə əhatə olunan bir yerdə süfrə açılır. Sultan Əli ər Təfahir oğlu Məhəmməd ibn Əli ər Təfahir də səyyahlar üçün təşkil olunan ziyafətə qatılır. Ziyafət çox sadə idi. Süfrəyə qızardılmış qoyun, meyvə və şərab götirdilər. Sultan həmişəki kimi öz sadəliyinə sadiq qalır və səyyahlarla birgə süfrə arxasına keçir. Sultan Əli ər Təfahir qardaşı Sultan Səid ər Təfahirə nisbətən o qədər sadə insan idi ki, bəzən onun sultan olmasına belə inanmaq olmurdu. Heç zaman özünü kimdənsə üstün tutmağa çalışmadı. O deyərdi ki, hər kəsin əlində çoxlu qul və köləsi ola bilər. Ancaq onlarla pis davranışa bilməz,

çünki onun özü də Allahın quludur. Lakin bu, sultanın hər işdə belə olduğu demək deyil, o nə qədər sakit və sadə olsa da işində çox ciddi və dəqiq idi. Səyyahların getmək istədiklərini Mevzatdan eşidən sultan bir az gülümşəyir və deyir:

- Sizdən əvvəl Calal ibn Osman səyyahların gələcəyini deyəndə ona sizləri yaxşı qarşılıyb razı və yetərinə yola salmasını demişdim. İndi düzünü desəm, daha getməyinizi istəməzdim. Çünkü sizə alışmışıq.

Yusif isə daha üç gün burda olacaqlarını bildirir. Səyyahların gedəcəklərini biləndə Sulin qəmgin-qəmgin Cavidanın üzünə baxır. Cavidan isə nə edəcəyini bilmir. Çarəsiz başını aşağı dikir. Cavidanın tez-tez Sulinə baxmasını Sultan Əli ər Təfahirin xanımı da hiss edirdi və bundan çox narahat olmağa başlayırdı. Xanım Rəbiyyə qətiyyən Sulindən xoşlanmırıldı. Cadugərin Sulini aparacağı günü səbirsizliklə gözləyirdi. O, hakimiyyətə və var -dövlətə çox həvəslidi. Həmişə istəyirdi ki, taxta onun oğlu Məhəmməd ibn Əli ər Təfahir çıxsın. Ancaq bilirdi ki, bu arzu mümkün olan deyil. Sulin hələ ki sultanlıq taxtının varisiydi. Hakimiyyəti əldən verməmək xatırınə xanım Rəbiyyə hətta Sulini öz oğlu Məhəmmədlə evləndirmək də istəmişdi. Sulinsə ona rədd cavabı vermişdi.

Yeri gələndə Sultan Əli ər Təfahirə deyərdi ki, Sulini Con Perlinə verib canını onun əlindən qurtar. Yoxsa cadugər onu öldürəcək, hakimiyyət də əldən gedəcək.

Xanım Rəbiyyə həmişə bunu deyəndə sultan hırslaşməklə bərabər həm də hələ dəyişirdi. Xanımı onun ölümündən deyil, hakimiyyətin əldən gedəcəyindən nigaran idi. Sultan Əli ər Təfahir sarayda olmayan vaxtda xanımı saray qulluqçuları ilə həddindən artıq kobud rəftar eləyirdi. Vardövlətə, taxt- taca birdən- birə sahibləndiyindən zənginlik onun gözünü örtmüdü. Əvvəlki xasiyyətdən bir nümunə də qalmamışdı. Ondan fərqli olaraq uşaqlıqdan vardövlət içində böyüyən Məhəmməd isə anasına bənzəməmişdi. O da atası kimi kinsiz və sadə idi. Anasının bu hərəkətlərini görəndə həmişə Sulinin yanında xəcalət çəkirdi. Onun ürəyində heç də sultanlıq eşqi yox idi. O, yetərinə azad və müstəqil olmaq istəyirdi. Xanım Rəbiyyə nə vaxtsa sultanlığın əldən getməsi ilə barışmaq istəmirdi. Ona görə Sulinə hamidan çox nəzarət edirdi. Beləcə Cavidanın Sulinə qarşı olan hissələrini açıq- aydın duyurdu. Eywanda dayanan Sulinin Cavidana baxdığını görəndə xanım Rəbiyyə daha da özündən çıxır. Sulinə nə durmusan, keç içəri deyərək kobud şəkildə acıqlanır.

Onun qızla bu cür davranışını azərbaycanlı səyyahın xoşuna gəlmir. Sultan da səyyahların yanında xanımına heç nə deməsə də, him-cimlə qəzəbini ona bildirir. Xanımının bu hərəkətindən pərt olan Sultan Əli ər Təfahir səyyahlara xanım Rəbiyyənin Sulini cadugərə yaxalanmasından çox qorxduğunu bildirir. Ancaq Cavidanın buna inanmadığını üzündən görür. Çünkü Cavidanın gözləri hələ də eyvandan çəkilmirdi.

Az keçməmiş Sulin sarayın həyatınə enir. Xanım Rəbiyyə yaxınlaşışb ona saraydan çıxmamasını astaca bildirir. Bu dəfə bunu tək Cavidan deyil, bütün səyyahlar görür. O qızın kim olduğunu və söhbətin məzmununu bilməsələr də, xanımın onunla heç də xoş davranışmadığını hırslı dodaqlarından duymuşdalar. Səyyahların yanında cərəyan edən hadisəyə tab gətirməyən Sultan Əli ər Təfahir ayağa qalxır. Arxasında oğlu Məhəmməd ibn Əli ər Təfahir qalxanda artıq səyyahların hər üçü süfrə arxasından durur. Sultan iri addımlarla Sulinin və xanım Rəbiyyənin yanına gedir. Sultanın çox əsəbiləşdiyini görən xanım Rəbiyyə susur. Səyyahlarsa Məhəmməd ibn Əli ər Təfahirlə vidalaşışb saraydan çıxırlar. Qapıdan keçənə qədər Cavidanın gözü Sulində, Sulinin gözü isə Cavidanda qalır. Səyyah hiss edirdi ki, Sulinin onun köməyinə ehtiyacı var. Onun gözlərinə baxdıqca sultan qızının ondan kömək dilədiyini gördü. Səyyahların bu dəfə saraydan incik şəkildə ayrıılmaqlarında sultan xanımını günahlandırır və ondan hansı cəsarətlə sultanın yanında kiminləsə kobud rəftar eləməyini soruşur.


Artıq Cavidan tərəddüd içində idi. O, Hələbdən getmək üçün yenə də fikrini qətiləşdirə bilmir. Yolun yarısını getdikdən sonra misirli səyyah dostlarına Məhfuz ibn Əhməd ər Ədavinin evinə qonaq getmək təklifini irəli sürür. Mevzat təklifi qəbul edir. Cavidansa könülsüz şəkildə onlara qoşulur.

Qapını açanda səyyahları görən Məhfuz sevinir. Səyyahlar içəriyə keçmirlər. Elə oradaca Məhfuz ibn Əhməd ər Ədavi və Cəzirə ilə vidalaşırlar. Səyyahlar az müddət ərzində hər kəsin hörmətini qazanmışdılar. Onlar iki gün səhərdən axşamacan doyunca Hələbi gəzirlər. Artıq üçüncü gün səhərin alaqaranlığında saraya gəlirlər. Sultan Əli ər Təfahir gedəcəklərindən xəbərdar olduğundan onları gözləyirdi. Səyyahlar sarayın önündə iki nəfərin dayandığını uzaqdan seçirlər. Onlardan biri, Məhfuz, biri isə Cəzirə idi. Cəzirə onlara yol üçün bir az yemək gətirmişdi. Sultana onların gəldiyini xəbər edəndə Sultan Əli ər Təfahir sarayın həyatına düşür. Sultanın oğlu Məhəmməd ibn Əli ər Təfahir vəzir Calal ibn Osman, Sulin və bir neçə əyan və gözətçilərlə birlikdə artıq sarayın həyatında idilər. Sultan səyyahların hər üçünə kürən ərəb atları bağışlayır. Atları görəndə səyyahların yadına sultanın onları cadugərin qəsri istiqamətinə aparanda Yusifin başına gələn əhvalat düşür. Sultan Əli ər Təfahir səyyahları gülərzələ və xoş sözlərlə yola salırı. Nəhayət, vida zamanı çatır. Səyyahlar bir-bir vidalaşırlar. Gedəcəyinə baxmayaraq artıq ürəyinin yarısını Hələbdə qoyan Cavidan gözlərini sona kimi Sulindən çəkmir. Sulin də ona təəssüfədici baxışlarla boyanırdı. Bu, bircə Cəzirənin gözlərindən yayınmadı. O, elə həmin dəqiqlidə bunu hiss elədi. Səyyahların getməsinə təkcə sarayın eyvanından gülərək seyr edən xanım Rəbiyyə sevinirdi.

Səyyahlar yola düşürlər. Sultan əyanları ilə saraya qayıdır. Məhfuz, Cəzirə, Məhəmməd və Sulin isə sona qədər səyyahların arxasında baxırlar. Səyyahlara atlın verilməsi onlara böyük kömək sayılırdı. Yusifin atı həmişəki kimi Mevzatın atının yəhərinə bağlanmışdı. Bu iki səyyahın atına nisbətən Cavidanın atı daha güclü idi. Bircə o sultanın öz atlarından idi. Digərləri isə saraya aid olsalar da, xüsusi yerlərdə bəslənilib qulluq edilmişdi. Səyyahlar Misir istiqamətində yola düzəlmüşdilər. Bu yol xeyli vaxt aparacaqdı. Hələbdən çıxdıqdan sonra onlar Rub-əl-Xali adlanan səhradan keçməli idilər.

Yola düşmələrinə baxmayaraq Cavidanın fikri hələ də Sulinin yanında idi. Sulin isə sarayın hündür eyvanına çıxbı uzanan yollara baxırırdı. O, Cavidanın geriyə qayıtmasını hələ ki, ürəyindən keçirirdi. Sultan oğlu Məhəmmədin də fikri çox dağılmışdı. Ancaq onun fikri Sulinin fikrindən az da olsa fərqlənirdi. Onun fikri gedən səyyahların deyil, səhər onları yolcu eləmək üçün gələn İbrahim ibn Əhməd ər Ədavinin qızı Cəzirənin yanında idi. Kiməsə sərr verməkdən xoşlanmayan Məhəmməd ibn Əli ər Təfahir nə edəcəyini bilmirdi. Cəzirənin xəyalı bir tor kimi onun gözlərini örtmüdü. Hər yanda onun əksini görə biləcək qədər aşiq olan sultan oğlunun əhvalı çox dəyişmişdi. Sulinə baxanda onun işi daha asan idi. Ancaq Sulin Cavidanı görmək ümidi itirmişdi. Sultan, oğlu Məhəmmədin bir az susqun olduğunu görəndə dərhal yanına çağırır və nə olduğunu soruşur. Məhəmməd ibn Əli

ər Təfahir ona olanları deməkdən çəkinir. Bu, sultani razı salmır. Calal ibn Osmanı yanına çağırır və ona bu barədə məlumat verir. Vəzir dərhal sarayın təbiblərini çağışdırır. Təbiblər sultan oğlunun sağlam olduğunu bildirsələr də,



**Məhəmməd ibn Əli ər Təfahir**

Sultan Əli ər Təfahir buna inanmır və Calal ibn Osmana kənardan güclü savada malik təbib gətizdirməsini tapşırır. Məhəmməd ibn Əli ər Təfahir isə atasına xəstə olmadığını bildirir. Sultan ondan dərdinin nə olduğunu soruşsa da Məhəmməd boyun qaçırır. Hər zaman istədiyinə əmrlə nail olan sultan bu dəfə oğluna dərdini deməsi üçün ondan əmr yox, xahiş edir.

Ürəyindəki atalıq hissi yeganə oğlunun dərdi olmasına dözə bilmir. O, oğlunu ilk dəfə idi ki, belə fikirli görürdü. Atasına bu barədə deməyə çəkinən Məhəmməd ibn Əli ər Təfahirin köməyinə sonda həmişəki kimi Sulin çatır. O məsələni anladıqdan sonra Məhəmmədin üzünə baxır və üzündəki cizgiləri az da olsa dəyişir. Aşıq olmusan deyərək Məhəmmədə səslənir. Sultan da bunu oğlunun gözlərindən görə bilir və əlini Sulinin ciyninə vuraraq astaca ordan uzaqlaşır.

Sultan əmin idi ki, Sulin ona yardım edəcək. Məhəmməd əmisi qızına olanları anladır. Ancaq bu o qədər də asan olmur. Sulin ondan söz qoparmaq üçün çox çalışır. Sonda etiraf etsə də, kimə aşıq olduğunu demək istəmir. Sulin heç də Məhəmmədin üzünə vurmayı ki, onun halı səhər Cəzirəni görəndən sonra dəyişib. Sultan Əli ər Təfahir az keçməmiş Sulini yanına çağırır və nələr olduğu ilə maraqlanır. Sultan olanları bilən kimi oğlunun kimə aşıq olduğunu soruşur. Ancaq Məhəmməd ibn Əli ər Təfahir bu barədə Sulinə demədiyi üçün o da bunu açıqlamır. Bu xəbər sultanın da əhvalını tamam dəyişir.

Çünkü onun gözündə Məhəmməd ibn Əli ər Təfahir hələ də uşaq kimi görünürdü. Ata oğluna olan məhəbbətini o qədər açıq biruzə vermişdi ki, oğlunu bir az kefsiz görəndə rəngi tamam dəyişirdi.

Sultan Əli ər Təfahir vəziri Calal ibn Osmani yanına çağırıb bütün sultan qızlarının siyahısını hazırlamağı əmr edir. Ona elə gəlirdi ki, Məhəmməd ibn Əli ər Təfahir onlardan birinə vurulub. Bundan savayı onun ağlinə başqa fikir gəlmirdi. Ən azından Məhəmməd indiyə qədər sarayda yaşamış adamdı. Ömrü boyu da gördüyü qızlar hansısa sultanın qızları olub. O, şəhərdə gəzməyi sevməyən bir gənc olduğuna görə yeganə şans elə bu qalır. Məhəmməd ibn Əli ər Təfahir nə qədər ki, sarayda yaşamışdı artıq o istənilən vaxt şəhərə çıxsa, bəlkə də Hələb sakinləri onun Sultan Əli ər Təfahirin oğlu olmasına şübhə edərdi.

Sultan oğlunun kiməsə aşiq olmasını xanım Rəbiyyə danışanda o dərhal oğlu Məhəmməd ibn Əli ər Təfahirin yanına gedir. Özünü həyəcan içinde oğlunun yanına yetirir. O, bütün bunların nə demək olduğunu və qızın kim olması barədə ondan soruşur. Məhəmmədsə heç nə demək istəmir. Bu dəfə xanım Rəbiyyə yenə də özü qurduğu xəyallara inanıb soruşur:

- Sulindi elə? Bilirdim. Mən bilirdim ki sən onu sevirsən, hiss eləmişdim, görürsən ana ürəyidi, heç zaman yanılmır. Allahım, sənə min şükürlər olsun, axır ki, taxtacın varisi oğlum oldu deyərək Allaha dua edir. Anasının

bu hərəkətindən sonra Məhəmməd ibn Əli ər Təfahiri sakitcə onun üzünə baxırdı. Sonradan xanım Rəbiyyə özünə gələndə Məhəmməd ona hə, ana, vurulmuşam, düzdü, amma Sulinə yox xanım Rəbiyyənin sıfətindəki təbəssüm işığı birdən- birə zülmətlə qarşılaşır. Yox, olmaz, mən buna icazə vermərəm, deyərək oğluna müqavimət göstərir.

Sultan Əli ər Təfahir də otağın qapısı ağızında onu gülə- gülə seyr edirdi. Xanım Rəbiyyə hələ də Məhəmmədə narazılığını bildirirdi. Axırda sultan sən qarışma deyə yoldaşına səslənir. Xanım Rəbiyyə dərhal ona da cavab qaytarmaq istəyəndə, dedim sən qarışma, deyərək sultan yüksək səslə xanımı bildirir. Xanım Rəbiyyə çox pərişan halda otağı tərk edir. Sultan Əli ər Təfahir isə əksinə, içəri, oğlunun yanına daxil olur. Oğlunun çarpanlığında əyləşib əliylə onun saçlarına tumar çəkib gülümsəyir. Bir az sakitcə durduqdan sonra axırda dillənir:

- Baxma ananın dediklərinə, o öz fikrində sənə yaxşılıq elədiyini düşünür. İstəyir ki, mənim yerimə sən keçəsən. Sultanlıq taxtına yad bir adamin çıxmasını istəmir. Arzulayır ki,nə yolla olursa olsun, səni Sulinə evləndirsin. Amma narahat olma, mən buna izn verməyəcəm. Sulinə sən uşaqlıqdan bacı- qardaş kimi böyümüşünüz. Axırda qədər də elə qalacaqsınız. Mənimcün sizin ikiniz də birləşiniz. Birinizi o birinizdən ayırmıram. Heç vaxt sizi istəmədiyiniz bir işə nə məcbur eləmərəm, nə də kiminsə buna qarışmasına yol vermərəm. Anan həmişə

var-dövləti xoşbəxtlikdən üstün görür. Ona elə gəlir ki hər xoşbəxtliyin öündə yalnız var -dövlət dayanır. Ancaq bu belə deyil, xoşbəxtlik olmayan yerdə var-dövlətin heç bir əhəmiyyəti yoxdur. Çünkü, o heç zaman sənin gözünə görünməyəcək. Var-dövlət xoşbəxtliyi əvəz edə bilməz, ancaq xoşbəxtlik onu əvəz edə bilər. Sən indi kimi istəyirsən bilmirəm, amma çalış həmin qız bizə layiq olsun. Bizdən olsa da olar, olmasa da olar. Birinci növbədə sənə layiq olsun, sonra bizə. İstər kasib olsun, istərsə də varlı. Bunların heç bir əhəmiyyəti yoxdu. Sadəcə tam əmin ol ki, sabah bu saray Sulinə qayıdacaq. Bax, o zaman seçdiyin qız yenə də sənin yanında olsun. Yarı yolda qoyub qaçmasın. Səni sevsin, var-dövlətini, ad-sanını yox. Bircə onu da bil ki, ad-sanın hər zaman yanında qalacaq, ancaq var -dövlətin hər zaman əldən çıxmış ehtimalı var. Sultan oğluna həmişəki kimi nəsihət edib otaqdan çıxır.

Məhəmməd ibn Əli ər Təfahir bir müddət düşünür. Sonradan atasının dediklərini bir-bir fikirləşir. Xanım Rəbiyyə isə bu aralar çox hırslı idi. Arzularının puç olması ilə barışmadığından hələ də özünə çıxış yolu axtarır hakimiyyəti əlində saxlamaq istəyirdi. Ancaq Sultan Əli ər Təfahir belə düşünmürdü. O, sadəcə olaraq hakimiyyət dəyişənə qədər cadugəri aradan götürmək istəyirdi. Çünkü Con Perlinin Sulinə hər hansıa zərər yetirəcəyindən qorxurdu. Beləcə Sulinlə bərabər həm də oğlu Məhəmməd ibn Əli ər Təfahir də təhlükədə idi. Sultan tez-tez vəziriylə

bərabər Keri ananın dediklərinə nəzər yetirirdilər. Bəzən Calal ibn Osmanı da onun yanına yollayırdı. Ancaq hələ ki, dediklərinin heç biri baş vermədiyindən ona da inanmırıldı. Həmişəki kimi Con Perlin bir müddətdi ki, sakitliyə bürünmüştü.

Səyyahlar isə artıq Hələbdən çıxmışdılar. Artıq Rub əl - Xali səhrasına çatmışdılar. Onların karşısındaki səhrada nə çay, nə ağaç, nə də insan məskəni var idi. Ancaq qumsaqlıq, bir də ucsuz- bucaqsız səma görünürdü. Susuzluq baş alıb gedirdi. Səyyahlar qaranlıq düşənə kimi yol getdilər. Gecə çadır qurdular, od qalayıb başına toplaşdırılar. Səhər açılanda isə vəziyyət təmamən dəyişmişdi. Hava küləkli idi. Səyyahlar atlarını çox asta sürürdülər. Yol üzücü olduğundan atları sürətlə çapıb əldən salmaq istəmirdilər. Ərəbistan çöllərində susuzluq adı bir haldı. Səhralarında isə çox nadir halda su ilə qarşılaşmaq olardı. Quraqlıq hər yana hakim idi.

Səyyahlar artıq ikinci gün idi ki, yolda idilər. Onlar Misirə çatmaq üçün hələ daha bir neçə gün yol getməli idilər. Günortaya yaxın külək get-gedə gücləndi. Bu havada nə getmək, nə də dayanmaq olmurdu. Artıq hər üç səyyahın nəfəsi tükənmişdi. Çox keçmədi ki, qatı qum fırtınası başladı. Qum dənəcikləri havanı o qədər bürümüşdü ki, hər yan qaranlıq içində görünürdü. Bu fırtınadan ən çox atlar hürkmüşdü.

Qollarını gözlərinə bərk-bərk sıxan səyyahlar çərəsiz halda fırtına yatana qədər dayanmalı idilər.

Tərslikdən danışmaq da olmurdı. Qum birbaşa adamın ağızına dolurdu. Cavidanın gözləri də qumla dolmuşdu, ağrıdan gözlərini aça bilmirdi.

Fırtına get-gedə şiddətlənmişdi. Səyyahların atları bir-birindən uzaqlaşırdı. Fırtına şiddətli olsa da, yaxşı ki, uzun sürmür. Hava tam sakitləşməsə də fırtına demək olar ki, dayanmışdı. İndi külək əssə də bir az hərəkət eləmək olurdu. Səyyahlar özünə gələndə yoldaşlarından birinin olmadığını görürənlər. Mevzatla Yusifin atları bir-birinə bağlı olduğundan ayrı düşmürlər, yalnız azərbaycanlı səyyah yox idi. Nə özündən, nə də atından bir iz qalmamışdı. Adətən qumsallıqda gəzəndə ayaq izləri yerdə aydın seçilir. Lakin fırtına Cavidanın izini də tamam itirmişdi. Getdikləri səmti itirən səyyahlar təlaşla atdan enib Cavidanı axtarırdılar. Ancaq cavab verən yox idi.

Dostlarının başına bir iş gəlməsindən ehtiyat edən səyyahlar başlarını itirmişdilər. Misirli səyyah Yusif Mevzata gedib birimiz saraydan kömək istəyək deyir. Lakin Mevzat onunla razılaşmır. Ən azından bir sutka vaxt lazım idi. Yola sərf olunan vaxta Cavidanın axtarılmasına sərf olunsa, daha düzgün qərar olardı. Çünkü onu yetərinə tez tapmaq lazım idi. Hər tərəf zəhərli əqrəb və ilanlarla dolu idi. Yusif uzaqdan dəvə karvanının keçdiyini görəndə Mevzata xəbər eləyir. Atı sürətlə çaparaq karvana yetişirlər. Mevzat başlarına gələn hadisəni onlara danışıb Cavidanı təsvir edir. Lakin tacirlər elə bir adam görmədiklərini söyləyir.

Tacirlərdən biri üzünü Yusifə tutub deyir:

- Diqqətlə dayandığınız yerə baxın, oralardadı.

Rub - əl-Xali səhrasında belə hadisələr tez-tez baş verir. Burda qum fırtınasıda çoxlu itkilərimiz olub, əksər dostlarımız həlak olublar, qum da üstünü örtüb, indiyə qədər tapa bilməmişik.

Karvandakılar yollarına davam edirlər. Gözləri dolan türk səyyah özünə hakim ola bilmir və gözləri yaşarmağa başlayır. Yusif dizləri üstə səhranın ortasında yerə oturub hönkür- hönkür ağlayır. Mevzat da ayaqlarıyla quma təpik vurur, gah o yana, gah da bu yana hərəkət edirdi. Bir müddət sonra bayaqqı dəvə karvanından biri səyyahlarla danışdıqları yerə qayıdır ancaq orda heç kəsi tapmadığından geri dönməyə məcbur olur. Havanın qaralmasına baxmayaraq səyyahlar hələ də dostlarını axtarmaqdan vaz keçməmişdilər. Yorğunluqdan səsləri çıxmasa da, yenə bacardıqları qədər Cavidanı səsləyirdilər.

Səhər Sultan Əli ər Təfahir vəziri Calal ibn Osmanın hazırladığı bütün sultan qızlarının siyahısına nəzər yetirirdi. Birdən gözətçilərdən biri içəri keçmək üçün icazə istəyir, lakin sultan işi olduğunu söyləyir. Təkrarən icazə istəyəndə sultan yenə də onu qəbul eləmir. Axırda əlacı kəsilən gözətçi özünü birbaşa sultanın oğlu Məhəmməd ibn Əli ər Təfahirin yanına yetirir. Məhəmməd dərhal sultanın yanına daxil olur və ona Cavidan üçün hədiyyə elədiyi atın geri döndüyünü bildirir. Sultan oğlunun üzünü baxır və iri addımlarla sarayın həyətinə enirlər. Sultan

atın gözlərinə baxan kimi onun nədənsə qorxduğunu hiss edir. Cavidanın bütün əşyaları və yol üçün tədarükləri onun yəhərində idi. Bu zaman Sultan Əli ər Təfahirin ağlına yeganə fikir gəlir. Con Perlin! Ona elə gəlir ki, cadugər onların tək olmasından istifadə edib hücumu keçib. Əslində tək o deyil, hamı bu cür düşünürdü.

Sayardakı səs- küyə oyanan Sulin aşağı enir. Cavidanın atını görən kimi onun geri döndüyünü düşünür. Sultanın danışqlarını eşidəndə gözləri yaşıran Sulin dərhal kimsəyə görünmədən otağına qalxır. Sultan da hələ ki, bütün bunların nə demək olduğunu anlamaq istəyirdi. At o qədər hürkmüşdü ki, dayanmadan bütün gecəni qaçmışdı. Cadugər səyyaha hücum eləsəydi başqalarına etdiyi kimi onun da atının başını kəsərdi. Əgər belə deyilsə, bəs onda at nədən qorxub? Bu cür suallardan hansına inanacağını bilmirdi. Sultandan savayı kimsə ata yaxın durmağa cəsarət etmirdi. Sultan Əli ər Təfahir əliylə atın başını sığallayır və üzünü vəzir Calal ibn Osmana tutub deyir:

- Yusifin sözlərinə görə onlar Misirə Rub- əl- Xali səhrası ilə getməliyidilər. Tez beş nəfərlik dəstə göndər, ora nəzər yetirsinlər. Calal ibn Osman sultanın dediyi kimi də eləyir. Beş nəfərdən ibarət atlı dəstə Rub- əl- Xali səhrasına səyyahların arxasında yola düşür.

Sulinin gözlərində sanki alov yanındı. Qisas alovu. Axı cadugər onun bütün sevdiklərini əlindən almışdı. İndi də Cavidanı. Məhəmməd ibn Əli ər Təfahir isə səyyah-

ların başlarına gələnlərə görə çox təəssüflənirdi. Səhrada Yusif və Mevzat isə hələ də yoldaşlarını axtarırdılar. Ötən gün onlarla rastlaşan tacirlər isə onlardan ayrılanan sonra həmişəki kimi səhrada bitmiş yeganə ağaçın ətrafında dincəlirdilər. Ağacın bir tərəfində kiçik gölməçə vardi. Zaman-zaman yağış suyunun yiğilmasından yaranmış gölməçə nəinki, içmək üçün yararsızdı, heç yaxın durulası da deyildi. Su o qədər yerdə qalmışdı ki, üfunət iyi verirdi. Tacirlər oradan bir az aralıda əyləşmişdilər. Birdən tacirlərdən biri gölməçənin yanında bir kişi cəsədi gördüğünü deyir. Tacirlər dərhal ora gedirlər. Onlardan biri həmin adamın ölmədiyini, ancaq ciddi yaraları olmasını bildirir. Tacirlərin biri dəvəsinə minib dərhal geriya qayıdır, ancaq onu axtaran səyyahları tapa bilmir. İndi Cavidan bir az özünə gəlsə də, tam hərəkətsiz və halsız idi.

Tacirlər özləriylə bərabər onu da gedəcəkləri yerə yəni, Hələbə aparmağa məcbur idilər. Onu dəvələrdən birinin üstünə qaldırıb çox ehtiyatla yola davam edirlər. Beləliklə, Cavidanın öz istəyi olmasa da ayrıla bilmədiyi Hələb şəhərinə qayıdır. Yusif və Mevzat isə gah geri, gah da qabağa getməkdən tamam səmtlərini itirmişdilər. Artıq onlar bilmirdilər ki, Misir istiqamətində gedirlər, yoxsa Hələb istiqamətində... Səyyahlara kömək üçün saraydan yola salınan dəstə isə hələ ki, Hələbdən çıxmamışdı.

Cavidanın başına iş gəlməsinə görə ən çox Sulin təsirlənmişdi. Sultan qızı ağlamaqdan tamam əldən

düşmüdü. Cavidan isə nə qədər ağrılar içində olsa da, Sulini bir daha təzədən görə biləcəyi üçün sevinirdi. Yolda tacirlərdən biri ona dostlarının sağ olması barədə xəbor verir və onu axtardıqlarını bildirir. Dostlarının salamat olmalarını biləndə azərbaycanlı səyyah az da olsa sakitləşir. Qum fırtınasından qorxan at gücү yetənə kimi fırtunadan qaçmağa çalışmışdı. Ancaq sonda arxası üstə yixildiğindən Cavidan bərk yaralanmışdı. Qum dənəcikləri yarasına hopduğuna görə onu incidib əzab verirdi. Həm də bir sutkaya yaxın idi ki, susuz və yeməksiz, kimsəsiz səhranın ortasında qalmışdı.

Ümumiyyətlə Rub- əl- Xali səhrasında qum fırtınası çox olurdu. Bu səhradan yolu düşən adamlar buna alışmaqla bərabər, həm də onun nə zaman başlayacağını və başlamamışdan əvvəl nə etmək lazıim olduğunu bilirdilər. Lakin burdan ilk dəfə yolu düşən adamlar üçün bu, çox çətin olurdu. Burada fırtına dayanmadan saatlarla davam edirdi. Bəzi hallarda onun sürəti saatda yüz kilometrə kimi çatırıldı. Rub- əl- Xali səhrası artıq zaman-zaman çox insanların məzarına çevrilmişdi. Tacirlər, zəvvarlar, səyyahlar və adi insanlar bu səhrada qum altında uyuyurlar. Səhra çox geniş və bir o qədər də uzun olduğundan onları tapmaq mümkün olmurdu. Burda bir az da olsun daimi əsən isti küləyin rolü var. Ayaq izlərini bir göz qırpmında qum dənəcikləriylə tam örtərək izi itirir. Elə buna görə də səyyahlar öz dostarını tapmaqdə çətinlik çəkirdilər. Dəvə karvanının Hələbə çatmasına hələ

yarım gündən çox qalmışdı. Ancaq saraydan köməyə gedən dəstə artıq Rub- əl- Xali səhrasında idilər. Onlar karvana çatmasalar da, böyük sürətlə irəliyə doğru gedirdilər. Sulinsə Cavidanı sağ -salamat tapa bilmələri üçün Allaha dua edirdi.

Arada boş vaxt tapan kimi Sultan Əli ər Təfahir və yaxın sirdası vəzir Calal ibn Osman bir-bir bütün evlənəcək yaşa yetmiş subay sultan qızlarını siyahısına baxırdılar. Siyahıda o qədər qız var idi ki, Məhəmmədin bunların hansı birinə aşiq olmasını təyin eləmək çətin idi. Sultan bu məsələyə tam aydınlıq gətirmək üçün səbirsizlənirdi. Sulin əmisinin yanına gələndə görür ki, vəzirlə birgə nəsə həll eləməyə çalışırlar. İşlərini pozmamaq üçün sakitcə geri qayıtmak istəyəndə Sultan Səid ər Təfahir onu çağırır. Sultan böyük həvəslə oğlunun istədiyi qızı axtarırdı. Bu siyahı sultan qızlarından ibarət olduğuna görə Sulin səssiz dayanmağa məcbur qalır. Sultan isə elə dayanmadan bir-bir siyahını oxuyur. Sulin axırdı səslənir:

- Əmi, bəlkə Məhəmmədin aşiq olduğu qız heç bunlardan deyil? Sultan Əli ər Təfahir əlini saxlayır və Sulinin üzünə baxır. Sulin isə sözünə davam edir. Bəlkə o, heç sultan qızı deyil? Bəs o zaman necə olacaq? Ən azından ürək sevəndə heç nəyi nəzərə almır.

Sultan bir az da dayandıqdan sonra Sulinin sözlərinə cavab verir

- Mən dünən Məhəmmədlə bu haqda danışmışam. İndi sənə də deyirəm. Mənim üçün qızın kimliyi vacib deyil, düzgünlüyü və insanlığı gərəklidi. Həmin insan kasib da ola bilər, ancaq yenə də adımıza layiq olsun. Məhəmmədin dövlətini yox, onun özünü sevsin, dar gündündə yanında olub, dərdinə şərik olsun, yarı yolda qoyub qaçanlardan olmasın.

Sulin bu sözlərdən çox razı qalır ancaq verməyə bir sual tapır. Orası elədi. Görəsən xanım Rəbiyyə sizin fikirinizlə razılaşacaq? Sultan bir az gülmüşəyir və ona cavab verir.

- Maraqlı sualdı, ancaq cavabı çox dəqiq və sadədi. Xanım Rəbiyyə bu işə qarşıa bilməz.

Sulin gülmüşəyərək başını aşağı dikir. Sultan Əli ər Təfahir bir az Sulinin hərəkətlərinə fikir verir və ondan şübhələnir.

- Hə, qızım, indi de görüm, sən bu haqda nə bilirsən?

Sulin boynuna almaq istəməsə də, sultan ona inanmadığını bildirir. Axırda sultan ona baxıb deyir:

- Sulin, onsuz da bilirəm, bu məsələdən xəbərin var. Bilirəm sən sərr saxlamağı xoşlaysan, amma heç olmaya həmin qızın kim olmasını söylə.

Sulin sultana hələ dəqiq bilmədiyini, ancaq təxmin elədiyini söyləyir. Sultan onu nə qədər məcbur edirsə, Sulin daha bircə kəlmə də dilindən çıxarmır. Bu vaxtı vəzir Calal ibn Osman sultana baxıb hazırladığı siyahını so-

ruşur. Sultan isə saxla, bəlkə özünə lazım olar, deyərək gülür.

Sulin də əmisinin sözünə qüvvət verib soruşur:

- Zarafat bir yana, indi sizin tayalarınız nəvə sahibi olublar, bəs siz niyə hələ evlənmirsiniz? Sulin canını sultanın suallarından belə qurtarır və söbbəti dəyişir.

Sultan gözücü Calal ibn Osmana baxır. Vəzir hiss edir ki, Sultan Əli ər Təfahir ona baxaraq beynində nəsə fikirləşir. Vəzir acıqlı şəkildə Sulinin üzünə baxanda sultan özünü saxlaya bilmir və gülməyə başlayır. Calal ibn Osmansa qızarmışdı. Sultan onun əlindən sultan qızlarının siyahisini alır və diqqətlə oxumağa başlayır.

Sulin çox güclü və iradəli qız idi. Nə qədər kədərli olsa da, heç zaman bunu biruzə verməzdi. Məhəmməd ibn Əli ər Təfahir hələ də Cəzirəni fikirləşirdi. Cavidanın başına gələnlərdən sonra xanım Rəbiyyə çox şad görünürdü. O, azərbaycanlı səyyahın bir gün Sulinin dalınca geri gələ biləcəyindən çox qorxurdu. Ancaq indi onun ölüyüne tam əmin idi. Səbirsizliklə saraydan kömək məqsədiylə göndərilən adamların qayıdır bunu təsdiq etmələrini gözləyirdi. Bu xəbərə İmran da kədərlənmişdi. Cavidanın onunla elədiyi zarafatları, maraqlı danışqları, bir də təzə gələn vaxtı Con Perlin haqqında səhv məlumat verəndə Cavidanın yoldan keçən adamlardan bir-bir soruşaraq onun yalanlarının üstünü açması yadından çıxmırıldı. İmran səyyahlarla tanış olduqdan sonra əsil dostluğun nə olmasına anlamışdı. İndi də nəsə baş verməsindən qorxurdu.

Bir müddət keçdikdən sonra saraydan göndərilən atlardan biri qarşidan böyük bir dəvə karvanının keçməsini görür. Dərhal yoldaşlarına onu işaret verir və onlardan səyyahları soruşmalarını tapşırır. Atlılar dərhal ora yollanırlar. Karvana çatanda onlardan səhrada üç atlı səyyah barədə soruşurlar. Tacirlər dərhal sözün nədən getdiyini anlayırlar. Cavidanı onlara göstərəndə saraydan gələn köməkçilərdən biri onu bu hala kimin saldığını soruşur. Tacir isə səhrada dəhşətli bir qum fırtınası olduğunu bildirir. Digər iki səyyah yoldaşlarını da axtardığını bildirib, onların sağ-salamat olduğunu söyləyir. Atlılar Cavidanı onlardan götürüb, tacirlərə təşəkkür edib, yenidən saraya üz tuturlar. Bu zaman Cavidanın ağır yaralı olduğuna görə orta sürətlə hərəkət edirlər.

Yalnız atlardan biri böyük sürətlə qabaqda gedərək səyyahın ağır yaralı olması xəbərini saraya çatırmaq üçün tələsirdi ki, onlar saraya çatana qədər təbiblər hazır halda dayansınlar.

Azərbaycanlı səyyah özündə deyildi. Ağrılardan hər dəqiqə pisləşirdi. Digər səyyahlar isə, yəni Mevzatla Yusif yoldaşlarının həlak olduğunu güman edirdilər. Hər ikisi də Misir istiqamətində hərəkət etsələr də, o qədər zəif gedirdilər ki, atlar başlarını yerə dikmiş şəkildə yırğalana-yırğalana irəliləyirdi. Səyyahlar hələ buralara gəlməmişdən qabaq Mevzatın vətənində olanda Con Perlin haqqında eşitdiklərindən Yusif Hələbə getmək təklifini irəli sürür. Onlar razılaşanda, Cavidan Hələbdən sonra birbaşa

Misirə getmək arzusunu bildirmişdi. İndi Mevzat və Yusifin çox bikef olmaları da elə buna görə idi. Cavidan-sız bu yolçuluq onlara çox ağır və yorucu görünürdü. Həmişə yenilik arxasınca qaçan səyyahlar sanki indi böyük bir budağı qurumuş ağac təsvirini yaratmışdır. Hər iki səyyah qayıdış Mevzatın vətəninə- türk yurduna getmək istəyirdi. Ancaq Rub- əl- Xali səhrasından ora necə gedəcəklərini bilmirdilər. Ya təzədən Hələbə qayıdış gəldikləri yolla getməli idilər, ya da Misirdən keşməli idilər. Onların Hələbə qayıtması azı üç-dörd gün çəkməli idi. Misirə isə hələ nə qədər yol qaldığını bilmirdilər.

Yusifin sözlerinə görə atla dayanmadan sürətlə getsələr ora da bu müddətə çatmaq olardı. Səyyahlar çox fikirləşib götür- qoy etdilər. Mevzat dayanmayı, tamam dincəlib səhərin açılmasını gözləməyi bildirir. Yusif də razılaşır.

Əslində onlar istirahət üçün dayanmırıldılar sadəcə heç yana getmək istəmirdilər. Cavidanı itirdikləri yer artıq çox geridə qalsa da hələ də onu tapmaq ümidi lərini üzəməmişdilər. Yenə də gözləri onu axtarırdı. Lakin səhranın ortasında vaxt itirmələri onların da ölümünə səbəb ola bilərdi. Çünkü, heç biri qum fırtınasının bir daha baş verə bilməyəcəyinə əmin deyildi. İstənilən vaxt bu hadisə baş verə bilərdi. Özü də dəvəyə nisbətən at fırtınaya az dö-zümlü olur. Bundan başqa da artıq yol üçün götürdükləri azuqə də, su da tüketmək üzrə idi. Ucsuz- bucaqsız səhrada isə bunlar olmadan yol getmək çətin, azuqə və su

tapmaq isə ondan da çətin idi. Ona görə vaxt itirmədən bir qərar verib, yetərincə də iti sürətlə hərəkət etmək lazımlı idi ki, bütün bunlarla qarşılaşmasınlar. Səyyahların atla yola çıxmalarının bir pis cəhəti də onda idi ki, at susuzluğa və acliğa çox davamlı deyildi.

Misir istiqamətinə irəliləmək Hələb istiqamətinə irəliləməkdən çətin idi. Çünkü Misir tərəfə gedəndə isti külək hərəkətin əksinə əsməklə bərabər, həm də kiçik qum dənəciklərini insanın gözünə üfürürdü. Ancaq Hələb istiqamətində gedəndə istər- istəməz bu halla qarşılaşmışsan. Bir də ki Cavidanın bu hala düşməsinin səbəbi də elə bu idi. Fırtına zamanı əgər atı Hələb istiqamətində, yəni fırtınanın əsdiyi istiqamətdə saxlasayıb bəlkə də başına bu iş gəlməzdi. Qum fırtınasının ən şiddətli yerində atı onunla üz- üzə tutmaqla bərabər, həm də yoluna davam etmək istəyirdi. Təbii ki, at da buna dözmədi.

Hava get- gedə qaralırdı. Səyyahlar hələ də bir qərara gəlməmişdilər. Tərslikdən od qalamaga da əllərində heç nə yox idi. Cavidan isə hələ də yoldaydı. Ona kömək edən atlılar çalışırdılar ki, atı daha rahat idarə etsinlər. Çünkü Cavidan yaralı idi. Sultan isə sarayda onlardan bir xəbər gözləyirdi. Saraya xəbər aparan atlı isə yoldaşlarından xeyli aralansa da, hələ ki şəhərə çatmamışdı. Sulun sarayı hündür eyvanına çıxbı yola boylanırdı. O, Cavidanın qayıtmasını çox istəyirdi. Ancaq nə Cavidandan, nə də ki, köməyə gedənlərdən heç bir xəbər yox idi. Sulunin bu vəziyyətini görən xanım Rəbiyyə çox sevinirdi

və gözəcə ona baxıb qımışındı. Qızın bu hala düşməsi onun lap üzəyincə idi. Çalışırdı ki, Məhəmmədlə evlənməyə razı olmadığına görə Sulini peşman eləsin. Ancaq onun bu hərəkəti yenə Sulini yolundan daşındırıa bilmirdi. Səhər dan yeri ağaranda Cavidandan xəbər gətirən atlı saraya yetişir.

O vaxt sultan yatmış olduğundan vəzir Calal ibn Osman təbibləri xəbərdar edir. Təbiblər dərhal otaqlarını hazır hala gətirirlər. Sultan Əli ər Təfahir oyandıqda vəzir onu olanlardan xəbərdar edir. Sultan dərhal bu, Con Perlinin əməlidi deyir. Calal ibn Osman isə ona bu işdə cadugərin əli olmadığını bildirir. Vəzir Rub- əl- Xali səhrasında dəhşətli qum fırtınası olduğundan bu vəziyyətə düşdüyünü, atın onu yaraladığını, əzdiyini bildirir. Ancaq Cavidanın fırtınada niyə əzilməsi sultana qaranlıq qalır. Vəzirdən digər iki səyyah haqqında soruşur. Calal ibn Osman fırtınada onların bir birindən aralı düşdüyünü söyləyir və hal- hazırlıda sağ- salamat olduqlarını sultana çatdırır. Cavidanı tacirlərin tapdığını bildirir. Tacirlərin ona yardımından sonra bir az da olsa yaxşılaşdığını söyləyir. Sultan Əli ər Təfahir və vəziri Calal ibn Osmanın səhbətinə hardansa xanım Rəbiyyə də gəlib yetir. Sultan onu baş verənlərdən az da olsa hali edir. Sultan Əli ər Təfahir səyyahın günortaya qədər burda olacağını bildirir. Xanım Rəbiyyə Cavidanın saraya qayıdağından heç də məmənnun olmur. İndi nə edəcəksiz - deyə vəzirdən soruşur. Calal ibn Osman bu haqda artıq baş saray təbibinə xəbər

verdiyini söyləyib, Cavidan gətirilənə qədər hazır vəziyyətdə onu gözləyəcəklərini və bu vaxt ərzində heç bir təbibin saraydan çıxış izni olmadığını deyir. Xanım Rəbiyyə ona Cavidanı gətirəndə saraya salmamalarını söyləyib onu birbaşa sarayın arxa qapısından təbiblərin otağına aparmaqlarını tapşırır. Sultan Əli ər Təfahir isə nə zaman dan sarayda əmrləri sən verirsən deyə çox açıqlı bir tərzdə ona açıqlanır. Bu sarayda qanunları mən yazıb, əmrləri də mən verirəm söyləyir. Xanım Rəbiyyə vəzirin yanında pərt olur. Sultanı açıqlı- açıqlı süzüb getmək istəyəndə Sultan Əli ər Təfahir yenə də onu yolundan saxlayır və mən getmənə icazə vermədim deyir. Xanım Rəbiyyə dönüb vəzirin, sonra da sultanın üzünə baxır. Calal ibn Osman sultana təzim edib getmək üçün icazə istəyir. Sultan Əli ər Təfahir isə ona dur, Calal, hələ səninlə işim var desə də, hələ də gözləri xanım Rəbiyyəyə dikilmişdi. Qəzəbli-qəzəbli onu süzdükdən sonra indi gedə bilərsən dedikdə xanım Rəbiyyə iti addımlarla dodağının altında öz – özünə danişa- danişa ordan uzaqlaşır.

Vəzir Calal ibn Osmanın yanında sultanın belə hərəkəti xanıma xoş gəlməmişdi. Əslində sultan belə hərəkət edən deyildi. Sadəcə, xanım Rəbiyyənin bu özbaşınlıqları, ürəyi istədiyi kimi hərəkət edib xəbərsiz nəyəsə qərar verməsi Sultan Əli ər Təfahiri buna vadə eləmişdi. Xanım Rəbiyyə getdikdən sonra sultan və onun sadıq vəziri səhbətlərinə davam etdilər. Sultan Əli ər Təfahir Calala səyyahı gətirdikdə şəxsən təbiblərin işlərinə nəzarət el-

məsini bildirdi. Sultan ona söylədi ki, Cavidan nə olursa olsun, mütləq ayağa qalxmalıdır. İndi o bizim qonağımız sayılır. Sonra deməsinlər ki, Sultan Əli ər Təfahir öz qonaqlarının qayğısına qala bilmir. Calal ibn Osman sultanın bütün əmrlərini dinlədikdən sonra dərhal onu icra etmək üçün sultana təzim etdi və ordan ayrıldı.

Sulinsə yuxudan duran kimi Cavidan haqqında məlumatı İmrandan aldı. Səyyahın bu hala düşməsindən kədərlənən Sulin həm də onu yenidən görə biləcəyinə çox sevinirdi. Günün günorta vaxtı yetir, ancaq Cavidandan səs soraq yox idi. Axşam düşür, qaranlıq hər yanı bürüyür, yenə də bir xəbər gəlmir. Gecəyə yaxın artıq hamı narahat idi. Sultan Əli ər Təfahir vəziri çağırıb onların qarşısına çıxmaga iki döyüşcü yollamasını əmr edir. Calal ibn Osman sultanın dediklərini dərhal yerinə yetirir. Lakin döyüşçülər saray qapısından çıxməq istəyəndə qarşidan Cavidanı gətirən atlılar görünür. Dərhal səyyahı əyanların sayəsində təbiblər olan otağa aparırlar.

Cavidan özündən getmişdi. Bircə nəfəsindən onun hələ yaşıdığını bilmək olurdu. Bütün bunlara baxmayaraq, saray təbibləri onun ən tez zamanda ayağa qalxacağını, səyyahın yaralarına baxan kimi deyirlər. Calal ibn Osman dərhal bu barədə sultana xəbər yetirir. Sultan Əli ər Təfahir şəxsən özü təbiblərin yanına gəlib yaralı səyyahın halından xəbər tutur. Təbiblərə göstəriş və tapşırıqlarını verir.

Hələb şəhərinin ən tanınmış adlı- sanlı təbiblərini vaxtilə Sultan Səid ər Təfahir saraya gətirdirmişdi. İndi də bu adəti onun qardaşı yerinə yetirirdi. Hələbdə yeni savadlı təbib olan kimi Sultan Əli ər Təfahir dərhal onu saraya gətirdirir. Sultan onların savadlarına çox inanırdı. Ona görə də daim onlara və onların ailələrinə əlindən gələn köməyini əsirgəmirdi. Elə təbiblərin özlərinin də sultana qarşı böyük hörmətləri vardi. Sultan Əli ər Təfahir təbiblərə bu qədər güvənməsinə baxmayaraq, yenə də Cavidanı vəzirə tapşırır. Calal ibn Osman da elə o dəqiqə İmranı gətirdirir. Təbiblər səyyahın yaralarını təmizləyib sarayırlar. Cavidanın gəlməsindən xəbər tutan kimi xanım Rəbiyyə dərhal Sulinin otağına keçib onun başını qatırıldı ki, bundan xəbər tutmasın. Ancaq yenə də zəhməti hədə gedir və Sulin olanlardan xəbər tutur. Elə həmin dəqiğə də təbiblərin yanına gedir. Amma Sulin gələndə Cavidan artıq yatmışdı. Təbiblərdən onun vəziyyəti haqqında soruşanda müsbət cavab alır və buna çox sevinir.

Səhəri gün Cavidan ayılır və istədiyi kimi rahat danışır. Günlər keçdikcə o daha da yaxşılaşır. O sağalanı kimi Sulin onun yanından addım belə kənara qoymurdu. Cavidan Sulinin yanında olduğuna görə çox sevinirdi. Ancaq yenə də fikri dostlarının yanında idi. O, çox qorxurdu ki, onun başına gələnlər dostlarının da başına gəlsin. Ona görə də nigaran idi. Yaraları tamam sağalana kimi sultan onun saraydan çıxmamasına icazə vermədi. Ona

görə də səyyah səbirsizliklə sağalıb yenidən dostlarıyla bir arada olmasını gözləyirdi.

Sultan Əli ər Təfahir isə bu aralar çox fikirli görüñürdü. Con Perlinin ona son təklifi çox ağır idi. Cadugərin hələ ki, sakit durmağı onu çox narahat edirdi. Sultan bilirdi ki, cadugərin nisbi sakitliyi ona baha başa gələcək. Sulinla Məhəmmədin arasında bir seçim eləməli idi. Əks halda Con Perlin ona olacaqları yetərincə anlatmışdı. O, vəzirə oğlunun qorunmasına xüsusi fikir verməsini bildirir. Həqiqətən də son vaxtlar cadugər özü qəsdən səsini çıxarmırdı. Sadəcə olaraq Sultan Əli ər Təfahirə fikirləşməsi üçün vaxt vermişdi. Sultan yaman tərəddüb içində idi. Sulin isə bu vaxt ərzində Cavidana demədiyi sırlardən danışır, xanım Rəbiyyənin onunla nə üçün kobud davranışının səbəblərini söyləyir.

Arada səyyah, İmrandan atının yerini soruşur. İmran da onun saray atlarının yanında olduğunu bildirir. Cavidan onu görmək istədiyini deyəndə İmran onu atlar olan yerə aparır. Yolda Sulin ona Məhəmmədin Cəzirəyə aşiq olması barədə xəbər verir. Cavidan ona təəccübə deyir:

- Məncə, alınan iş deyil Məhəmməd sultan oğludu. Cəzirə isə kasib ailədəndi.
- Sevgi kasiba, varlıya fərq qoymur -deyərək Sulin Cavidanın sözünü kəsir.

Azərbaycanlı səyyah bir az susduqdan sonra bir də ondan soruşur:

- Sən özün kasib bir oğlana könül açıb onun sevgisinə cavab verərdin?

- Sevən, insanın özü yox, onun qəlb olur. O da ki, hər kəsdə eynidi. Sevirsə varlı, sevmirsə kasıbdı. Mən belə düşünürəm - deyə Sulin səyyahın sualını cavablandırır.

Bu sözlərdən sonra Cavidan sanki özündə güc yiğir. İmranla birgə saray atları olan yerə baş çəkir, atını sağ-salamat gördüyüünə əmin olan Cavidan çox dayanmadan geri qayıdır. Saraya girməzdən əvvəl İmran ayrılaraq vəzirin yanına gedir. Cavidan isə Sulinə sözü olduğunu deyərək hələ ki, saraya girməmələrini istəyir. Sulin buna razi olur. Çətinliklə sözə başlayan azərbaycanlı səyyah Hələb gözəli olan sultan qızı Sulinə öz qəlbini açaraq ona sevgisini etiraf edir. Bu Sulinin ürəyincə olsa da, ona cavab verməyə tələsmir, utandığından dərhal qaçaraq saraya çıxır. Onun üzündəki təbəssümü, utancdan qızarmış yanaqları Cavidana artıq onun cavabını bəlli etmişdi.

Axşamüstü sultanın yanına gedən Cavidan ondan Məhəmməd ibn Əli ər Təfahir ilə birgə Məhfuz ibn Əhməd ər Ədavinin evinə getməsi üçün icazə istəyir. Əvvəl sultan buna icazə vermir. Lakin Məhəmməd israr etdikdə bu, baş tutur. Con Perlinin onlara hücum eləməsindən qorxan sultan onların yanına bir neçə nəfər gözətçi qoyur. Lakin Məhəmməd ibn Əli ər Təfahir buna razi olmur. Həm də ki, Məhfuz ibn Əhməd ər Ədavinin evi o qədər də uzaqda deyildi. Lakin sultan gözətçiləri onlara qoşur. Cavidan Məhəmməd ibn Əli ər Təfahirin köməyinə

çatır və sultana oğluna görə heç də narahat olmamasını bildirir. Onun bu cəsarətindən sultanın xoşu gəlir. Elə buna görə də axırda razılaşır. Ancaq Cavidan və Məhəmməd bununçun havanın tam qaralmasını gözləməli idilər. Belə də olur. Hava təmiz qaralandan sonra onlar yola düşürlər. Bu vaxt Sulin sultandan onlarla birgə getməsi üçün icazə istəyir. Sultan Əli ər Təfahir onun da ürəyini qırmır. Cavidandan fərqli olaraq Məhəmməd və Sulin hələ ilk dəfə idi ki, mühafizəcisi saraydan kənara çıxmışdılar.

Qapının döyülməsini görən Məhfuz ibn Əhməd ər Ədavi açanda gözlərinə inanmir. Sultan oğlu Məhəmməd onun qonağı idir. O, çox həyəcan və təlaş keçirir. Cəzirə kimin gəldiyinə baxanda əmisinin özünü itirdiyini görür və dərhal qonaqları içəri dəvət edir. Cəzirəni görən kimi Cavidan və Sulin dərhal Məhəmmədin üzünə baxırlar. Məhəmmədin utancından yanaqları qızarmışdı. Qonaqlar içəri daxil olurlar. Məhfuz həyəcanından özünü itirmişdi. Məhəmməd ibn Əli ər Təfahir isə gözlərini Cəzirədən çəkmirdi.

Qonaqlar çox dayanmasalar da, az zaman ərzində danişib güldülər. Cəzirə Cavidana qazıntılar vaxtı yeraltı bir tunelə rast gəldiklərini söyləyir. Qazıntıları onlar cadugərin qəsrinə yaxın bir yerdə apardıqları üçün bunun Con Perlinə aid olmasından qorxub üzərini qaya parçası ilə örtdüklərini söyləyir. Cavidan bu tunelin həqiqət olub olmamasına çox maraq göstərir. Cəzirə ilə danişib səhər ora gələcəyini söyləyir. Cəzirə gələndə Sulini də özüylə

gətirməsini ondan xahiş edir. Beləcə öz aralarında razılığa gəlirlər.

Səhəri gün axşama yaxın Cavidan və Sulin həmin yerə getmək üçün hazırlaşırlar. Onlara Cəzirəylə çalışan yoldaşları mane olmasın deyə özləri bu vaxtı seçirlər ki, onların evə gedəcəyi zaman olsun. Sulin ağızını örpəklə örtür ki, kimsə onu tanımışın. Çıxmaq istəyəndə də sultan oğlu Məhəmməd özünü yetirir və onlarla birgə gedəcəyini söyləyir. Bu zaman gənclərin nəsə xəbərsiz bir işlə məşqul olmasından şübhələnən vəzir Calal ibn Osman dərhal ora gəlir və onlardan nə işlə məşqul olduqlarını soruşur. Cavidan məsələni ona tam açmasa da, onları İbrahim ibn Əhməd ər Ədavinin qızı Cəzirənin arxeoloji qazıntılar apardıqları yerə dəvət etdiyini bildirir. Vəzir bunun Sulin və Məhəmməd üçün təhlükəli olmasına nəzərə alıb, icazə vermir.

Məhəmməd nə qədər təkid edirsa də Calal ibn Osman ona atası Sultan Əli ər Təfahirdən icazə almasını deyir. Məhəmməd isə atamdan icazə istəsəm, yenə də gecənin düşməsini gözləməliyəm. Bu zaman nə olub - deyə sultan sarayın hündür eyvanından səslənir. Calal ibn Osman bunları sultana söyləmək üçün başını yuxarı qaldırıb Sultan Əli ər Təfahirə baxır. Ancaq xosagəlməz təsadüflə qarşılaşır. Hava artıq alaqqaranlıq olduğundan alçaqdan uçan ruhlar onun gözlərinə görünür. Birinci gözlərinə inanmayan vəzir ətrafa baxır və nəhayət, həmin ruhları bir də görür. O, Con Perlinin sultan üçün qoyduğu

müddətin sona yetdiyini anlayır. Cədugər özünü yetirənə kimi Sulin və Məhəmmədi ordan kənarlaşdırmaq istəyir. Bu zaman dərhal üzünü Cavidana tutan vəzir ondan gedəcəkləri yerin bura yaxın olub olmamasını soruşur. Cavidan ona bir az aralı olduğunu deyəndə Calal ibn Osman gözətçilərə sarayın qapılarını açmasını söyləyir və yanlarına heç bir döyüşü əlavə etmir. Bir az tez gedin deyir. Məhəmməd atına qalxanda Calal ibn Osman onlara bir az cəld olun deyir. Beləcə, üç atla ordan uzaqlaşırlar. Sultan Əli ər Təfahir Sulin və Məhəmmədə usaqlıqdan yaxşı at sürməyi, dəqiq nişan almağı və döyüşməyi ayrı-ayrı adamların sayəsində öyrətdirmişdi. Ona görə də Sulin at belində heç də yanındakılardan geri qalmırı. Ancaq onların sultandan icazəsiz saraydan getməsinə icazə verdiyi üçün Sultan Əli ər Təfahir vəzir Calal ibn Osmana acıqlanır və iti addımla sarayın həyətinə doğru irəliləyir.

Bu arada Məhfuz ibn Əhməd ər Ədavinin qapısı döyüür. Cəzirənin gəlməsini fərz edən Məhfuz qapını açır və qarşında tanınmaz hala düşmüş toz- torpağın içində Mevzat və Yusifi görür. Səyyahlar yenidən Hələbə dönmüşdülər. Məhfuz ibn Əhməd ər Ədavi onları içəri dəvət edir. Çox yorğun olduqlarını görüb heç nə soruşmadan onlara təmiz geyim verib qarşılara isti çaydan, yemək-dən gətirir. Səyyahların qida tədarükləri bitdiyindən ac idilər. Ona görə də birinci növbədə qarınlarını doydurub, sözə başlayırlar. Məhfuz onların niyə bu günə düşdük-lərini soruşur. Ona elə gəlir ki, bunlar da Cavidanla birgə

Cəzirənin söylədiyi tunelə giriblər, ona görə də libasları toz-torpaq içindədir. Bəs Cavidan hanı deyəndə səyyahları ağlamaq tutur. Yusif kövrək səsiylə onu itirdik deyəndə Məhfuz ibn Əhməd ər Ədavi yoxsa cadugər ona hücum elədi söyləyib oturduğu yerdən sıçrayıb ayağa durdu. Mevzat isə yox, cadugərlik deyil, səhrada qum firtınası oldu. Günlərlə axtarsaq da Cavidanı tapamadıq söyləyir. Məhfuz ibn Əhməd ər Ədavinin fikri çox qarışır. Yerində oturur və səyyahlara olanları bir də başdan danışın deyir.

Cavidan, Məhəmməd və Sulin də Cəzirənin təyin elədiyi yerə çatırlar. Birgə ağır daşı həmin tunelin üzərindən götürürlər. İçəri qaranlıq olduğundan heç nə görünmürdü. Cavidan ora hamidan birinci düşür, arxasılıca da Cəzirə. Sulin ora girməyə qorxur və ona görə də Məhəmməd onun yanında qalır. Tuneldə hər tərəf üfunət qoxusu verirdi. Çıraqları yandırıb kənarlara baxandan Cəzirə və Cavidan dəhşətə gəlirlər. Bu tunel Con Perlinin qurbanlarının qəbirşanlığına çevrilmişdi. Burada divarlara bağlanmış çoxlu insan sümükləri var idi. Onların hər birinin üzərində geyim vardi. Bu da o demək idi ki, onların hər biri diri-dir divara bərkidilib və bu şəkildə də dünyaların dəyişiblər. Tunelin içərisi çox qorxunc görünürdü. Bura tunelin hardasa ortaları idi. Hər iki tərəfə də, yol vardi. Con Perlinin illər boyu göstərdiyi zülmkarlıq bu tuneldə öz əksini tapmışdı. Cəzirə Cavidandan aralanıb tunelin sonuna doğru irəliləyir. Səyyah da onu tək

qoymamaq üçün dərhal yanına gedir. Çox vaxt keçmir ki, tunelin sonuna çatırlar. Orda yaxın vaxtlarda dünyasın dəyişmiş bir insan cəsədi vardi. Görünür, bu, cadugərin son qurbanlarından olub. Cəzirə onu görən kimi Cavidanı çağırıb göstərir. Həmin cəsəddən şiddətli qoxu gəlirdi. Səyyah əlini burnuna tutub yaxından ona baxsa da Cəzirəyə başı ilə tanımadığını işarə edir. Cəzirə isə onun Muhyiddin ər Salami olduğunu deyəndə Cavidan onun kim olduğunu tanır. Hər ikisi cəsədə baxanda onun ağır işgəncəyə məruz qaldığını hiss edirlər. Onun hər iki gözü çıxarılmışdı. Sanki Con Perlin ondan dediklərinin qisasını almışdı.

Tunel ensiz olsa da, çox uzun idi. Cavidan və Cəzirə geri dönüb tunelin ikinci tərəfinə doğru hərəkət edirlər. Bir az getdikdən sonra görülür ki, bəzi yerlər kiçik otaqlara oxşayır. Orada daha çox insan sümükləri vardi. Cadugərin bütün qurbanları bu tuneldə idilər. Cəzirə ilə Cavidan orda dayanırlar. Səyyah, Cəzirəyə fikir verəndə onun sanki nəsə axtardığını hiss edir. Cavidan ondan nə axtardığını soruşur Cəzirə isə atasının da cəsədinin hardasa burlarda olmasını güman edirdi. Ancaq onu tanımaq onun üçün o qədər də asan olmayıcağını da bilirdi. Ən azından İbrahim ibn Əhməd ər Ədavi yoxa çıxanda Cəzirə hələ körpə idi. Həm də onun libasında burda çoxlu cəsədlər vardi.

Sulin və Məhəmməd tunelin ağızında durub Cəzirə və Cavidandan səs gəlmədiyini görüb təlaşa düşürlər və

astaca çağrımağa başlayırlar, ancaq onlara cavab gəlmir. Çünkü onlar artıq tunelin başlanğıcına, yəni qəsrə yaxınlaşırırdılar. Qarşidan isə işiq gəlirdi. Bu da ki, cadugərin qəsrindəki çıraqlar idi. Ancaq cadugərin orda olması ehtimalına görə geri qayıdırılar. Lakin bu zaman cadugər qəsrə deyildi. Çünkü hər tərəfdə sakitlik idi. Onlar vaxt itirmədən yenidən tunelə endikləri yerə qayıdırılar. Məhəmməd əlini uzadıb Cəzirəni, sonra isə Cavidanı tuneldən çıxarıır. Cadugər şübhələnməsin diyə yenidən tunelin açıq olan yerini qaya parçası ilə örtürlər.

Onlar tuneldə olanları danışmaq istəyəndə birdən yaxınlıqdan Cavidan deyə səs gəlir. Səyyah dönüb dərhal səs gələn tərəfə baxır və bu zaman Məhfuz ibn Əhməd ər Ədavini Mevzat və Yusiflə birgə görür. Günlərlə səhralarda yoldaşlarının ölmüş cəsədini axtaran səyyahlar Hələbdə sağ görəcəklərini ağıllarına belə gətirməmişdilər. Səyyahlar Cavidanı sağ gördüklerinə sevinirlər. Onun üzərinə qaçıb möhkəmdən qucaqlayırlar. Səs- küyün yaranmasından ehtiyat edən Cavidan dərhal onları oradan uzaqlaşdırır. Köhnə dostlarını görən səyyahın tuneldə gördükleri yadından çıxır. Bir də Sulinin sualından sonra söhbət başlayır. Muhyiddin ər Salaminin cəsədini görmələrini, tunelin başdan- başa insan sümükləriylə dolu olmasını, bir də ki, tunelin qəsr ilə əlaqəsini bildirirlər. Bu zaman Sulin Cavidana baxır və bəlkə də atamla qardasımda oradadı. Əyninlərindəki sultan geyimlərindən onları daha asan tapmaq olardı deyir. Cavidan isə mənim elə ilk

ağlıma gələn də o idi, hər yana baxdim seçə bilmədim deyir. Cəsədlər olduqca çox idi. Həm də toz-torpaq içindədi. Cavidan oraya bir dəfə də girəcəyini ona söyləyir. Məşhur cadugər Con Perlinin özü kimi əməlləri də çox qorxunc idi. Tunelin ortaya çıxməsindən sonra aydın olur ki, o, insanlara işgəncə verərək öldürürmüş.

Məhfuz ibn Əhməd ər Ədavi gəncləri başına yiğib asta- asta qayıdır. Sultan sarayının qapısı önünde səyyahlar, Məhəmməd və Sulin saqlaşış saraya daxil olurlar. Məhfuz və Cəzirə isə yollarına davam edirlər. Çünkü onların evi saraydan bir az aşağıda idi. Saraya yaxınlaşanda ordan çoxlu qışqırıqlar eşidirlər. Yusif sarayın üzərinə baxanda dəhşətli mənzərənin şahidi olur. Astaca Con Perlin deyə dillənir. Bu zaman türk səyyah Mevzatin gözləri qızır. Ona elə gəlir ki, səhrada olan qum firtınası da onun işi olub. Buna görə də dostunun qisasını almaq üçün dərhal atını çapır. Onun arxasında da digərləri. İçəri o qədər qarşıqlıq idi ki, sarayın qapısını qoruyan yox idi. Mevzat atını birbaşa cadugərin üstünə sürür. Con Perlin saray darvazasına yaxın olduğundan nə oradan aralaşa, nə də hücum eləmək şansı tapmır. Türk səyyah atının ön ayaqlarıyla onu yerə sərir. Cavidan da qılıncını çəkərək onun üzərinə hücum edir. Yusif isə arxadan gəlib boynuna sarılıb boğmağa başlayır. Ancaq cadugərin gücü o qədər çox idi ki, Yusifin gücü bir səmərə vermır. Az keçmir ki, Con Perlin onu itələyib Cavidanın və Mevzatin üzərinə atır. Hər üç səyyah yerə sərilir. Bütün bunlar da Sultan Əli

ər Təfahirin və saray əyanlarının gözündən yayınmır. Onlar cadugəri bu qədər güc ilə bu vəziyyətdə düşməsini ağıllarına belə gətirməmişdilər.

Səyyahların əlindən qurtulan Con Perlin yenidən səmaya qalxır və ruhlarını da yanına çəkir. Saray yenə də al qan içində idi. Bu dəfə Sultan Əli ər Təfahir də ağır yaralanmışdı. Vəzir Calal ibn Osman isə qolundan xəsarət almışdı. Beləcə, cadugər sarayın başı üstündə dayanıb diq-qətlə yerə baxırdı. Səyyahlar da yerdə elə yixili vəziyyətdə onun nə edəcəyinə fikir verirdilər. Cadugər Con Perlin yenidən yerə şığıyır. Cavidan onun Sulinin üstünə hücum elədiyini görür. Sulin deyərək dərhal ayağa qalxsa da cadugər artıq onu atın belindən alıb səmaya qalxır və gülərək ruhlarıyla birgə ordan uzaqlaşır. Hər kəs təlaş içində idi. Cavidan nə edəcəyini bilmirdi.


Birdən Cəzirə getdik, tunelə deyərək atına minir. Səyyahlar və Məhəmməd də onunla birgə oradan uzaqlaşırlar. Onların hara getməsini heç kəs bilmir. Tunelə çatan kimi Mevzat kənardı kimsənin olmadığını görür. Ysifdən sayara gedib buraya yaraqlı adamlar gətirməsini tapşırır. Misirli səyyah geri dönür, digərləri isə tunelin üstündən qaya parçasını götürüb ora enirlər. Con Perlin artıq orada idi. Sulin isə dalğın halda yerdə uzanmışdı. Cavidan dərhal qılincini qızından çıxarıır, cadugərin üstünə hücuma keçir. Lakin bu dəfə onun qarşısını ruhlar alır. Tunel ruhlarla dolu idi. Məhəmməd öz qılincını Cəzirəyə verir. Özü isə cəsədlərin birinin üstündəki qılinci çəkib çıxarıır.



Con Perlinin də qılinci əlində idi. Onun qılincının üzərində sadə və cəlbedici naxış vardı. Əsas maraqlısı o idi ki, onun qılincının qulpunda at başı əks olunmuşdu. Cadugər ruhların hər birini orada ölmüş insan sümüklərinin üzərinə yollayıır. Cavidan yenidən irəli keçmək istəyəndə cəsədlərin tərpəndiyini görür. Oradakı bütün cəsədlər ayılırdı. Cadugər Sulini alıb qəsrə doğru hərəkət etməyə başlayır. Cavidan isə onun arxasında qaçır. Ancaq çatmağa az qalır ki, insan cəsədləri hücum etməyə başlayır.

Burada yeni və böyük bir döyüş başlayır. Hər kəs qılinclarını sıyırib hücuma keçir. Cavidan yenə yoldaşlarından aralı düşür. Uzun bir döyüsdən sonra Cavidan canını cəsədlərin içərisindən qurtara bilir. Dərhal da qəsrə doğru qaçır. Orada çoxlu sayda Con Perlin var idi. Azərbaycanlı səyyah heç də gözlərinə inanmirdi. Ancaq son anda Sultan Əli ər Təfafirin dedikləri yadına düşür. Cadugərin izini itirmək üçün burada çoxlu sayda ona bənzər ruhların olmasını görən səyyah vaxt itirmədən hücuma başlayır. Bu ruhlar yalnız xarici görkəmlərinə görə Con Perlinə bənzəyirdilər. Heç də onun kimi gücə malik deyildilər. Cavidan onları məhv eləməkdə o qədər də əziyyət çəkmirdi. Sadəcə olaraq onlar ölsələr də, yenidən dirilərək səyyahın üzərinə hücum çəkirdilər. Qəsrin bir tərəfindən dəyirmi pilləkənlər qalxırdı. Azərbaycanlı səyyah bu döyüslə heç nə əldə edə bilməyəcəyini görüb birbaşa qəsrin ən son mərtəbəsinə çıxır. Cadugər orada idi. Cavidan onun üzərinə hücuma keçir. Cadugər də qılincını çəkərək ona hücum eləyir. Bir müddət vuruşurlar.

Tuneldə isə vəziyyət çox ağır idi. Artıq hamı yorulmuşdu. Bu zaman Yusif saraydan kömək gətirir. Əhali də onlara qoşulmuşdu. Hamı kömək üçün gəlmışdı.



Mevzat, Cəzirə və Yusif isə Cavidana köməyə gedirlər. Yusif Cavidanın tək olduğunu eşidəndə artıq ona qorxu da güc gələ bilmir. Çünkü, o bunu bir dəfə yaşamışdı. Bir də dostunu itirməyi düşünmək belə istəmirdi. Qılincını havaya qaldıraraq hamidan irəlidə hücuma başlayır. Tuneldən qəsirə girərkən Con Perlinə bənzər ruhlardan biri onunla qarşı-qarşıya gəlir. Yusif fikirləşmədən onun başını üzür. Sevinclə geri dönüb yoldaşlarına onu öldürdüyüünü deyəndə, Mevzat ona

qəsrən meşəyə çıxan yolu göstərərək Yusif qaç - deyir. Misirli səyyah təəccüblə arxaya baxanda burda Con Perlinin çoxlu sayıda olduğunu görür. Ruhlar onların üzərinə şığıdıǵına görə birlikdə qəsirdən çölə çıxmaga məcbur qalırlar. Bu vaxt Con Perlin qılıncını Cavidanın boğazına dirayıb oradan yerə salmaq istəyir. Sulinsə onların yanında hələ də uzanmışdı. Qorxudan və həyəcandan onun ürəyi getmişdi. Ancaq birtəhər də olsa ayıla bilir. Bu vaxt Cavidanın darda olduğunu görür. Ancaq cadugəri vurmaq üçün əlinə heç nə keçmir. Birdən boyunbağısını çıxarıb ayağa durur. Cəsarətini toplayıb cadugərin kürəyinə həmin boyunbağı ilə zərbə vurur. Bu zaman boyunbağı onun kürəyinə batır və cadugər bağırmağa başlayır.

Beləcə taqətinini itirərən şər qüvvənin hakimi qəsrən yıxılır. Sulin ağlaya- ağlaya Cavidanın boynuna sarılır. Sultan qızının boyunbağıının sehrlili olmasından heç kəsin xəbəri yox idi. Sən demə, Con Perlinin də axtardığı elə bu boyunbağı imiş. Onu əldə eləmək üçün Sulini axtarırdı. Boyunbağıya indiyə qədər sahib olanlardan yeganə Sulin sağ qalmışdı. Tuneldə bütün cəsədlər cadugərin ölməndən sonra bir anda cansızlaşışb yerə yıxılır. Cadugərin cəsədinin yanına enən Sulin və Cavidan onun üzünə baxmaq istəyirlər. Ancaq Sulinin boyunbağısı onu adı bir skiletə çevirmişdi.

Həmi sevinirdi. Qəddarlıq kralı Con Perlin məhv olur. Saraya qədər bütün Hələb sakinləri yeni qəhrəmanlarını böyük fərəhlə qarşılayır.

...Günlər keçir, şəhər sakinləri cadugərin qəsrini uçurub, meşəni qara tikan kollarından təmizləyir. Tuneldəki cəsədlərdən üç- dördünü libasına və bəzi nişanələrinə görə tanımaq olur. Bunlardan biri Sultan Səid ər Təfahir idi. Hələb şəhərində Sultan Səid ər Təfahiri dəfn etdikdən sonra onun şərəfinə yas saxlanıldı. Bu müddət ərzində də



**Con Perlinin və Sulinin boyunbağısı**

Sultan Əli ər Təfahir tam sağalır, Cavidan və Sulinə böyük bir toy məclisi qurur. Sultanlıq taxtı Cavidana keçir.

Ancaq Cavidan öz xanımını, bir də səyyah dostlarını başına toplayır və birlikdə Misirə getməyi qərara alırlar.

Hakimiyyət isə yenə də Sultan Əli ər Təfahirə qalır. Sulin sultanın qulağına piçilti ilə nəsə deyir. Dərhal Sultan Əli ər Təfahir dönbə Məhəmməd və Cəzirəyə baxır. Məhfuz ibn Əhməd ər Ədavini yanına çağırtdır və ondan müsəlman qanunları ilə qardaşı qızı Cəzirəni oğlu Məhəmmədə istəyir...

Yenidən vidalaşma zamanı gəlir. Xanım Rəbiyyə Sulini qucaqlayaraq üzündən öpüb ona qarşı elədiyi kobudluğa görə üzr istəyir. Uzun sürən vidalardan sonra üç səyyah və Sulin yola düşür. Yenə də yollar Rub-əl-Xali səhrasından düşür. Ancaq bu dəfə nə külək, nə də qum firtınası var idi. Onların əvəzinə arxadan qara bulud kimi ruhlar gedirdi. Çünkü Con Perlinin boynundakı sehri boyunbağı bu dəfə misirli səyyah Yusifin boynunda idi. Artıq boyunbağı öz füsunkar gözəlliyyini itirmiş və daha parıldamırdı. Bu da onun gücdən düşməsi deyildi. Əksinə, onun gücü indi daha da artmışdı. Sadəcə olaraq o, hələ ki sahibinə qovuşmamışdı. Yusif o qədər də güclü bir insan olmadığından boyunbağı onu öz sahibi kimi qəbul eləmirdi. Görünür, onun növbəti sahibi daha da güclü və yenilməz olacaq. Gərək boyunbağı Cavidanın dediyi kimi cadugərlə birgə məhv ediləydi. O zaman bu hadisə davam etməyəcəkdi. Beləcə, Sulin və səyyahların Misir macəraları başlayır...

17 noyabr 2010

## **İzahlar**

**Hələb** - Hələb şəhəri Suriya Ərəb Respublikasının şimal şərqində yerləşir. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16 min kvadratkilometrdir. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir. Burada ilk insan məskənləri məhz miladdan 12 min il əvvələ aiddir. Tell Qaramel adlanan təpəlikdə məhz arxioloji axtarışlar bunu sübut edir. Antiq mənbələrdə bu şəhər Xalpe, Xalibon kimi tanınır.

## **Rub-əl Xali**

Ərəbistan yarımadasının cənub şərqində qumlu səhra. Sahəsi təxminən 650 min kvadratkilometrdir. Yer kürəsində ən böyük səhralardandır. Burada bəzən sürəti yüz kilometri keçən qum firtinaları olur.

## **Ərəb atları**

Ərəb atı- qədim minik at cinslərindən biridir. Vətəni Ərəbistan yarımadası və Afrikanın şimal sahilləridir. Ərəb atları çox möhkəm, başı kiçik, alnı enli, sıfəti düz və qıсадır. Süysünün hündürlüyü 150-153 sm, döş qucumu 180-182 sm, əl dırmağının çevrəsi 18-19 sm-dir.

Rəngi, əsasən, boz, kürən və bəzən qarakəhərdir. Ərəb atları başqa atlardan çox döyümlüyü və uzaq məsafəni yaxşı qət etməsi ilə fərqlənir. Ərəb atlarının üç tipi var: xədban, kühəylan və siqləvi.



## “Gənclik” Elektron Kitabxanası

---

Yığılmağa verilib: 05.04.11. Çapa imzalanıb: 25.04.11

Format 60x84 1/16. F.q.v. 8,4. Sifariş № 45.

Kağız əla növ. Tiraj 200 nüsxə. Qiyməti müqavilə ilə

---

“Tİ-MEDİA” şirkətinin mətbəəsi